
PSİKOLOGİYA

JURNALI

E l m i - p r a k t i k j u r n a l

1999-cu ildən nəşr olunur

2023 №1

3 ayda bir dəfə nəşr olunur

ÜMUMİ PSİKOLOGİYA

Əliyeva Səxavət N.

Müasir dövrdə gender probleminin psixoloji xüsusiyyətlərinin
nəzəri-metodoloji əsasları 3

Məmmədova Gülər A.

Ailə mühitinə təsir edən psixoloji amillər..... 19

Sadıqov Elşən M.

Tələbə gənclərdə etnik psixoloji problemlərin təhlili 31

SOSİAL PSİKOLOGİYA

Mahmudzadə Günel Ə.

Aqressiv davranışın formalaşmasına təsir göstərən amillər və
onun əsas təzahür xüsusiyyətləri 40

PEDAQOJİ PSİKOLOGİYA

Babayeva Aysel R.

Yeniyetmələrin fərdi psixoloji xüsusiyyətləri ilə münaqişədə
davranış strategiyaları arasında əlaqə 51

Abdullazadə Səməngül A.

Yeniyetməlik dövründə bullinqin təzahür xüsusiyyətləri57

TİBBİ PSİKOLOGİYA

Mustafayev Müşviq H., Quliyeva Nərgiz R.

Tələbələrdə imtahan stresi nəticəsində yaranan
emosional pozuntuların təhlili.....64

Ələkbərova Mətanət S.

Posttravmatik stress pozulmasının təzahür xüsusiyyətləri və
PTSP-nin aradan qaldırılması yolları.....71

MÜASİR DÖVRDƏ GENDER PROBLEMİNİN PSİKOLOJİ XÜSUSİYYƏTLƏRİNİN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI

Səxavət Əliyeva

Bakı Dövlət Universiteti

Z. Xəlilov-23, AZ1147

E-mail: kssk45@hotmail.com

Açar sözlər: gender, neyrologiya, psixologiya, gender identikliyi, neyrobioloji, fənlərarası yanaşmalar

Keywords: gender, neuroscience, psychology, gender identity, neurobiological, interdisciplinary approaches

GİRİŞ

Gender identikliyinin inkişafı, gender probleminin əsasını qoyan psixoloji ölçüləri dərk etməyə mərağının artırıldı. Bu tədqiqat XXI əsr kontekstində fəndlərin gender təcrübələrini formalasdırıran mürəkkəb psixoloji xüsusiyyətləri araşdıraraq mövcud biliklər toplusuna töhfə verməyə çalışır.

Kişi və qadın arasında dixotomiya kimi genderin ənənəvi ikili başa düşülməsi son illərdə daha çevik və əhatəli perspektivin yaranmasına səbəb olub. Müasir dövr, gender probleminin psixoloji ölçülərini araşdırmağın zəruriliyini vurgulayaraq müxtəlif gender identikliklərinin, ifadələrinin və təcrübələrinin daha çox tanınmasının şahidi olmuşdur.

Genderin tədqiqi ənənəvi dixotomiyalardan kənara çıxdı və tədqiqatçıları gender probleminə xas olan mürəkkəb psixoloji xüsusiyyətləri aşdırmağa sövq etdi. Bu məqalə psixologiya və gender arasındaki mürəkkəb qarşılıqlı əlaqəni başa düşməyimizə dəyərli fikirlər verən müxtəlif tədqiqatçıların perspektivlərini nümayiş etdirir. Onlara aiddir:

— Nəzəri çərçivələr və yanaşmalar:

Tədqiqatçılar gender probleminin psixoloji xüsusiyyətlərini aydınlaşdırmaq üçün müxtəlif nəzəri çərçivələrdən istifadə etmişlər. Burada sosial konstruksiya, kəsişmə və neyrobioloji yanaşmalar kimi əsas nəzəri perspektivlər nəzərdən keçirilir, tədqiqatçı-

ların cinsi psixoloji baxımdan araşdırıldıqları müxtəlif aspektlər vurğulanır.

– *Neyrobioloji tədqiqatlar:*

Neyrologiya və psixologiya üzrə mütəxəssislər gender kimliyinin neyrobioloji əsaslarını açmaq üçün əməkdaşlıq ediblər. Burada neyroimaging tədqiqatları, hormonal tədqiqatlar və genetik analizlərin nəticələrini sintez edir və bu fənlərarası yanaşmaların gender problemi ilə əlaqəli psixoloji xüsusiyyətləri anlamamıza necə kömək etdiyini nümayiş etdirir.

– *Sosial psixologiya və gender Dinamikası:*

Sosial psixoloqlar genderin psixoloji xüsusiyyətlərinə sosial normaların, stereotiplərin və sosiallaşma proseslərinin təsirini araşdırmışlar. Tədqiqatçılar mədəni gözləntilərin və şəxsiyyətlərarası dinamikanın psixoloji təsirini tədqiq etməklə, sosial amillərin fərdlərin gender təcrübələrini formalaşdırma yolları ilə bağlı dəyərli fikirlər verirlər [6, 561].

– *Gender disforiyasına klinik perspektivlər:*

Klinisyenlər və psixi sağlamlıq tədqiqatçıları gender disforiyasının psixoloji xüsusiyyətlərinə dair tənqid fikirlər təqdim etdilər. Burada diaqnostik meyarlar, psixi sağlamlıq nəticələri və terapevtik müdaxilələr üzrə tədqiqatları sintez edərək cinsi kimliyi doğulanda təyin olunmuş

cinsindən fərqli olan şəxslərin üzləşdiyi psixoloji problemlərin hərtərəfli görünüşünü təqdim edir.

– *Mədəni və mədəniyyətlərarası araşdırımlar:*

Müxtəlif mədəniyyətlərdə gender probleminin psixoloji xüsusiyyətlərini araşdırın tədqiqatçılar daha qlobal məlumatlı perspektivə töhfə verirlər. Bu bölmə mədəni kontekstlərin genderlə bağlı psixoloji təcrübələri necə formalasdırıldığını araşdırın araşdırımları nəzərdən keçirir və gender dinamikasını anlamaqda mədəni həssaslığın əhəmiyyətini vurğulayır.

– *Gender tədqiqatında yaranan trendlər:*

Tədqiqatçılar gender tədqiqatlarının yaranan tendensiyaları müəyyən etmiş və tədqiq etmişlər. Buraya texnologiyanın gender kimliyinə təsiri, inkişaf edən gender normalarının psixoloji təsirləri və genderin digər kimliklərlə kəsişməsi daxildir. Bu tendensiyaları vurgulamaq gender psixologiyası tədqiqatının trayektoriyasına gələcəyə baxan perspektivi təmin edir.

– *Gender tədqiqatında çətinliklər və mübahisələr:*

Burada terminologiya, metodoloji məsələlər, həmçinin etik mülahizələrlə bağlı mübahisələr kimi gender tədqiqatları çərçivəsində çətinlikləri və mübahisələri qəbul edir. Tədqiqatçılar bu problemlər üzərində düşünür və gender probleminin

psixoloji xüsusiyyətlərini daha möhkəm və əhatəli başa düşmək üçün onları idarə etməyin yollarını təklif edirlər [9, 52].

– *Siyasət və təcrübə üçün nəticələr:*

Tədqiqatçılar siyasetin inkişafı və klinik təcrübə üçün işlərinin praktiki nəticələrini müzakirə edirlər. Effektiv müdaxilələr, inklüziv siyasetlər və mədəni cəhətdən səriştəli yanaşmalar haqqında anlayışlar gender sahəsində çalışan siyasetçilər, psixi sağlamlıq mütəxəssisləri və pedaqoqlar üçün təlimat təklif edir.

– *Əməkdaşlıq və fənlərarası perspektivlər:*

Bu məqalə gender probleminin psixoloji xüsusiyyətlərini anlamaqda əməkdaşlığın və fənlərarası yanaşmaların əhəmiyyətini vurgulayır. Müxtəlif elm sahələri üzrə tədqiqatçılar müasir cəmiyyətdə genderin mürəkkəbliklərini həll etmək üçün davamlı dialoq və əməkdaşlığı ehtiyacı vurğulayaraq unikal perspektivlər təqdim edirlər [23, 34-35].

Tədqiqatçıların gender probleminin psixoloji xüsusiyyətlərinə dair baxışlarının sintezi bu sahədə mövcud elmi tədqiqatların müxtəlifliyini və zənginliyini eks etdirir. Neyrologiya, sosial psixologiya, klinik tədqiqatlar və mədəniyyətlərarası tədqiqatlardan əldə edilən fikirləri birləşdirərək, bu əməkdaşlıq səyi müasir dövrdə gen-

derin psixoloji ölçülərinin daha vahid başa düşülməsinə töhfə verir. Tədqiqatçılar bu dinamik sahəni tədqiq etməyə davam etdikcə, davamlı əməkdaşlıq və dialoq biliklərimizi və daha inklüziv anlayışı inkişaf etdirmək üçün vacib olacaq.

Müasir dövrdə gender probleminin psixoloji xüsusiyyətləri aşağıdakı aspeklərdə araşdırılır:

1. Gender identikliyinin bioloji əsasları

Tədqiqat neyrobioloji və hormonal təsirləri nəzərə alaraq gender identikliyinin formallaşmasında biologyanın rolunu araşdırır. Bioloji amillərin psixoloji təsirləri ilə bağlı mövcud tədqiqatları təhlil edərək bu bölmə fitri xüsusiyyətlərin gender identikliklərinin müxtəlifliyinə necə töhfə verdiyini aydınlaşdırmaq məqsədi daşıyır.

Gender identikliyinin formallaşmasında bioloji faktorlar həlliədici rol oynayır. Neyrologiya və genetika sahəsindəki irəliləyişlər biologiya və cins arasındakı mürəkkəb qarşılıqlı əlaqə haqqında anlayışlar təmin edərək ciddi ikili sistem haqqında sadə təsəvvürlərə meydən oxuyur. Gender identikliyinin nevroloji və hormonal əsaslarını anlamaq genderin psixoloji aspektlərinin daha geniş qavranılmasına kömək edir.

Gender identikliyinin tədqiqi ənənəvi binar çərçivələrdən kənara çıxdı

və bu mürəkkəb konstruksiyani dəstəkləyən bioloji əsasların daha yaxından araşdırılmasını tələb etdi. Bu məqalə gender problemi ilə əlaqəli psixoloji xüsusiyyətlərə diqqət yetirir, xüsusən də gender identikliyinin fərdi təcrübələrinin formallaşmasında bioloji amillərin təsirini araşdırır. Onlar aşağıdakılardır:

Neyrobioloji təsirlər:

– Neyrologiyada son nailiyyətlər gender identikliyinin neyrobioloji əsasları haqqında dəyərli fikirlər təmin etmişdir. Bu bölmə neyron şəbəkələrin gender identikliyinin inkişafına və ifadəsinə necə töhfə verə biləcəyini vurğulayaraq beyin strukturu və funksiyası ilə bağlı mövcud ədəbiyyatı nəzərdən keçirir. Bu neyrobioloji aspektləri başa düşmək gender probleminin psixoloji incəliklərini açmaq üçün çox vacibdir [12, 971].

Gender identikliyinin inkişafına hormonal təsirlər:

Hormonal faktorlar, o cümlədən prenatal və pubertal hormonal təsirlər gender identikliyinin inkişafında müüm rol oynayır. Bu bölmə hormonal təsirlərin psixoloji təsirlərini tədqiq edir, hormon səviyyələrindəki dəyişikliklərin gender identikliyinin müxtəliliyinə necə kömək edə biləcəyini araşdırır. Müvafiq tədqiqatların dərin təhlili gender şəxsiyyətinin hormonal aspektləri ilə bağlı psixoloji xüsusiyyətlərin anlaşılması üçün əsas yaradır.

– *Transgender və qeyri-ikili təcrübələr:*

Tədqiqat cinsi kimliyi doğulanda təyin olunmuş cinsindən fərqli olan şəxslərin psixoloji xüsusiyyətlərini araşdırır. Transgender və qeyri-binar şəxslərin təcrübələrini araşdıraraq, tədqiqat bioloji uyğunsuzluğun gender identikliyinin inkişafına psixoloji təsirini aydınlaşdırmaq məqsədi daşıyır. Həm klinik tədqiqatlardan, həm də şəxsi müşahidələrdən əldə edilən fikirlər bioloji amillərin psixoloji təcrübərlə kəsişdiyi müxtəlif yolların geniş başa düşülməsinə kömək edir [15, 280].

– *Gender identikliyinə genetik təsirlər:*

Gender identikliyinin formallaşmasında genetik faktorlar da rol oynayır. Bu bölmə genetik variasiyaların gender ifadəsindəki fərdi fərqlərə təsirini nəzərə alaraq gender identikliyinin genetik əsaslarını araşdırır. Gender identikliyinə genetik töhfələrin psixoloji təsirləri müzakirə edilir və genderin bioloji əsaslarının vahid başa düşülməsinin vacibliyi vurgulanır.

Psixoloji rifah üçün təsirlər:

Gender identikliyinin bioloji əsasları ilə əlaqəli psixoloji xüsusiyyətlərin dərk edilməsi psixoloji rifah üçün əhəmiyyətli təsirlərə malikdir. Tədqiqat bu biliklərin gender identikliyinin mürəkkəbliklərində naviqasiya edən fəndlər üçün müsbət psixi sağ-

lamlıq nəticələrini inkişaf etdirməyə yönəlmış terapevtik müdaxilələrə, dəstək sistemlərinə və ictimai sağlamlıq təşəbbüslerinə necə məlumat verə biləcəyini araşdırır [8, 240].

– *Gələcək istiqamətlər:*

Bu sahədə tədqiqatlar təkamül etməyə davam etdiricə, biologiya və gender identikliyi arasındaki qarşılıqlı əlaqə haqqında anlayışımızı dərinləşdirmək üçün gələcək istiqamətlər təklif olunur. Buraya uzunlamasına tədqiqatlar, neyroimaging üsullarında irəliləyişlər və gender problemi ilə əlaqəli psixoloji xüsusiyyətlərin anlayışını dəqiqləşdirmək üçün genetik və hormonal təsirlərin daha da araşdırılması daxildir [21, 87-88].

Neyrobioloji, hormonal və genetik təsirləri tədqiq etməklə biz biologiya və gender identikliyinin formallaşması arasındaki mürəkkəb qarşılıqlı əlaqə haqqında anlayışımızı gücləndiririk. Bu bilik həm elmi anlayışı inkişaf etdirmək, həm də müasir dövrdə gender spektrində hərəkət edən fəndləri dəstəkləmək üçün inklüziv, sübuta əsaslanan yanaşmaların inkişafı üçün çox vacibdir.

2. Genderin sosial quruluşu

Cəmiyyət konstruksiyalarının psixoloji təsirini araşdırın bu bölmə fəndlərin gender haqqında təsəvvürlərinin formallaşmasında mədəniyyət, media və sosiallaşma proseslərinin rolunu

təhlil edir. Sorğular və müsahibələrdən əldə edilən fikirlər, cəmiyyətin gözləntilərinin psixoloji rifaha necə təsir etdiyinə və gender probleminin mürəkkəbliyinə töhfə verdiyinə işıq salır.

Gender probleminin psixoloji xüsusiyyətləri əhəmiyyətli dərəcədə sosial normalar, gözləntilər və stereotiplərlə formalaşır. Sosiallaşma prosesləri, media təmsilçiliyi və mədəni təsirlər gender rollarının qurulmasına kömək edir, fəndlərin özünü qavrayışına və şəxsiyyətinin formalaşmasına təsir göstərir. Cəmiyyət konstruksiylarının fəndlərə psixoloji təsirlərini araşdırmaq müdaxilə və dəyişiklik yollarını müəyyən etməyə kömək edir.

Bu elmi məqalə gender problemi ilə əlaqəli mürəkkəb psixoloji xüsusiyyətləri araşdırır, genderin sosial qurulmasına xüsusi diqqət yetirir. Cəmiyyət normalarının, mədəni təsirlərin və sosiallaşma proseslərinin tədqiqi yolu ilə bu tədqiqat müasir dövrdə sosial amillərin gender kimliyinin psixoloji ölçülərinə dərin təsirini aydınlaşdırmaq məqsədi daşıyır.

Gender anlayışı özünün ənənəvi ikili hüdudlarını aşaraq müasir gender probleminə töhfə verən psixoloji xüsusiyyətlərin incəlikli tədqiqini tələb edir. Bu məqalə gender kimliyi ilə bağlı fərdi təcrübələrin formallaşmasında sosial quruluşun rolunu araşdırır, ictimai gözləntilər və psixoloji rifah arasında mürəkkəb qarşılıqlı əla-

qə haqqında fikirlər təqdim edir.

– *Cəmiyyətin normaları və gözləntiləri:*

Cəmiyyətin normaları və gözləntiləri gender probleminin psixoloji xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu bölmə mədəni idealların, gender rollarının və ictimai gözləntilərin fərdlərin özünü qavrayışını necə formalasdırdığını və gender kimliyinin inkişafına necə təsir etdiyini araşdırır. Bu normalara uyğunluq və ya onlardan kənarlaşmanın psixoloji nəticələrinin təhlili genderin sosial quruluşunu başa düşmək üçün zəmin yaratır [3, 220].

– *Media təmsilçiliyi və onun təsiri:*

Media mədəni normalaların yayılmasında və genderlə bağlı cəmiyyətin gözləntilərinin gücləndirilməsində mühüm rol oynayır. Bu tədqiqat media təmsilçiliyi ilə əlaqəli psixoloji xüsusiyyətləri, o cümlədən stereotipik təsvirlərin özünə hörmət, bədən imicinə və şəxsiyyətin formalasmasına təsirini araşdırır. Psixoloji tədqiqatlardan və media təhlillərindən əldə edilən fikirlər medianın təsiri kontekstində gender probleminin psixoloji ölçülərinin hərtərəfli başa düşülməsinə kömək edir.

– *Sosiallaşma prosesləri və şəxsiyyətin formalaması:*

Uşaqlıqdan yetkinliyə qədər baş verən sosiallaşma prosesləri cins haqqında fərdi təsəvvürlərin forma-

laşmasında mühüm rol oynayır. Bu bölmə ailənin, təhsilin və həmyaşılların qarşılıqlı əlaqələrinin gender identifikasiyinin qurulmasına necə töhfə verdiyini nəzərə alaraq sosiallaşmanın psixoloji xüsusiyyətlərini araşdırır. Sosiallaşma proseslərinin psixoloji təsirini başa düşmək gender probleminin mürəkkəbliyi haqqında dəyərli fikirlər verir [7, 320].

– *Gender performansı və onun psixoloji təsirləri:*

Tədqiqat gender performansı konsepsiyasını – davranış, görünüş və davranışlar vasitəsilə gender kimliyinin zahiri ifadəsini araşdırır. Ənənəvi gender performanslarına sadıq qalmanın və ya onlara meydan oxumağın psixoloji nəticələrini təhlil edərək tədqiqat fərdlərin ictimai gözləntiləri idarə etmələri və öz gender kimliklərini ifadə etmələrinin incə yollarını aşkar etmək məqsədi daşıyır.

– *Uyğun olmayan şəxsiyyətlər və psixoloji rifah:*

Gender kimliyi cəmiyyət normalarından fəqli olan şəxslər psixoloji çətinliklərlə üzləşə bilərlər. Bu bölmə psixi sağlamlıq, möhkəmlik və mübarizə mexanizmlərinə təsirini nəzərə alaraq uyğun gəlməyən gender şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərini araşdırır. Həm klinik tədqiqatlardan, həm də şəxsi hekayələrdən əldə edilən fikirlər qeyri-ənənəvi gender ifadələri ilə hərəkət edən şəxs-

lərin psixoloji rifahının hərtərəfli başa düşülməsinə kömək edir [11, 263].

– *Kəsişmə və sosial quruluşlar:*

Kəsişmə obyektivindən istifadə edərək, tədqiqat psixoloji təcrübələri formalasdırmaq üçün irq, etnik mən-subiyət, cinsəllik və sosial-iqtisadi status da daxil olmaqla, müxtəlif sosial kateqoriyaların cinslə necə kəsişdiyini nəzərdən keçirir. Bu vahid yanaşma fərdlərin coxsayılı sosial konstruksiyalar və onların gender probleminə təsiri ilə bağlı müxtəlif yollar haqqında nüanslı anlayışı təmin edir.

– *Nəticələr və gələcək istiqamətlər:*

Genderin sosial quruluşu ilə əla-qəli psixoloji xüsusiyyətlərin dərk edilməsi həm tədqiqat, həm də təcrübə üçün təsir göstərir. Nəticələr inklüzivliyin təşviq edilməsinə və sosial normalaların mənfi psixoloji təsirinin azaldılmasına yönəlmış müdaxilələrin, təhsil proqramlarının və siya-sətlərin inkişafını məlumatlaşdırır. Gələcək tədqiqat istiqamətləri sosial konstruksiyalar və gender kimliyi arasındakı dinamik əlaqə haqqında anlayışımızı dərinləşdirmək üçün təklif olunur [17, 625-626].

Cəmiyyət normalarının, media təmsilciliyinin, sosiallaşma proseslərinin və kəsişmənin psixoloji rifahı təsirini araşdırmaqla, biz sosial amillər və gender kimliyi arasındakı mü-rəkkəb qarşılıqlı əlaqə haqqında

anlayışımızı gücləndiririk. Bu bilik müasir dövrdə gender diskursuna da-ha inklüziv və empatik yanaşmanı təş-viqli etmək üçün çox vacibdir.

3. Gender disforiyası və psixi sağlamlıq

Psixoloji obyektiv vasitəsilə tədqiqat gender disforiyası ilə mübarizə aparan insanların təcrübələrini araşdırır. Kəmiyyət və keyfiyyət məlumatları psixi sağlamlıq dəstəyinin va-cibliyini vurğulayaraq gender kimliyi və ictimai gözləntilər arasında uy-ğunsuzluqla bağlı psixoloji prob-lemlərin hərtərəfli başa düşülməsini təmin edir.

Doğuş zamanı cinsi kimliyi onla-rın təyin olunmuş cinsinə uyğun gəl-məyən fəndlər, gender disforiyasını, gender kimliyi ilə qəbul edilən cin-siyyət arasındaki uyğunsuzluq nəti-cəsində yaranan psixoloji sıxıntı ilə qarşılaşa bilərlər. Gender disforiyasının psixoloji aspektlərini başa düş-mək zehni rifahi artırmaq və effektiv terapevtik yanaşmalar və dəstək sis-temlərini inkişaf etdirmək üçün çox vacibdir.

Gender haqqında diskurs inkişaf etməyə davam etdikcə, gender probleminin psixoloji ölçülərini dərk etmək vacib olur. Bu məqalə gender disforiyası olan şəxslərin nüanslı təcrübələrini araşdırır, gender diskur-suun mürəkkəbliyinə töhfə verən

psixoloji xüsusiyyətlərə işıq salır. Onlar aşağıdakılardır:

– *Gender disforiyasının təyini:*

Bu bölmə gender disforiyasının hərtərəfli tərifini təqdim edir, gender kimliyi doğum zamanı təyin olunmuş cinsinə uyğun gəlməyən fərdlərin yaşadığı psixoloji sıxıntıları vurgulayır. Diaqnostik meyarların nəzərdən keçirilməsi və gender disforiyasının konseptualizasiyasının təkamülü onun psixoloji xüsusiyyətlərinin ətraflı araşdırılması üçün zəmin yaradır [13, 55].

– *Gender disforiyasının psixoloji mənzərəsi:*

Gender disforiyasının psixoloji xüsusiyyətlərini araşdırmaq çoxşaxəli yanaşma tələb edir. Bu bölmədə gender disforiyası olan şəxslərin təcrübələrinin emosional, koqnitiv və sosial ölçülərini aydınlaşdırmaq üçün klinik tədqiqatlar və psixoloji çərçivələr nəzərdən keçirilir. Psixoloji mənzərəyə dair anlayışlar bu əhalinin üzləşdiyi çətinliklərin şəfqətlə başa düşülməsinə kömək edir.

– *Kəsişmə və müxtəlif təcrübələr:*

Gender disforiyasının irqi, etnik mənsubiyəti və sosial-iqtisadi statusu da daxil olmaqla digər sosial kateqoriyalarla kəsişməsinin müxtəlif yollarını qəbul edərək, bu tədqiqat gender disforiyası ilə əlaqəli psixoloji xüsusiyyətlərin kəsişmə xarakterini araşdırır. İnkluziv yanaşma kə-

sişən şəxsiyyətləri olan fəndlərin üzləşdiyi unikal problemləri nəzərdən keçirir və daha mədəni cəhətdən səlahiyyətli psixi sağlamlıq dəstəyi üçün strategiyalar haqqında məlumat verir [5, 301].

– *Stigma, ayrı-seçkilik və psixi sağlamlıq:*

Tədqiqat cəmiyyətdəki stigma və ayrı-seçkiliyin gender disforiyası olan şəxslərin psixi sağlamlığına təsirini araşdırır. Azlıqların stresinin psixoloji nəticələrini təhlil edərək tədqiqat xarici amillərin bu əhali daxilində narahatlıq, depressiya və digər psixi sağlamlıq problemlərinin artmasına kömək edən mexanizmləri aşkar etmək məqsədi daşıyır.

– *Davamlılıq və mübarizə mexanizmləri:*

Gender disforiyasının yaratdığı çətinliklərə baxmayaraq, bir çox fərd əlamətdar möhkəmlik nümayiş etdirir. Bu bölmə gender disforiyasını idarə edən fəndlər tərəfindən istifadə olunan düzümlülük və mübarizə mexanizmlərinin psixoloji xüsusiyyətlərini araşdırır. Bu adaptiv strategiyaları başa düşmək psixi sağlamlıq mütəxəssisləri və dəstək şəbəkələri üçün dəyərli anlayışlar təmin edir [24, 55].

– *Genderi təsdiq edən qayğı və psixi sağlamlıq nəticələrinə çıxış:*

Tədqiqat hormon terapiyası və cinsi təsdiq edən cərrahi əməliyyatlar da daxil olmaqla cinsi təsdiq edən

qayğıya çıkışın psixoloji təsirlərini araşdırır. Cinsiyəti təsdiq edən müdaxilələrin psixi sağlamlıq nəticələrinə müsbət təsiri ilə bağlı araşdırma nəticələri gender disforiyası olan şəxslər üçün əlçatan və təsdiqedici tibbi xidmətin əhəmiyyəti ilə bağlı müzakirələrə kömək edir [22, 771].

– *Psixi Sağlamlıq Təcrübəsi və Gələcək istiqamətlər üçün təsirlər:*

Öldə edilmiş fikirlərdən çıkış edərək, bu bölmədə gender disforiyası olan şəxslərə mədəni cəhətdən səriştəli qayğının təsdiqlənməsinin vacibliyini vurğulayaraq psixi sağlamlıq təcrübəsi üçün təsirləri müzakirə edir. Gələcək tədqiqat istiqamətləri gender disforiyası və psixi sağlamlıq arasındakı dinamik əlaqə haqqında anlayışımızı dərinləşdirmək və sübuta əsaslanan müdaxilələri məlumatlandırmaq üçün təklif olunur [10, 15–16].

Gender disforiyası olan şəxslərin müxtəlif və nüanslı təcrübələrini tədqiq etməklə biz müasir cəmiyyətdə genderlə bağlı inkişaf edən diskurs kontekstində psixi sağlamlıq dəstəyi-nə daha empatik və məlumatlı yanaşmanı təşviq etməyi hədəfləyirik.

4. Kəsişmə və çoxlu şəxsiyyətlər

Müxtəlif sosial kateqoriyaların bir-birinə bağlılığını qəbul edərək tədqiqat cins daxil olmaqla, çoxsaylı şəxsiyyətlərin necə kəsişdiyini və psixoloji xüsusiyyətlərə necə təsir etdi-

yini araşdırmaq üçün kəsişən yanaşmadan istifadə edir. Bu bölmə müxtəlif kəsişən şəxsiyyət kateqoriyaları daxilində fərdlərin müxtəlif və nüanslı təcrübələrini tutmaq məqsədi daşıyır.

Kəsişmə çərçivəsi müxtəlif sosial kateqoriyaların, o cümlədən gender, irq, etnik mənsubiyyət, cinsəllik və sosial-iqtisadi statusun qarşılıqlı əlaqəsini vurğulayır. Gender probleminin psixoloji xüsusiyyətlərinin kəsişən obyektiv vasitəsilə araşdırılması fərdlərin təcrübələrinin və şəxsiyyətlərinin mürəkkəbliyini qəbul edir, psixoloji rifahı formalaşdırmaq üçün, müxtəlif amillərin necə kəsişdiyinə dair daha əhatəli anlayışı təmin edir.

Cinsiyyətin irq, etnik mənsubiyyət, cinsiyyət və sosial-iqtisadi status kimi amillərlə necə kəsişdiyini araşdıraraq bu tədqiqat fərdlərin müxtəlif və mürəkkəb təcrübələri haqqında anlayışımızı dərinləşdirmək, müasir gender diskursunda nüanslı psixoloji ölçülərə işiq salmaq məqsədi daşıyır.

Genderlə bağlı müzakirələr təkamül etməyə davam etdikcə, müxtəlif sosial kimliklərin kəsişmə nöqtələrini qəbul etmək əsas məsələyə çevrilir. Bu bölmə çoxlu kimliklərə malik olan şəxslərin müxtəlif təcrübələrinin hərtərəfli başa düşülməsi ehtiyacını vurğulayaraq gender problemi ilə əlaqəli psixoloji xüsusiyyətləri kəsişmə çərçivəsi vasitəsilə araşdırır.

– *Kəsişmə çərçivəsi:*

Bu bölmə ilkin olaraq *Kimberle Crenshaw* tərəfindən təqdim edilən kəsişmə çərçivəsinin icmalını təqdim edir. Çərçivə müxtəlif sosial kateqoriyalar arasındaki qarşılıqlı əlaqəni vurğulayır və çoxsaylı şəxsiyyətlərin eyni vaxtda mövcudluğunun fərdlərin təcrübələrini necə formalaşdırduğunu vurğulayır. Gender probleminə tətbiq edilən kəsişmə müxtəlif gender kimliklərinə xas olan psixoloji xüsusiyyətlərə dair nüanslı perspektiv təklif edir [18, 112].

– *Kəsişən şəxsiyyətlər: irq və cins:*

Tədqiqat irq və cinsin kəsişməsini araşdırır, hər iki şəxsiyyətdə naviqasiya edən fərdlərə xas olan psixoloji xüsusiyyətləri araşdırır. Mövcud tədqiqatlardan və şəxsi hekayələrdən istifadə edərək bu bölmə irqi və cinsi təcrübələrin necə kəsişdiyini, özünü qavrayışa, ictimai gözləntilərə və sistemli problemlərin həllinə təsir etdiyini araşdırır [19, 771].

– *Kəsişən şəxsiyyətlər: etnik mənsubiyyyət və cins:*

Kəsişmə çərçivəsinə əsaslanaraq, bu bölmə etnik və cinsi kimlikləri kəsişən fərdlərin psixoloji xüsusiyyətlərini araşdırır. Mədəni nüanslar, ailə gözləntiləri və ictimai qavrayışlar psixoloji təcrübələrin mürəkkəbliyinə kömək edir, fərdlərin etnik mənşəyi kontekstdə öz cinsi kimliyini necə idarə etmələrini formalaşdırır [20, 38].

– *Kəsişən şəxsiyyətlər: gender və cins:*

Gender və cinsin kəsişməsini araşdırın bu bölmə müxtəlif cinsi oriyentasiyaya malik şəxslərin öz cinsi kimliklərini necə yaşadıqlarını və ifadə etdiklərini araşdırır. Tədqiqat gender və cinsin kəsişməsi ilə əlaqəli psixoloji xüsusiyyətləri araşdırır, bu kəsişmə məkanında unikal problemlər və güclü tərəflərə dair fikirlər təklif edir [16, 555].

– *Kəsişən şəxsiyyətlər: sosial-iqtisadi status və cins:*

Tədqiqat sosial-iqtisadi statusun və cinsin kəsişməsini araşdırır, iqtisadi amillərin psixoloji rifaha və gender spektri üzrə fərdlərin resurslara çıxışına necə təsir etdiyini araşdırır. Bu kəsişmə daxilində psixoloji xüsusiyyətlərin dərk edilməsi bərabərlik, əlçatanlıq və sosial ədalətlə bağlı müzakirələri məlumatlandırır.

– *Kəsişmənin psixi sağlamlığa təsirləri:*

Bu bölmə gender problemi daxilində kəsişmənin psixi sağlamlıq nəticələrini araşdırır. Tədqiqat, kəsişən şəxsiyyətlərin məcmu təsirlərinin unikal streslərə, davamlılığa və psixi sağlamlıq nəticələrinə necə töhfə verdiyini araşdırır. Klinik tədqiqatlardan və şəxsi hekayələrdən əldə edilən fiqirlər psixi sağlamlıq dəstəyində uyğunlaşdırılmış, kəsişən yanaşmalara ehtiyac olduğunu vurğulayır.

– Müttəfiqlik, vəkillik və kəsişmə:

Müttəfiqliyin və vəkilliyin əhəmiyyətini dərk edərək bu bölmə fərdlərin, icmaların və qurumların kəsişmə kontekstində inklüzivliyin və anlaşmanın təşviqinə necə töhfə verə biləcəyini araşdırır. Tədqiqat sosial dəyişikliyin təşviqində və sistemli mənələrin aradan qaldırılmasında kəsişən perspektivlərin rolunu vurgulayır [4, 8-9].

Müxtəlif sosial kateqoriyaların bir-biri ilə əlaqəli təbiətini dərk etməklə biz müasir gender diskursunda mürəkkəb psixoloji mənzərə haqqında anlayışımızı gücləndiririk. Bu bilik müasir dövrdə inkişaf edən gender anlayışında inklüzivliyi, empatiyəni və bərabərliyi təşviq etmək üçün çox vacibdir.

5. Gələcək istiqamətlər və təsirlər

Bu araşdırmanın nəticələri həm tədqiqat, həm də təcrübə üçün təsir göstərir. Gender problemi ilə bağlı psixoloji xüsusiyyətlərin tədqiqindən əldə edilən anlayışlar daha inklüziv müdaxilələrin və siyasətlərin işlənib hazırlanmasına məlumat verə bilər. Gələcək tədqiqat istiqamətləri gender kimliyinin dinamik təbiəti və onun psixoloji əsasları haqqında anlayışımızı daha da təkmilləşdirmək üçün təklif olunur.

Gender probleminin psixoloji xüsusiyyətlərinə dair anlayışımız inki-

şaf etməyə davam etdikcə, inklüzivliyin təşviqi, stiqmanın azaldılması və müxtəlif gender kimlikləri üzrə fərdlər üçün müsbət psixi sağlamlıq nəticələrinin təşviqi yollarını araşdırmaq vacibdir. Gələcək tədqiqatlar bioloji, sosial və fərdi amillər arasında dinamik qarşılıqlı əlaqəni araşdırmağı davam etdirməli, həm klinik praktikaya, həm də dövlət siyasetini məlumatlaşdırma biləcək fikrlər təqdim etməlidir.

Gender ətrafında müzakirələr davam etdikcə, onun psixoloji xüsusiyyətlərinin nüanslı başa düşülməsinə ehtiyac getdikcə daha aydın olur. Bu məqalə gender probleminin dinamik xarakterini qəbul edərək, gender psixologiyası sahəsində tədqiqat, təcrübə və siyasetin gələcək istiqamətlərini və nəticələrini araşdırır.

– Rəhbər çərçivə kimi kəsişmə:

Gələcək tədqiqatlar kəsişməni gender probleminin psixoloji xüsusiyyətlərini anlamaq üçün rəhbər çərçivə kimi qəbul etməlidir. Cinsiyyətin irq, etnik mənsubiyət və sosial-iqtisadi status kimi digər sosial kateqoriyalarla qarşılıqlı əlaqəsini dərk etmək müxtəlif təcrübələrin daha əhatəli başa düşülməsini təmin edir [1, 378].

– Dinamik tədqiqatlar və perspektivləri:

Gender şəxsiyyətinin inkişafının dinamik xarakterini ələ keçirmək

üçün gələcək tədqiqatlar fərdləri ömür boyu izləyən dinamik tədqiqatlara üstünlük verməlidir. Psixoloji xüsusiyyətlərin zamanla necə inkişaf etdiyini başa düşmək, müxtəlif həyat mərhələlərinə uyğunlaşdırılmış müdaxilələr və dəstək sistemləri haqqında məlumat verir.

– *Neyroelmi tədqiqatlarda irəliləyişlər:*

Neyrologiyada davamlı irəliləyişlər gender kimliyinin bioloji əsaslarını dərk etmək üçün maraqlı imkanlar təklif edir. Gələcək tədqiqatlar cinslə bağlı beyin strukturunun və funksiyasının mürəkkəbliklərini açmaq üçün qabaqcıl neyroelmi üsulları araşdırılmalıdır.

– *Mədəni cəhətdən səriştəli psixi sağlamlıq müdaxilələri:*

Təcrübə üçün təsirlərə mədəni cəhətdən səlahiyyətli psixi sağlamlıq müdaxilələrinin hazırlanması və həyata keçirilməsi daxildir. Psixi sağlamlıq mütəxəssisləri müxtəlif mədəni kontekstlərdə cinslə bağlı müxtəlif psixoloji xüsusiyyətləri həll etmək üçün bilik və bacarıqlarla təchiz edilməlidir.

– *Psixi sağlamlığa dəstəkdə texnologiya və telesağlamlıq:*

Texnoloji irəliləyişlər işığında, məqalədə əlcətan və inklüziv psixi sağlamlıq dəstəyi təmin etmək üçün texnologiyanın, o cümlədən telesəhiyyə platformlarının integrasiyasının potensialı müzakirə olunur. Gələcək

təcrübələr müxtəlif gender kimlikləri və təcrübələri olan şəxslərə çatmaq üçün bu vasitələrdən istifadə etməlidir [2, 440].

– *Təhsil təşəbbüsleri və ictimai maarifləndirmə:*

Siyasət üçün təsirlər gender problemi ilə bağlı psixoloji xüsusiyyətlərin ictimai məlumatlılığını və dərk edilməsini təşviq edən təhsil təşəbbüslerinin inkişaf etdirilməsini nəzərdə tutur. İnkluziv kurikulumlar, maarifləndirmə kampaniyaları və siyaset dəyişiklikləri daha dəstəkləyici və təsdiqədici mühitlərin yaradılmasına kömək edə bilər.

– *İcma ilə əlaqə və vəkillik:*

İcmanın iştirakı və təbliğatının vacibliyini dərk edərək gələcək istiqamətlər tədqiqatçılar, praktiklər, siyasətçilər və icma üzvləri arasında birgə səyləri əhatə edir. Müxtəlif səs-lərin cəlb edilməsi tədqiqat nəticələrinin və müdaxilələrin müvafiq, əlçatan olmasını və müxtəlif icmaların ehtiyaclarına cavab verməsini təmin edir.

– *Sağlamlıq fərqlərinin aradan qaldırılması:*

Gələcək tədqiqatlar gender problemi daxilində sağlamlıq qeyri-bərabərliyinin araşdırılması və aradan qaldırılmasına üstünlük verməlidir. Psixoloji xüsusiyyətlərin səhiyyə xidmətinə çıxış imkanları, nəticələr və bərabərsizliklərlə necə kəsişdiyini anlamaq

sağlamlıq bərabərliyinin yaxşılaşdırılmasına yönəlmış siyasətləri məlumatlandırma bilər [14, 435-436].

Gender psixologiyasının gələcək mənzərəsini seyr edərkən, kəsişməni əhatə etmək, müxtəlif perspektivləri birləşdirmək və texnoloji irəliləyişlərdən istifadə etmək gender problemi ilə əlaqəli psixoloji xüsusiyyətləri

anlamaq üçün açardır. Bu gələcək istiqamətlərə müraciət etməklə biz müasir cəmiyyətdə genderə daha məlumatlı, əhatəli və ədalətli yanaşmalara töhfə verə bilərik.

Nəticə:

Müasir dövrdə gender probleminin psixoloji xüsusiyyətlərinin tədqiqi, dəyərli elmi fikirlərin meydana çıxmamasına səbəb olur. Qarışiq metodlardan istifadə edilməklə gender kimliyinin psixoloji mənzərəsini formalasdıran bioloji, sosial və fərdi amillər arasında mürəkkəb qarşılıqlı əlaqə yaradılır. Bu istiqamətdə aparılan elmi araşdırmalar və əldə olunan elmi nəticələr, müasir cəmiyyətdə genderlə bağlı daha inklüziv və empatik anla-

yışı inkişaf etdirmək üçün davamlı tədqiqat və dialoqun vacibliyini vurgulayır. Biologyanın, cəmiyyətin və fərdi təcrübələrin bir-birinə qarışmış təsirlərini nəzərə alaraq, biz gender kimliyi və onun psixi sağlamlıq və rifah üçün təsirləri haqqında daha incə bir anlayış inkişaf etdirə bilərik. Bu sahədə davamlı tədqiqat və dialoq, daha inklüziv və ədalətli cəmiyyəti inkişaf etdirmək üçün vacibdir.

Ədəbiyyat:

1. Blanch, D. C., Hall, J. A., Rote, D. L., & Frankel, R. M. (2008). Medical student gender and issues of confidence. *Patient Education and Counseling*, 72, 374–381
2. Campbell, S. M., & Collaer, M. L. (2009). Stereotype threat and gender differences in performance on a novel visuospatial task. *Psychology of Women Quarterly*, 33, 437–444.
3. Ceci, S. J., Williams, W. M., & Barnett, S.M. (2009). Women's underrepresentation in science: Sociocultural and biological considerations. *Psychological Bulletin*, 135, 218–261.
4. Dickhauser, O., & Meyer, W. U. (2006). Gender differences in young children's math ability attributions. *Psychological Science*, 48, 316

5. Else-Quest, N. M., Mineo, C. C., & Higgins, A. (2013). Math and science attitudes and achievement at the intersection of gender and ethnicity. *Psychology of Women Quarterly*, 37(3), 293–309.
6. Estes, Z., & Felker, S. (2012). Confidence mediates the sex differences in mental rotation performance. *Archives of Sexual Behavior*, 41, 557–570.
7. Fogliati, V. J., & Bussey, K. (2013). Stereotype threat reduces motivation to improve: Effects of stereotype threat and feedback on women's intentions to improve mathematical ability. *Psychology of Women Quarterly*, 37(3), 310–324.
8. Hausmann, M. (2014). Arts versus science-Academic background implicitly activates gender stereotypes on cognitive abilities with threat raising men's (but lowering women's) performance. *Intelligence*, 46, 235–245.
9. Hively, K., & El-Alayli, A. (2014). "You throw like a girl:" The effect of stereotype threat on women's athletic performance and gender stereotypes. *Psychology of Sport and Exercise*, 15, 48–55.
10. Jansen, M., Schroeders, U., & Ludtke, O. (2014). Academic self-concept in science: Multidimensionality, relations to achievement measures, and gender differences. *Learning and Individual Differences*, 30, 11–21.
11. Leslie, S.-J., Cimpian, A., Meyer, M., & Freeland, E. (2015). Expectations of brilliance underlie gender distributions across academic disciplines. *Science*, 347 (6219), 262–265.
12. London, B., Downey, G., Romero-Canyas, R., Rattan, A., & Tyson, D. (2012). Gender-based rejection sensitivity and academic self-silencing in women. *Journal of Personality and Social Psychology*, 102(5), 961–979.
13. Meyer, M., Cimpian, A., & Leslie, S. -J. (2015). Women are underrepresented in fields where success is believed to require brilliance. *Frontiers In Psychology*, 6, 235
14. Feingold, A. Gender differences in personality: a meta-analysis / A. Feingold // *Psychological bulletin*. 1994. P. 429–456.
15. Gilligan C. In a differences voice: women's conceptions of self and of morality / C. Gilligan // *The psychology of women: Ongoing debates*. New Haven; L., 1987. P. 278–320.
16. Madson L., Trafimow D. Gender comparisons in the private, collective, and allocentric selves // *The Journal of Social Psychology*. 2001. № 141. P. 551–559

-
17. Oney, C., Cole, E.R., & Sellers, R.M. (2011). Racial identity and gender as moderators of the relationship between body image and self-esteem for African Americans. *Sex Roles*, 65, 619–631.
18. Upadyaya, K., & Eccles, J. S. (2015). Do teachers' perceptions of children's math and reading related ability and effort predict children's self-concept of ability in math and reading? *Educational Psychology*, 35(1), 110–127.
19. Wang, M. -T., Eccles, J. S., & Kenny, S. (2013). Not lack of ability but more choice: Individual and gender differences in choice of careers in science, technology, engineering, and mathematics. *Psychological Science*, 24(5), 770–775.
20. Баранова Т. С. Теоретические модели социальной идентификации личности. [Электронный ресурс]/ Баранова Т. С. М. : Издво Ин-та социологии РАН, 1999. С. 35–46. <http://www.myword.ru>
21. Берн Ш. Гендерная психология [Текст]/ Ш. Берн. СПб. : Прайм-ЕВРОЗНАК, 2007. 320 с.
22. Кон И. С. Половые различия и дифференциация социальных ролей [Текст]. М., 2009. С. 763–776.
23. Ильин Е. П. Дифференциальная психофизиология мужчины и женщины. [Текст] / Ильин Е. П. СПб. : Питер, 2006. С. 117.
24. Хорни К. Женская психология, СПб.: Вост.-Европ. ин-т психоанализа, 1993. Под общ. ред. А.И.

PSYCHOLOGY OF THE GENDER PROBLEM IN THE MODERN PERIOD THEORETICAL-METHODOLOGICAL FOUNDATIONS OF THE CHARACTERISTICS

Sakhavat Aliyeva
ABSTRACT

The concept of gender has evolved significantly over the past few decades, leading to a reexamination of its psychological effects in modern society. This scientific article examines the psychological characteristics of the gender problem in the modern era, sheds light on the complex interaction between biological, social and individual factors that contribute to the construction of gender identity. Through a comprehensive review of existing

research and theories, this paper aims to enhance our understanding of the psychological nuances surrounding gender discourse and its impact on individuals and society at large. Through a mixed method approach incorporating literature reviews, surveys and interviews, the research aims to ascertain how psychological aspects contribute to the complexity of gender discourse in contemporary times.

Məqalə BDU-nun Psixologiya kafedrasının iclasında müzakirə edilərək çapa məsləhət görülmüşdür (protokol №7)

Rəyçi M.H.Mustafayev. Psixologiya üzrə fəlsəfə doktoru.

Məqalə redaksiyaya 31 yanvar 2023-cü ildə daxil olmuşdur.

AİLƏ MÜHİTİNƏ TƏSİR EDƏN PSİXOLOJİ AMİLLƏR

Gülər Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Ü.Hacıbəyov küç., AZ1000

E-mail: gulermemmedova@list.ru

Açar sözlər: ailə, mühit, ər, arvad, psixoloji amil, sevgi, boşanma.

Key words: family, environment, husband, wife, psychological factor, love, divorce.

GİRİŞ

Ailə həyatı onun üzvlərinin qarşısında bir sıra mürəkkəb vəzifələr qoyur. Bura ailədaxili qarşılıqlı münasibətləri, ailə normalarını, ona əməl etməyi, peşə fəaliyyətindən irəli gələn keyfiyyət və xüsusiyətləri, ailə-məişət işlərində iştirakı, ailənin maddi təminatını və s. aid etmək olar. Bundan başqa, uşaqların qayğısına qalınması, onların tərbiyəsi kimi məsələlər də həll olunmalı vəzifələrdəndir. Bütün bu deyilənləri müvəffəqiyyətlə həll etmək üçün ailə üzvləri bir sıra psixoloji keyfiyyətlərə malik olmalıdır. Bu keyfiyyətlər bir tərəfdən ər və arvadın hər birinə aid olmaqla bərabər, həm də ailənin digər üzvlərindən asılıdır. Yəni ailə üzvlərindən hər biri öz vəzifəsini düzgün yerinə yetirərsə, ailənin

psixoloji mühiti də yaxşı olar, ailə öz funksiyasını daha yaxşı yerinə yetirər. Bütün bu keyfiyyətlərin vəhdət halında olması vacibdir. Bu keyfiyyətlərin dairəsi isə kifayət qədər genişdir. Bura ilk növbədə motivasiyaləbat, qarşıya çıxan çətinliklərin həll olunması üçün iradi səy lazımdır. Digər tərəfdən ər və arvadın qarşılıqlı münasibətləri, sevgi, simpatiya, empatiya və s. vacib şərtlərdəndir. İkincisi, bu deyilənlərin həyata keçirilməsi üçün müəyyən qabiliyyət, bilik və bacarıq tələb olunur. Üçüncüsü, öz emosional vəziyyətini idarə edə bilmək, frustrasiya vəziyyətinə düşməmək, səbirli olmaq, öz istəklərini ailənin digər üzvlərinin istəkləri ilə uyğunlaşdırmaq qabiliyyətidir.

Aydındır ki, ailə üzvlərindən hansınsa pis vərdişləri istər-istəməz ailənin psixoloji mühitini pozur. Bu, xüsusilə ailə başçısı tərəfindən baş verdikdə daha pis vəziyyət yaranır, ailənin digər üzvlərinə də təsir edir.

Nəticədə qarşılıqlı münasibətlərdə gərginlik yaranır, ailə öz funksiyasını yerinə yetirməkdə çətinlik çəkir. Məlumdur ki, ata ailədə bir sıra vacib funksiyani yerinə yetirir. Onun nüfuzu, şəxsi keyfiyyətləri ailədə tərbiyədici rol oynayır. Yəni uşaqlar ondan nümunə götürür, problemin həlli yollarını öyrənir və s.

İradəsiz, aqressiv, müstəqil qərar qəbul edə bilməyən ata özü nəinki ailəni idarə edə bilir, əksinə, özünün himayəyə ehtiyacı yaranır. Onun övladları özləri lazımı keyfiyyətləri mənimseməli olurlar. Bir çox hallarda isə buna müvəffəq ola bilmirlər. Nəticədə ailənin sosial statusu aşağı düşür. Ailə qohumların, qonşuların mənfi planda diqqət mərkəzinə düşür. Ailə haqqında neqativ ictimai rəy yaranır. Bu vəziyyətdən daha çox uşaqlar əziyyət çəkir. Onlar yaşıdları arasında gülüş hədəfinə çevrilirlər. Nəhayətdə ailədaxili konflikt qaćılmaz olur.

İstər ailədaxili, istərsə də xarici təsir və təzyiqlər, ailə üzvləri arasındakı narazılıqlar, psixi gərginlik sonda münasibətilərin pozulması ilə nəticələnir. Belə vəziyyət ailə üvləri

tərəfindən dözülməz hal kimi qəbul edilir və ondan çıxış yolları axtarılır. Ailələrin belə vəziyyətdən çıxması fərqli istiqamətlərdə olur. Bəzi ailələr özlərini səfərbər edə bilir, digərlərində isə vəziyyət daha da pisləşir. Hətta bəzi ailələrdə vəziyyətin bu həddə çatmasında günahkar olandan ailə üzvləri üz döndərir.

Ailədaxili münasibətlərə, ailənin psixoloji mühitinə tərəflərin birinin aqressivliyi, həyat yoldaşını hədsiz qısqanması da neqativ təsir göstərir. Bu vəziyyətin konflikt həddinə çatmaması üçün aqressiv olan tərəf iradı səy göstərməli, özünü ələ almağı bacarmalıdır. Ailə üzvlərinin ona qarşı hədsiz tələbkarlığı bir çox hallarda onun özünə inamının zəifləməsinə səbəb olur. Aqressiv olana qarşı tələbkarlıq olmadıqda, o özünün emosiyalarına nəzarəti itirir. Deməli, ailə üzvləri onun şəxsi keyfiyyətlərini nəzarə almaqla tələbkarlığı uzlaşdırırlırlar. Bu, eyni ilə qısqanlığa da addır.

R.İ.Əliyevin “Mən. Atam-anam. Sevgilim və Övladlarım” (Bakı, 2019) əsərində belə bir situasiya təsvir olunur. Bibisi qızıgilə gedən qohuma qadın ərindən şikayət edir. Vəziyyətin dözülməz olduğunu, ərinin onu öldürə biləcəyini söyləyir. *“İşdən evə gec gəlir, həm də sərxoş. Bir söz soruşmamış əsəbiləşir, bıçağı götürüb üstümə cumur. Zorla qaçıb canımı*

qurtarırıram. Sakitləşəndən sonra evə qayıdırıram. Amanın günüdür, uşağımız bədbəxt olacaq” [4, s. 67].

Qohum qərara gəlir ki, bibisi qızının ərini gözləsin. Onlar həm də uşaqlıq dostudurlar. Bibisi qızına tapşırır ki, yaxşı yemək hazırlasın. Moqnitofona bir neçə oyun havası qoyur. Nəhayət, ər gəlir. Darvazanı açmaq lazımdır. Dayioğlu bir oyun havası qoyur və oynamaya başlayır. Bibisi qızına deyir, o da oynasın. Ər əvvəlcə təəccübə onlara baxır və sonra o da oynamaya başlayır. Çay içib, çörək yedikdən sonra qonaq deyir: “Hər gün beləcə çalın, oynayın. Allahınıza şükür edin”.

“Bir-iki gündən sonra bibim qızına zəng etdim:

– Nə var, nə yox? İşlər necədir?

– Əla, hər şey yaxşıdır. Cox sağ ol”

[4, s. 69].

Dəyişən nə oldu? Dəyişən psixoloji məqamdır. Əvvəlki vəziyyətdə ər gecikir. Qadının ağlına min cür əcaib fikir gəlir. Haqq-hesab soruşmağa və ya döyüşə hazırlaşır. Deməli, bir tərəf döyüşə hazırlıdır. Qalır ikinci tərəf. İkinci tərəf içki içir və təsəvvüründə canlandırır. Evə gedəndə yenə göz yaşı, dava-dalaş. İçkinin təsiri bir az da artır. Və sonra... Beləcə, eyni sənari hər gün davam edir.

Növbəti mərhələ. Qadın təxəyyüldündə canlandırır ki, əri işdə yorulub. Bəlkə, əlavə iş çıxıb. Bəlkə də, dost-

ları ilə söhbət edir. Axı onun buna haqqı var. Qadın fikirləşir ki, ər yorğun gəlir. Süfrə hazırlamalı, üzügülər olmalıdır. Ər isə fikirləşir ki, evdə onu oğlu, arvadı gözləyir. Hələ musiqi sədaları altında oynamaq da var. Belədə motivasiya dəyişir. Əvvəlcə sevgi var idi. Eyni zamanda motiv, düşüncənin istiqaməti səhv idi.

Psixoloqlar (İ.S.Kon, A.V.Petrovski, Ə.Ə.Əlizadə, R.İ.Əliyev və b.) göstərirlər ki, ailə həyatındaki mürrəkkəbliklərdən biri də təxəyyüldə yaradılanla reallıq arasındaki fərqdən yaranır.

Hər bir ailə üzvünün həyat və fəaliyyəti prosesində özü və digərləri haqqında təsəvvürləri formalaşır. Burra ailə şəraiti, ailənin psixoloji mühit, məqsədi, məişət-təsərrüfat işləri və s. bu kimi situasiyalar aiddir. Bunnar isə kompleks halında ailədə qarşılıqlı münasibətləri müəyyənləşdirir. Ailə həyatında onun haqqında ilkin təsəvvürlər də mühüm rol oynayır. Yəni ər-arvadın ailədən gözləntiləri, tələbatları və s. reallıqda öz əksini necə tapır. Yəni onlar ailə qurmadışdan əvvəl ata evində gördüklləri, xəyalları və indiki reallıqlar nə dərəcədə uzlaşır.

Ailə həyatı çoxsaylı situasiyalar dan ibarətdir: səhər yeməyi, işdən evə qayıtmaq, televizora baxmaq, vacib hesab edilən gündəlik işlərin müzakirəsi, yeni şeylərin alınması və s.

Bütün bunlar haqqında ər-arvadın hər birinin formalaşmış təsəvvürləri olur və ilk istinad olunan öz ailələri olur. Ailə üzvlərinin, eləcə də digər yaxın adamların məsləhətləri də təsəvvürün yaranmasına təsir edir. “Səbir elə, sevəcəksiniz”, “Əgər əvvəlcədən kişinin bütün göstərişlərinə əməl etsən, bu onda vərdişə çevriləcək”, “Qadın kişini əlinin içində saxlamağı bacarmalıdır” və s. bu kimi məsləhətlər istər-istəməz ər-arvad münasibətlərində öz əksini tapır.

Ər-arvad münasibətlərində, ümumiyyətlə, ailədaxili münasibətlərin formalaşmasında digər adamların, digər ailələrin davranışının interpretasiyası da istifadə olunan vasitələrdəndir. Yəni bir ailə bəyəndiyi başqa bir ailənin davranış modelini, qarşılıqlı münasibətləri öz ailəsinə tətbiq etməyə çalışır. Lakin onlar unudurlar ki, insanlar ö psixoloji xüsusiyyətləri baxımından fərqli olduqları kimi, ailənin xüsusiyyətləri baxımından da fərqlidirlər. Yəni bir ailədə özünü doğruldan model ola bilsin ki, digər ailədə səmərəsiz olsun.

Tədqiqatlar göstərir ki, ailə ilə bağlı təsəvvürlər kifayət qədər mürəkkəb, sistemli şəkildə təşkil olunmuş və davamlı prosesdir. Bunlar bir-birilə bağlıdır.

Təsəvvür fikri əməliyyat olduğundan bu və ya digər qərar qəbul edilərkən onun sonrakı təsiri, istiqaməti

də nəzərə alınır. Yəni ər və ya arvad, və yaxud hər ikisi fikrən təsəvvür etməyə çalışır ki, atılan hər hansı addımdan sonra nə baş verə bilər. Ailəsi haqqında təsəvvürlərə ailə həyatının müxtəlif sahələri: maddi təminat, ailə üzvlərinin bir-birilə münasibəti, tərbiyə sistemi və s. təsir edir. Ola bilsin ki, ər-arvad davranış, qarşılıqlı ünsiyyət, asudə vaxtin təşkili və s. ailə həyatı ilə bağlı yüksək səviyyədə informasiyaya və nəzəri biliyə malik olsun. Lakin onu praktikada tətbiq edə bilməsin. Bu təxminən ona oxşayır ki, bir adam küçə hərəkəti qaydalarını əzbərdən bilir, lakin öz biliklərini real situasiyada tətbiq etmir. Məsələn, küçəni keçərkən qaydaları pozur. Ola bilsin ki, bir nəfərin ailə həyatı, ər-arvad münasibətləri, ailədə davranış qaydaları barədə yaxşı məlumatı olsun, lakin öz ailəsində onu tətbiq etməsin, nəzərə alması. Yəni ailə həyatı haqqında təsəvvürlə real davranış arasında ziddiyyət özünü göstərsin. Bunuyla yanaşı, ər və arvadın hər ikiinin bir-birlərinin ailə həyatı haqqında təsəvvürlərini bilməsi, reallığda baş verənləri dərk etməsi baxımından faydalıdır. Bu baxımdan onlar öz fikirlərini bir-birindən gizlətməməli, qarşı tərəflə müzakirə etməlidir. Belədə onlar ümumi bir qənaətə gələ, öz davranışlarını korreksiya edə bilərlər. Ər və arvadın ailə

həyatının müxtəlif situasiyalarında düzgün qərar qəbul etmək üçün təsəvvürlə reallığı ayırmağı, ən azı uyğunlaşdırı bilmələri zəruri şərtlərdəndir. Əks halda informasiya məhdudluğunu, təsəvvürün qeyri tamlığı və bunların əsasında səhv qərarın qəbul edilməsi baş verir. Buradan belə sadə bir həqiqət üzə çıxır. Yəni qarşı tərəfin əhvali-ruhiyyəsinin nəzərə alınması və ya nəzərə alınmaması.

Ailə həyatında, xüsusilə onun ilk illərində ər və arvadın öz fikirlərini hansı formada ifadə etməsindən asılı olaraq ona cavab reaksiyası verilir. Yəni fikrin düzgün qavranılmaması baş verir. Fikrin ifadə forması qarşı tərəfdə ya müsbət, yaxud da mənfi emosiya yarada bilər.

R.İ.Əliyev yazır: “*Ailə üzvlərinin ünsiyyəti, hansısa bir məlumatın vərilməsi zamanı qarşı tərəfin fərdi psixoloji xüsusiyyətləri, xarakteri, intellektual səviyyəsi nəzərə alınmalıdır. Bu, iki səbəbdən vacibdir. Bəzi valideynlər uşaqla danışarkən qarşısındakının kim olmasına sanki unudurlar: ya həddən artıq qəliz danışırlar; uşaq heç nə başa düşmür; yaxud da uşaq diliylə danışırlar ki, bu da inkişaf xidmət etmir”* [4, s. 66].

Ər-arvad ünsiyyət prosesində informasiya verərkən qarşı tərəfin necə reaksiya verəcəyini və ya verə bilməyəcəyini nəzərə almalıdır. Xüsusiilə deyiləcək sözün, informasiyanın

qarşı tərəfin ləyaqətinə toxuna biləcəyini yaddan çıxarmaq olmaz. Eləcə də fikirləşmək lazımdır ki, qarşı tərəf deyilən fikri düzgün başa düşəcəkmi? Bu deyilənlər nəzərə alınmadıqda narazılıq, konflikt baş verir.

Ər-arvad münasibətləri onların davranışları ilə təsəvvürləri arasında uyğunluğu olub-olmamasından asılıdır. Burada hər iki tərəfin xarakteri, şəxsi keyfiyyətləri, eləcə də onların təsəvvüründə olan pozitiv və neqativ xüsusiyyətlər mühüm rol oynayır. İstənilən şəxsin davranışını müsbət və mənfi olmaqla iki qütbə ayırmak olar. Aydındır ki, fərdin müsbət xüsusiyyətləri, ailənin xeyrinə davranışları ailədə yaxşı psixoloji mühit yaradır. Eləcə də əksinə, mənfi keyfiyyətlər ailə mühitinə mənfi təsir edir, ailə üçün destruktiv rol oynayır.

Ailənin psixoloji mühitinə, ilk növbədə, ailə ilə, ailə üzvləri ilə bağlı səhv təsəvvürlərin olması mənfi təsir göstərir. Başqa sözlə, ailə üzvlərinin fərdi xüsusiyyətləri, situasiyanın özünəməxsusluğu diqqətdən kənardan qalır. Digər bir səbəb informasiyanın birtərəfliliyi və ya səhv olması ilə bağlıdır. Bir çox hallarda isə ər və ya arvad özünə, davranışına tənqidli yanaşa bilmir, hər şeydə, hər vaxt özünü haqlı hesab edir. Təbii ki, bu da qarşı tərəfdə əks reaksiya yaradır. Əlbəttə, bu amillərin hər biri fərqli şəkildə təsir edir. Birinci və

ikinci halda situasiya düzgün qiymətləndirilmir və ona qeyri-adekvat reaksiya verir. Üçüncüdə tərəflərdən biri qarşı tərəfi nəzərə almadan situasiyanı həll etməyə çalışır. Sonuncu halda isə informasiya nəzərə alınmadan problemin həllinə çalışılır.

Göstərilən amillərin hamisində situasiyaya birtərəfli yanaşılır və bu da konfliktə səbəb olur. Çünkü qarşı tərəfin nə deməsindən, necə davranışından asılı olmayaraq səhv kimi qavranılır.

Təcrübə göstərir ki, ər və ya arvadın, eləcə də onlardan birinin ailə təsəvvürləri ilə reallıq arasında uyğunsuzluq olduqda bu, ər-arvad münasibətlərinə, böyüklükdə isə ailə mühitinə mənfi təsir göstərir. Eyni zamanda adamın özünün özünə də münasibətinə aid edilə bilər. Bu, özü haqqında səhv təsəvvürdən yaranır. Məsələn, ərin ailənin tələbatları haqqında adekvat olmayan təsəvvürləri və ya ailə üzvlərindən kiminsə davranış motivlərinin səhv başa düşülməsi buna misal ola bilər. Ola bilsin ki, arvadın bəyəndiyi şeyi ər xoşlaması. Səbəb başqa motivlər də ola bilər. Misal üçün aşağıdakı nümunəyə nəzər salaq.

Arif və Kifayətin hər ikisinin 36 yaşı var. On beş ildir ki, ailəlidirlər. Psixoloqa müraciət etmələrinin səbəbi 12 və 14 yaşlı oğlanlarının davranışlarından narahızılıqdır. Yeniyetmə oğlanlar bəzən evdən qaçırlar. Bu,

valideynləri çox narahat edir. Söhbət əsnasında məlum oldu ki, ilk baxışda hər şey qaydasındadır. Əslində isə onlar üçün artıq ailə mühiti darıxdırıcıdır. Açıq konflikt yoxdur. Əvəzində laqeydlik, biganəlik, hər şeyə marağınitməsi var. Ər-arvad münasibətləri də soyuqdur.

Kifayətlə Arif tələbə yoldaşı olub-lar. Universiteti bitirən kimi evlənlər. Kifayət danışır ki, ilk vaxtlar çox çətin idi.

— Evimiz yox idi. Maaşımız kira-yə pulunu ödəməyə, yeməyə zorla çatırıldı. Valideynlərimiz də kömək etmirdilər. Sonra uşaqlar oldu. Bir söz-lə, çətinliklərimiz çox idi. Ariflə bir-birimizə kömək olur, çox çalışırıq. Hər necə olsa yaxşı yaşamaq uğruna birgə səy göstərirdik. Kasib ya-şadığımız vaxtlar mehribanlılıq idi. Uşaqlara da diqqət, qayğı göstərirdik.

İndi hər şeyimiz-evimiz, maşınımız, yaxşı maaşımız var. Hesab edirik ki, problemlər arxada qalıb. İndi isə başqa problemlər meydana çıxıb. Elə bil ki, həyata marağımız itib.

Həm Arif, həm də Kifayət aktiv, enerjili insanlardır. Ailə həyatının ilk illərində onlar nəyin uğrunda gərgin şəkildə işlədiklərini bilir, həm də fəal şəkildə çalışırdılar. İstədiklərini əldə etdikdən sonra ümumi məqsəd və motiv yaranmadığından həyata, eləcə də bir-birlərinə maraq itib. Bir

sözlə aktivliklə passivlik arasında ziddiyət yaranıb. Övladları ilə bağlı yaranan vəziyyət sanki onları yenidən ümumi məqsəd ətrafında birləşməyə sövq edib.

Təbii, onlara yeni məqsəd qoyub, fəal şəkildə çalışmaq tövsiyə olunur. Uşaqlara diqqət yetirmək, arzularını nəzərə almaq, ünsiyyət qurmaq, tövsiyə olundu. Az vaxtdan sonra problem həll olunmuş, hər şey qaydasına düşmüdü.

Nümunə göstərilən ailə ilə bağlı problemin psixoloji təhlili göstərdi ki, ailə uzun illər hər şeyi məişət məsələləri, maddiyat üzərində qurmuşdur.

İlk növbədə bizi ər və arvadın ailə təsəvvürləri maraqlandırırdı. Bunun üçün “Ehtimal” metodikasından istifadə etdik. Bu metodikaya görə ər və arvad ayrılıqda özləri və əks tərəf barədə düşündüklərini və bununla bağlı nəyi arzuladıqlarını danışırlar. Daha dəqiqi onlara təklif olunur ki, öz ailələrinə bənzəyən başqa ailəni təsvir etsinlər. Söhbətdən təxminən belə bir vəziyyət yaranır: “Ər fikirləşir ki, ilk baxışda ailədə hər şey qaydasındadır. Bununla belə o, narahatdır, özünü evdə pis hiss edir, darixır. Eyni hissələri qadın da keçirir”.

Sual oluna bilər ki, ər və arvad sağlamırlar, maddi problem yoxdur, kifayət qədər asudə vaxtları var və s. Bəs onda problem nədədir? Məlum

olur ki, ər və arvadın ailə təsəvvürləri fərqlidir və bu da səhv yanaşmaya səbəb olur. Onların özləri haqqında səhv təsəvvürləri ailə həyatında bir-birilə sıx bağlı olan zəncirvari reaksiya vəziyyəti yaradır. Onların istəkləri özləri üçün çox da anlaşılmayan tələbatları ilə üst-üstə düşmür. Digər bir hal əks tərəfin başa düşülməməsi, onun xüsusiyyətlərinin nəzərə alınması ilə bağlıdır. Bir çox hallarda səhv təsəvvürlər başqa adamların məsləhəti əsasında yaranır.

Ər-arvad münasibətlərində tez-tez rastlaşılan məsələlərdən biri də tərəflərin hər birinin yalnız özünü haqlı hesab etməsi ilə bağlıdır. Aydın məsələdir ki, bu vəziyyətin sonu mübahisə və münaqişə ilə nəticələnir. Belə vəziyyətdə tərəflərdən hər biri əks tərəfin mövqeyində heç bir səmərəli fikir, mülahizə görmür. Təkid edir ki, qarşı tərəf onun mövqeyi ilə razılaşsın.

Psixoloqa müraciət edən ər fikrini belə izah edir. “Nə cür mühakimə, fikir söyləməsinə baxmayaraq həyat yoldaşı həmişə hesab edir ki, o haqlıdır, ailənin digər üzvləri haqsızdır”.

Ər-arvad münasibətlərində baş verən belə neqativ vəziyyəti, onun baş vermə səbəblərini üç qrupa ayırmak olar: a) xarakterdən irəli gələn (fikirləşmədən tez qərar qəbul etmək); b) situativ (qərar qəbul edərkən vəziyyətin nəzərə alınmaması və keç-

mişdə olanlara istinad olunması);
c) emosional-affektiv.

Bu deyilənlərdən göründüyü kimi ailə həyatına, onun psixoloji mühiti-nə ailə haqqında ər və arvadın ailə təsəvvürləri, digər ailələrdə gördük-ləri, eləcə də ata evində formalasmış stereotiplər əsaslı təsir edir. Bu zaman unudurlar ki, onların öz ailələrinə tə-səvvürlərində yaratdıqları situasiya-nı köçürmək əks effekt verir.

Psixoloji tədqiqatlar, eləcə də apar-dığımız müşahidələr göstərir ki, ər və arvadın bir-birlərini, eləcə də on-ların övladlarını başa düşməsi ailənin xoşbəxtliyi, sabitliyi baxımından mü-hüm əhəmiyyət kəsb edir. Əksinə, ailə üzvlərinin bir-birlərini başa düşmə-məsi, fikir ayrılığı, mübahisə və s. ailə-nin uğursuz olmasının göstəricisidir.

Ər-arvad münasibətlərində dav-ranış və ünsiyyət, qarşılıqlı anlaşma vacib şərtlərdəndir. Lakin təcrübə göstərir ki, bu göstərilənlər ilk ba-xışda göründüyü qədər sadə məsələ deyil. Bir çox hallarda tərəflər ünsiy-yət qurmaqda çətinlik çəkirlər. Psi-xoloqlar (İ.S.Kon, A.V.Petrovski, Ə.Ə.Əlizadə və b.) bunu kommunika-siya maneəsi adlandırırlar. Bura tərəflərdən birinin və ya hər ikisinin ünsiyyət tələbatının ödənilməməsi, lazımı informasiyanı verə bilməməsi çətinlikləri daxil edilir.

Kommunikasiya maneəsini öyrən-mək üçün biz 58 qadınla anket sor-

ğusu keçirdik. Anket sorğusuna aşa-ğidakı sual qoyulmuşdu: “Təsəvvür edin ki, ərinizlə yol gedirsiniz və siz ağır çanta götürübsünüz. Ərinizin ağı-lına gəlmir ki, sizə kömək etsin. Belə vəziyyətdə özünü necə aparardınız?” Sorğu keçirilənlərə təklif olundu ki, aşağıda göstərilən münasib bildikləri cavablardan birini seçə bilərlər:

- 1) deyərdim ki, kömək etsin;
- 2) heç nə deməzdim, lakin narazı qalardım;
- 3) eyham vurardım;
- 4) hansı bir yollasa çalışardım ki, özü başa düşsün;
- 5) əhəmiyyət verməzdim.

Sorğu keçirilənlərin 39,2%-i “De-yərdim ki, kömək etsin”, 27,3%-i “Heç nə deməzdim, lakin narazı qalardım”, 13,5%-i “Eyham vurardım”, 11,4%-i “Hansı bir yollasa çalışardım özü başa düşsün”, 8,6%-i “Əhəmiyyət verməzdim” cavabını seçdilər.

Hər beş suala cavab verənlərin motivləri fərqlidir. Eyni cavabı verənlərin də cavablarında fərqli motivlər özünü göstərir. Lakin sorğunu keçir-məkdə məqsədimiz ər-arvad arasında kommunikasiya problemini öyrən-mək olduğundan bizi daha çox ikinci və beşinci suallara verilən cavablar maraqlandırırdı. Cavablar ailədə kom-munikasiya problemi yaradırmı? Ca-vablardan göründüyü kimi bu cavabı verən qadınlar fiziki yükü daha üstün tuturlar, nəinki psixoloji. İkinci amil

isə ondan ibarətdir ki, tərəflərin ünsiyət tələbatının ödənilməsi əks tərəfdən, yeni kişidən asılıdır. Üçüncü amil isə daha mürəkkəbdir. Ola bilsin ki, kişi arvadın vəziyyətini başa düşür, lakin qarşı tərəfin ona müraciət etməsini gözləyir. Bunun özü də kommunikasiya problemi ilə bağlıdır. Bütün bunlar isə kompleks halda ər və arvadın psixoloji xüsusiyyətlərindən, şəxsi keyfiyyətlərindən irəli gəlir. Məhz kommunikasiya çatışmazlığından yaranan vəziyyət ondan ibarətdir ki, kişi fikirləşir ki, qadın özü müraciət etsin, qadın isə fikirləşir ki, kişi özü başa düşməlidir.

Bütün bunların isə əsasında informasiya çatışmazlığı durur. Belə vəziyyətdə kommunikasiya təxəyyüldə baş verir. Bunun mahiyyəti ondan ibarətdir ki, kommunikasiya qitlığı ilə üzləşən tərəf öz tələblərini, istəklərini fikrən çatdırır və maraqlısı odur ki, əks tərəfin cavabını da təxəyyüllündə canlandırır. Burada əks tərəfin psixoloji xüsusiyyətləri, şəxsi keyfiyyətləri, ona münasibəti başlıca yer tutur. Fikrində götür-qoy edir ki, onun dediklərinə əks tərəfin reaksiyası necə olacaq. Bir çox hallarda ər (arvad) deyir: "Niyə mənə o vaxt heç nə demədin?" Əks tərəfin cavabı belə olur: "Fikirləşdim ki, mənə güləcək, ələ salacaqsan".

Bu dialoqdan da göründüyü kimi kommunikasiya fikrən baş tutur.

Fakt isə budur ki, ailədə vacib olan tələbat: sevgi, simpatiya, hörmət və s. ödənilmir. Belə ki, bu tələbat informasiya formasında çatdırılır və ya qarşı tərəf onu başa düşə bilmir.

Bir sıra hallarda ər və arvad kommunikasiya çatışmazlığını istəmir, lakin onların xarakterindən irəli gələn fikirlər buna imkan vermir. Qadın istəyir ki, əri ona diqqət yetirsin, qayğı göstərsin. Lakin fikirləşir ki, bunları ərinə desə əri özünün üstün olduğunu düşünəcək və qadın özünü alçalılmış hesab edəcək. Bir çox hallarda isə qadın qonşuların, qohumların ailəsindən danışır. Bununla ərinə təsir etməyə çalışır. Belə yanaşma ola bilsin ki, səhv təsəvvür yaratsın. Yəni o, fikirləşə bilər ki, qadın öz ailəsindən çox başqalarını düşünür. Belədə ər və arvadın qarşılıqlı münasibətləri, bir-birləri haqqında yanlış təsəvvür formalaşır.

Kommunikasiya baryeri artıqca tərəflər öz mövqelərini çatdırmaqdan, ünsiyət qurmaqdan uzaqlaşırlar. Bununla yanaşı, konflikt vəziyyəti güclənir. Burada mühüm olanı konfliktə səbəb olan amillərin aradan qaldırılmasıdır. Bəzən ilk baxışda ailənin psixoloji mühitinin pozulmasına heç bir səbəb yoxdur. Bir sıra hallarda isə psixoloji mühitin pozulmasına ər-arvad yox, digər şəxslər səbəb olur. Əlbəttə, burada hansısa bir niyət yoxdur. Əksinə, hesab edirlər ki,

bu ailənin sabitliyi, möhkəmliyi üçün lazımdır.

R.İ.Əliyev ailə həyatını obrazlı şəkildə teatr tamaşasına bənzədir: “*İlk əvvəl pyeslə tanışlıq başlayır. Əgər pyes bəyənilirsə, onun tamaşaya qoyulması qərarı verilir. Sonra rollar paylanır. Hər kəs ona verilən rolun sözlərini əzbərləyir. Məşqlər başlayır. Sonra sonuncu məşq. Və nəhayət, tamaşa qoyulur. Yeni toy*” [5, s. 127].

Göründüyü kimi, ailə həyatı mürrəkkəb və çoxşaxəlidir. Onun necə inkişaf etməsinə, formalaşmasına çoxsaylı amillər təsir edir. Bu amillər pozitiv və ya neqativ ola bilər. Bura ər və arvadın hələ ailə qurmamışdan əvvəl öz ailələrində gördükleri, bəyənib – bəyənmədikləri vəziyyətlər, davranış tərzi təsir edir. Onların əsasında oğlan və qızın gələcək ailələri barədə təsəvvürləri formalaşır. İstəristəməz ər və arvadın ailə həyatına dair fərqli fikirləri olur. Tədricən hər iki tərəf bir-birlərindən nə gözlədiklərini anlayır, bir-birlərini başa düşürlər. Yəni yeni həyata adaptasiya olunurlar. Subaylıq vaxtı keçirdikləri həyat tərzinin bəzi tərəflərindən imtina etməli olurlar.

Növbəti mərhələ ailədə uşağın dünyaya gəlməsidir. Bununla bağlı həm yeni məsuliyyət yaranır, həm də qayğılar artır. Bu da öz növbəsində

ikili təsirə malik olur. Bir tərəfdən sevinc hissi yaranırsa, digər tərəfdən mənfi təsirlər də meydana çıxır. Belə ki, qadın ərindən kömək gözləyir, digər tərəfdən kişi ona diqqətin azaldığını düşünür. Bütün bunlar kompleks şəkildə ər-arvad münasibətlərini, ailənin psixoloji mühitini yaradır, formalaşdırır. Ər-arvad əks tərəfin psixoloji xüsusiyyətlərini bilmədikdə və ya onu başa düşmək istəmədikdə problemlər meydana çıxır. Psixi gərginlik getdikcə artır. Ola bilsin ki, boşanma həddinə çatsın. Boşanma isə istənilən halda emosional və psixi gərginlikdir və o, heç vaxt izsiz ötüşmür. Təbii ki, hər iki tərəf, ər-arvad ailənin sabitliyi, rahatlığı üçün çalışmalıdır. Bunun üçün bəzən öz istəklərinin hansındansa imtina etmək lazımdır. Bəzən ailədə çox kiçik bir problem böyük narazılığa səbəb olur. Yəni tərəflərdən hər biri yalnız özünün haqlı olduğunu düşünür və güzəştə getmək barədə fikirləşmir. Başqa bir halda isə tərəflərdən biri – ər və ya arvad ailədə sabitliyə, sakitliyə çalışır, bunun üçün güzəştə gedir. Lakin əks tərəfdə elə fikir yaranır ki, o çox vacib personadır. Beləcə, nəhayətdə ailə dağıılmağa məhkum olur. İstənilən halda ər və arvad qəbul etməlidir ki, onların xoşbəxtliyi öz ailələrindədir.

Ədəbiyyat:

1. Babayeva, S.R. Sosial psixologiya: dərslik/Ş.R. Babayeva, M.F.Həsənova. Bakı: ADPU, 2019. 338 s.
2. Çələbiyev, N.Z. Ailə psixologiyası/N.Z.Çələbiyev. Bakı: Mütərcim, 2015, 416 s.
3. Əliyev, M.S. Psixologiyasının əsasları / M.S.Əliyev. Bakı: ADPU, 2017, 145 s.
4. Əliyev, R.İ. Mən. Atam-anam. Sevgilim və Övladlarım/ R.İ.Əliyev. Bakı: ADPU, 2019, 172 s.
5. Əlizadə, Ə.Ə. Psixopedaqogika/ Ə.Ə.Əlizadə, H.Ə.Əlizadə, S.H.Əlizadə. Bakı: Ekoprint, 2019, 368 s.
6. Həmzəyev, M.Ə. Ünsiyyətin psixologiyası/ M.Ə. Həmzəyev, S.F.Əmiraslanova. Bakı: Nurlan, 2007, 180 s.
7. Hüseynov, E.A. Ailənin psixoterapiyası/E.A.Hüseynov. Bakı: ADPU, 2021, 386 s.

PSYCHOLOGICAL FACTORS INFLUENCING FOR FAMILY WEDNESDAY

Gular Mammadova

ABSTRACT

The psychological factors affecting the family environment were determined and included in the analysis are displayed in the article. It is said that the family environment itself has a very complex psychological structure and essence. These psychological points must be taken into account for the strength and continuity of the family. Studies show that it is impossible to bring the family environment to the desired level without eliminating the psychological factors that have a negative impact on the family environment. The practical surveys mentioned in the article suggest that although there are a number of social problems in the family, it is possible to easily overcome these difficulties with a healthy and positive

psychological environment. However, if there are psychological factors that cause conflict and misunderstandings between husband and wife, it is difficult to solve even the smallest social problem in the family. Both Azerbaijani and foreign psychologists rightly consider psychological factors as the most important factors affecting the family environment.

Məqalə ADPU-nun Ümumi psixologiya kafedrasının iclasında müzakirə edilərək çapa məsləhət görülmüşdür (protokol №6)

Rəyçi M.H. Mustafayev. psixologiya üzrə felsəfə doktoru.

Məqalə redaksiyaya 08 fevral 2023-cü ildə daxil olmuşdur.

TƏLƏBƏ GƏNCLƏRDƏ ETNİK PSİXOLOJİ PROBLEMLƏRİN TƏHLİLİ

Elşən Sadıqov

Bakı Dövlət Universiteti

Z.Xəlilov – 23, AZ1147

E-mail: elshan.sadiqov.es1966@gmail.com

Açar sözlər: etnik psixologiya, xalqların psixologiyası, milli ruh, tələbə gənclər, sosial-psixoloji problemlər

Key words: ethnic psychology, psychology of peoples, national spirit, student youth, socio-psychological problems, “psychology of nations”, “national character”, “national spirit”, “ethnic (eth)

GİRİŞ

Müasir dövrdə millətlərin psixologiyası ilə psixologiyanın “etnik psixologiya” adlanan xüsusi bölməsi məşğul olur. İlkin mərhələdə – müxtəlif xalqların mənəvi-mədəni xüsusiyyətlərini öyrənmək məqsədilə meydana çıxan bu psixologiya sahəsinin, XIX əsrin ikinci yarısından başlayaraq ilk ümumi terminləri meydana gəldi. Söyügedən terminlər qismində “xalqların psixologiyası”, “milli xarakter”, “milli ruh”, hətta “etnik (etnoqrafik) psixologiya” və s. kimi anlayışlar işlədilməyə başlanıldı. Etnopsixologiya real mövcud olan fenomen kimi konkret milli qrupların psixikasında, insan psixikasında ətraf nühitin dərk olunması, mənimsənilməsi, müxəlif obrazların yaranması ilə əlaqədar təsəvvürlər

sistemini araşdırır. Hər bir etnik birliyin öz milli və fərdi təsəvvürlər sistemi, dünyagörüşü vardır (5, s. 89).

Məqalədə tələbə gənclərin etnik psixoloji problemlərin həlli və gələcəkdə bu sahədə araşdırmaların aparılmasına diqqətin cəlb edilməsi ilə əlaqədar dəyərləndirmələr edilmişdir.

Belə bir zəmində qeyd etmək lazımdır ki, hər bir xalqın özünəməxsus etnik psixoloji xüsusiyyətləri və mədəniyyəti vardır. Bu etno-psixologiya xüsusiyyətlər isə şəxsiyyətin mənəvi inkişafına və mənəvi təkmilləşməsinə mühüm təsir göstərir. Etnik psixoloji xüsusiyyətlər və mədəniyyət müəyyən ictimai-tarixi şəraitdə insanların qarşılıqlı münasibətlərinin xarakterindən asılı olaraq formallaşır. Gənclər 14 yaşından 30 yaşına qədər

olan insanlar hesab edilir. Hər bir dövlətin ona məxsus gənclər siyaseti vardır. Dövlətin gənclər siyaseti sosial-iqtisadi, təşkilati, hüquqi tədbirlər sistemi kimi dövlət tərəfindən həyata keçirilir. Həmin siyasetin məqsədi gənclərin sosial, intellektual, yaradıcılıq qabiliyyətlərinin inkişaf etməsinə şərait yaradılması məqsədini daşıyır.

Belə bir zəmində qeyd etmək lazımdır ki, tələbə gənclərin etno-psixoloji problemləri və həmin problemlərin həlli ilə əlaqədar dəyərləndirmələr xüsusi aktuallıq qazanan məsələlərdəndir.

Gənclik millətin gələcəyi, millətin müqəddəratıdır. Gənc nəslin dünya-görüşü, əxlaqi keyfiyyəti, onu əhatə edən mühitin qiymətləndirilməsi və dəyərləndirilməsi kriteriyaları, mövcud problemlərin həllinə yanaşması və s. bütünlükdə cəmiyyət tərəfindən gənclərdə formalaşdırılan baxışlar sistemi əsasında müəyyənləşir. Belə bir zəmində qeyd etmək lazımdır ki, hər bir millətin, etnosun formalaşmış mənəvi dəyərlər sisteminin qorunması və inkişaf etdirilməsində təhsil sisteminin rolu xüsusi yer tutur. Eyni zamanda bir sıra ictimai elm sahələrinin mütəxəssisləri, tarix, fəlsəfə sosiologiya, pedaqoqika, psixologiya və digər elm sahələrinin mütəxəssisləri qeyd edilən problemə xüsusi diqqət yetirirlər. Bəhs edilən məsələ

ilə əlaqədar dünya ictimai-psixoloji fikir tarixində bir sıra tədqiqatçılar, məsələn, E.Erikson, A.Petrovski, L.Stolyar, L.Viqotski, Q.Andreyeva və b. araşdırma və müşahidələr aparmışlar. Azərbaycan ictimai-psixoloji fikrində M.M.Mehdizadə, F.Ə.İbrahimbəyov, C.A.Təhmasib, S.İ.Seyidov, Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, R.İ.Əliyev, Ə.T.Baxşəliyev və başqalarının qeyd edilən istiqamətdə araşdırırmaları diqqəti cəlb edir (2, s. 51). Etnopsixoloji araşdırımların kifayət qədər aparılmasına baxmayaraq sosial psixologiyada kifayət qədər az araşdırılan məsələlər vardır. Həmin məsələlər qismində etnopsixologiyanın mühüm məsələlərindən olan gənc nəslin, xüsusilə də tələbə gənclərin cəmiyyətdəki problemlərə münasibəti, həmin problemlərin həlli istiqamətində fikirləri, həmin fikirlərin formallaşmasına təsir edən amillər, bu amillər içərisində təhsil sisteminin yeri və rolu məsələsinin ciddi araşdırılmasına ehtiyac vardır.

Müvafiq olaraq bir qədər haşiyəyə çıxaraq qeyd etmək lazımdır ki, barəsində bəhs edilənlər eyni zamanda etnik mentalitetin formaşalması və formallaşdırılması məsələsi ilə bilavasitə bağlıdır. Ümumiyyətlə, etnik mentalitet bir-biri ilə qarşılıqlı əlaqədə olan baxışlar sistemi kimi etnosun psixologiyasının mühüm komponent-

lərindən biridir. Etnik mentalitet eyni zamanda etnosun psixologiyasının strukturunu və inkişafında onun sabit dəyərlərə əsaslanmasında mühüm rol oynayır (Babayev M., Ostanov Ş.: 27). İnsan cəmiyyətinin daima inkişafda olması, o cümlədən etnik psixoloji problemlərlə əlaqədar çəglalaşır, haqqında təsəvvürlər sistemi də inkişaf edir. Müvafiq olaraq müasir Azərbaycan cəmiyyətində etno-psixoloji problemlərə və həmin problemlərin həlli ilə əlaqədar dəyərləndirmələrə diqqət yetirilməsi yerinə düşərdi.

Müasir dövrədə cəmiyyətdə etno-psixoloji problemlərlə əlaqədar dəyərləndirmələr.

Müasir dövrədə ali təhsil alan gənclərin qarşılaşdıqları əsas problemləri aşağıdakı kimi qruplaşdırmaq olar (<https://rt82.ru/az/documentation/socialnaya-politika-gosudarstva-v-otnoshenii-studencheschestva-o-spesifikie/>):

Sosial problemlər:

– Sosial problemlər içərisində, ilk növbədə, öyrənməyə, peşəkar həyata keçməyə münasibət sahəsindəki problemlər diqqəti cəlb edir. Bunlar aşağıdakılardır:

– Universiteti bitirdikdən sonra tələbənin, gələcəyin mütəxəssisinin yerinə yetirdiyi işin aldığı təhsil ilə uyğunsuzluğu;

– Təhsilin keyfiyyətinin və eyni zamanda universitet məzunlarının

əmək bazarında rəqabət qabiliyyətinin olmaması və aşağı düşməsi;

Tələbələrin maddi vəziyyətindəki problemlər:

– Tələbələrin maddi vəziyyətinin eksər hallarda bilavasitə onların valideynlərinin maddi vəziyyətindən asılı olması, bunun nəticəsində tələbənin təhsilinin uğuru valideynlərinin maddi imkanlarından asılıdır.

– Sözügedən problemlərin həll edilməsi üçün bir sıra tədbirləri həyata keçirmək lazımdır:

– Tələbələrin daha geniş və fəal surətdə tədqiqat fəaliyyəti dəstəkləməli, bunun üçün isə müvafiq məlumat bankı, təqaüd və qrant proqramları hazırlanmalıdır;

– Tələbə kreditlərinə müasir metodlar tətbiq edilməlidir;

– Gənclərin əmək birliklərinin, tələbə kollektivlərinin, gənclərin əmək birjalarının və gənclərin məşğulluğunun digər formalarının fəaliyyətinə cəlb edilməsinin təşkili;

– Əmək bazarında təşviq üçün zəruri olan gənclərin sosial bacarıqlarının inkişafi üçün təsirli proqramların həyata keçirilməsi.

Tələbə gənclərin ictimai və siyasi fəaliyyət sahəsindəki problemlər:

– Məlumat bazalarına tələb olunan səviyyədə giriş imkanının yoxluğu;

– iqtisadi şərtlərə uyğun qəbul edilmiş bir mühitin (real vəziyyətin

bütün aspektlərini eks etdirən qanun-vericilik (ümumi qəbul edilmiş) qərarının yoxluğu:

– Yuxarıda göstərilən problemlərin həlli üçün bir sıra istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi tələb oilunur.

– Tələbələrin fəal surətdə cəmiyyətin siyasi həyatına cəlb edilməsi;

– Tələbələrin ictimai və siyasi həyatının modeli olaraq universitetlərin tələbə şurasının işinin təşkil və təbliğ edilməsi;

– Tələbələrin gözləntilərini və ehtiyaclarını (sosial araşdırmaqlar, sorğular, anketlər) izləyərək universitetin korporativ imicinin formalaşdırması.

Deyilənlərlə yanaşı müasir gənc-lərin, o cümlədən tələbə gənclərin psixoloji problemləri də vardır. Tə-ləbə heyəti, gəncliyin ayrılmaz bir hissəsi olmaqla, xüsusi həyat şərtləri, iş və həyat, sosial davranış və psixologiya və dəyər oriyentasiya sistemi ilə xarakterizə olunan xüsusi bir sosial qrupdur. Tələbələr istehsal sistemində müstəqil bir yer tutmur, tələbə statusu müvəqqəti xarakter daşıyır.

İndiki dövrdə ali məktəblərdə təhsil aldığıları dövrdə tələbələrin fiziki, psixi və reproduktiv sağlamlığı mühitin bir sıra amillərinin mənfi təsirinə məruz qalır. Ətraf mühit stereotiplərinin dəyişməsi, həddən artıq fiziki və psixoloji yüklenmələr psi-

xoloji gərginliyin artmasına səbəb olur. Eyni zamanda tələbələrin psixi sağlamlığına tələbə mühitində mövcud stressogen amillər də təsir göstərir. Bunlar bir tərəfdən informasiya gərginliyi, digər tərəfdən tədris yüksəkünün qeyri-proporsional bölünməsi və vaxt çatışmazlığı, imtahan və sosial adaptasiya dövrü, gələcək peşədə özünümüəyyənləşdirmənin zəruriyi və s. stresin yaranmasına gətirib çıxarır. Dərsə və istirahətə ayrılan vaxtin düzgün növbələşdirilməməsi frustrasiyaya, depressiyaya, psixogenetativ pozğunluqlara, nevroza və müxtəlif psixosomatik xəstəliklərin yaranmasına səbəb olur. Daha bir vacib məsələ kimi qeyd olunmalıdır ki, müasir dünyada insan cəmiyyətin yüksək ritmli axarı, şəhərlərin səs-küülü həyatı ilə əlaqədar tələbə gənclər digər sosial qruplar kimi daima stress yaşıyır. Belə bir şəraitdə insanların psixofiziki sağlamlığı və rahatlığı məsələsi daha ciddi məzmun kəsb etməyə başlayır. İnsanların yaranmış şəraitə uyğunlaşması və adaptasiya olması vacib məsələyə çevriləkdədir. İnsanların stressə davmalılığının yüksəldilməsi üçün müəyyən modellər də təklif edirlər. Həmin modellər qismində R.Lazarusun stresin tranzakt modelini, Ç.Karver və M.Şeyərin özünütənzimləmə modelini göstərmək olar. Həmin modelə görə stres və keçirilən hissələr insanın ətraf

mühitlə qarşılıqlı əlaqəsinin nəticəsi kimi qiymətləndirilir. Bu modellərdə xüsusi davranış və koqnitiv üsullar vasitəsilə insanın imkanlarından üstün olan çətinliklərin aradan qaldırılması modelləri, davranış aktları irəli sürürlür (Bızova V.: 2013 №2.).

Daha sonra vacib bir məsələ kimi qeyd olunmalıdır ki, stresin yaranması və onun fəsadları fərdin psixi sağlamlığı üçün ciddi təhlükədir. Xüsusən də bu, insan həyatının gənclik və tələbəlik dövrünə düşür. Tələbəlik dövrü emosional yaşıntıların müxtəlifliyi ilə diqqəti cəlb edir və emosional yaşıntılar həyat tərzində də öz əksini tapır. Gənclərdə fiziki və psixi qüvvələrinin tükənməzliyinə bir növ inam hissi vardır. Bu səbəbdən də onlar sağlamlıqlarının bir o qədər də qeydinə qalmırlar. İstirahət və relaksasiyaya məhdud vaxt ayıırlar. Tələbələrin əsas hədəfləri yeni sosial qrupa fəal üzv kimi daxil olmaq, nüfuz və yüksək status qazanmaq üçün davranışlarında sağlamlığa zərər vuran hallar ortaya çıxır, nikotin, alkoqol, narkotik kimi zərərli vasitələrdən istifadəyə meyil yaranır.

Göründüyü kimi, tələbələrin psixoloji dəstək sahəsində ciddi problemlər vardır. Söyügedən problemlərin həlli təkcə antistres proqramları ilə həll edilməsi mümkün deyildir və müvafiq tədirlərə ehtiyac vardır. Bunlar aşağıdakılardır:

– Ali məktəblərdə təhsilin bütün dövrlərində tələbələr arasında psixoloji problemlərin olması, bunun nəticəsində akademik göstəricilərin azalması, universitetdən çıxma hallarının qarşısının alınmasına cəhd göstərilməli;

– Tələbələrin psixoloji xidmət mütəxəssislərindən vaxtında yardım almaq imkanlarının olmaması aradan qaldırılmalıdır;

– Bu problemi həll etmək üçün universitetin ərazisində ən azı bir psixoloqu olmasına təşkil etmək zəruridir.

– Tələbə gənclərin ən ciddi problemlərindən biri sosial mühitə adaptasiya olunması ilə bağlıdır. Qeyd edilən problemi psixoloji problem kimi qeyd edirlər. Həmin problemin yaranmasının qarşısının alınması ilə əlaqədar psixokorreksiya işləri aparılır. Psixokorreksiya xüsusi tədbirlər kompleksi kimi, gənclərin psixikalarda, davranışlarında yaranmış pozuntuların aradan qaldırılmasına xidmət edir. Həmin tədbirlərdən da-ha çox diqqəti cəlb edəni gənclərin fiziki məşğiliyyətlərinin (idmana cəlb edilməsi) təşkil edilməsidir. Gənclərin fiziki məşğiliyyətinin təşkili, onlarda kommunikativ keyfiyyətlərin yaranmasına, fiziki sağlamlığının yüksəlməsinə səbəb olur. Tələbə gənclərin fiziki hazırlığının yüksəldilməsinin təşkili, idmana cəlb edilməsi za-

manı bir sıra üsullardan istifadə edilməsi məqsədə uyğun olardı. Bunlar aşağıdakılardır:

- tədricən və daimi olaraq hazırlanlıq tapşırıqlarının mürəkkəbləşdirilməsi üsulu;
- tələbə gənclərdə qorxu və inamsızlıq hissinin aradan qaldırılması üçün mükafatlandırma üsulundan istifadə. Minimal müvəffəqiyyətin belə mükafatlandırılması, tələbələri zəhmətsevərliyə, məqsədyönlü şəkildə fəaliyyət göstərməyə sövq edir;
- fəaliyyət növünün dəyişdirilməsi. Bu texnika tələbələrdəki zehni vurğunluğun aradan qaldırılmasına xidmət edir.

Tələbə gənclərin bədən tərbiyəsi və idman yarışlarına cəlb edilməsi onlarda şəxsi xarakterli müsbət dəyişikliklərə səbəb olacaqdır (Xarşenko A., 2022. №6).

Daha sonra bir vacib məsələ xüsusi olaraq qeyd edilməlidir ki, indiki dövrə etnopsixoloji araşdırmlarda üç əsas təmayül diqqəti cəlb edir. Birinci təmayül kimi mədəni relativizm təmayülü göstərilməlidir. Bu təmayüldə bütün mədəniyyətlər öz əhəmiyyəti və dəyərinə görə bir-birnə bərabər mədəniyyətlər hesab edilir. Etnosların psixoloji fərqləri bioloji amillər nəzərə alınmaqla etnomədəni dəyişkən fərqlərlə izah edilir. İkinci təmayül müqayisəli təmayül adlandırılır. Bu təmayüldə psixoloji

fenomenlər müqayisəli təhlil edilir. Üçüncü təmayül universalizm təməyüldür. Bu təmayül üzrə araştırma aparılanlar təməl psixoloji fenomenlərə əsaslanırlar. Araşdırmaçılar hesab edirlər ki, dil, mənşə, adət ənənə, ideologiya etnosun müəyyənedici əlaməti kimi qəbul edilir (<https://knowledge.allbest.ru/psychology-2c0a65635b2ad68a5d53b89521216d370.html>). Göründüyü kimi, gənclərin etnopsixoloji araşdırmalara cəlb edilməsi vacib məsələlərdən birinə çevrilmişdir.

Ökə əhalisinin 31%-dən çox hissəsini təşkil edən gənclərin hərtərəfli inkişafı məqsədilə gənc nəslin nümayəndələrinin dövlət idarəciliyi sistemində iştirakının həyata keçirilməsi, onların səmərəli məşğulluğu-nun təmin edilməsi, gənclərin potensialından dövlətimizin rifahı naminə istifadə olunması, eyni zamanda gənc nəslin etno-psixoloji problemlərin həlli istiqamətində araşdırmalara cəlb edilməsi müasir dövrün mühüm məsələlərindən biridir (Azərbaycanın ictimai həyatında gənclərin iştirakı: 3).

Müasir dövrə tələbər gənc və güclü intellekt sahibi kimi xüsusi sosial qüvvə, sosial qrup kimi dəyərləndirilməlidir. Bu səbəbdən də sözügedən sosial qrupun intellektual qüvvəsindən, cəmiyyətdəki bir sıra problemlərin, o cümlədən etnopsixoloji problemlərin həllində istifadə edil-

məsi imkanları mövcuddur. Bunun üçün isə aşağıdakı vəzifələrin həll edilməsi məqsədə uyğun sayılır:

– gənclərin hərtərəfli inkişafi üçün şərait yaradılmalı, mövcud imkanlar daha da genişləndirilməli (buraya gənc nəslin təhsil almaq, o, cümlədən ali təhsil almaq və gənclərin məşğulluq problemlərinin həlli məsələsi də daxildir;

– gənc nəslin rəqabətqabiliyyətli kadr kimi yetişməsinə, əmək bazarının tələblərinə cavab verən kadrlar kimi hazırlanmasına xüsusi diqqət yetirilməli;

– gənclərin məşğulluq imkanları artırılmalı, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara işə düzəlmələri üçün əlverişli şərait yaradılmalı;

– dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayı artırılmalı;

– gənc alim və tədqiqatçıların sosial təminatı gücləndirilməli və məşət problemləri həll edilməli;

– gənclər arasında sahibkarlıq inkişaf etdirilməli;

NƏTİCƏ

Yuxarıda deyilənlərlə yanaşı Azərbaycan cəmiyyətində bir sıra etnopsixoloji problemlər vardır ki, həmin problemlərin aradan qaldırılması zərurəti hiss olunur. Sözügedən problemlər qismində aşağıdakıları göstərmək olar:

– Azərbaycan məişətində erkən nikahlar;

– gənclərin vacib ictimai təşəbbüslerinin dəstəklənməsi üçün təşkilati, maddi və məlumatlandırma məxanizmləri inkişaf etdirilməli;

– gənclərdə müasir düşüncə tərzi formalasdırılmalı, onların idarəetmə və tədqiqat yönü fəaliyyətə cəlb edilməli;

– gənclərin regionların sosial-iqtisadi və mədəni inkişafından bəhrələnməsi üçün tədbirlər həyata keçirilməli;

– gənclərin özünüidarə və iqtisadi baxımdan təminetmə bacarıqları inkişaf etdirilməli;

– gənclərin, o cümlədən gənc əllillərin sosial müdafiəsi gücləndirilməli;

– gənclər arasında zərərli vərdişlərin yayılmasına qarşı yönəlmış fəaliyyətlərin dəstəklənməsi və inkişaf etdirilməli;

– gənclərin inkişafına istiqamətlənmiş infrastruktur şəbəkəsi inkişaf etdirilməli.

– yaxın qohumlar arasında ailə-nikah münasibətlərinin qurulması;

– gender bərbaərsizliyinin izlərinə hələ də rast gəlmək mümkündür. Qeyd edilən problemlər üzrə tələbə gənclərin təbliğədici və tədqiqatçı günlərindən istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır.

Ədəbiyyat:

1. Azərbaycanın ictimai həyatında gənclərin iştirakı, Sankt-Peterburq – Bakı , 2012 11 s.
2. Mehdiyeva K.N., Tələbə gənclərdə əxlaqi dəyərlərin formalasdırılmasının psixoloji xüsusiyyətləri, Azərbaycan Dövlət Pedaqoji Universiteti musiqi, elm, mədəniyyət və təhsilin aktual problemləri. Bakı: 2019, №1, s. 50-54
3. Babayev M.M., Ostanov Ş.Ş. Этнический менталитет как компонент психологические. 2012, № 2., 27-29
4. Вызова В.М., Чикурова Е.И., Молутова М.Е. Этнопсихологические особенности совладающего поведения (на примере русской узбекской молодежи // Вестник Санкт–Петербургского Университета. 2013, №2. с. 105-112. URL: <https://cyberleninka.ru/article/n/etnopsihologicheskie-osobennosti-sovladayuscheho-pove>deniya-na-primere-russkoy-i-uzbekskoy-molodezhi
5. Крыско В.Г. Состяние и развития этнопсихологии в россии // Вестник. серия: Психология и педагогика. 2003 №1. с. 30-36
6. Харченко А.О. Решения Психологических проблем молодежи средствами физического воспитания // Актуальные проблемы психология и педагогика. 2003 №1. с. 19-25
7. (2022) №6. URL: <https://cyberleninka.ru/article/n/reshenie-psihologicheskikh-problem-molodojki-sredstvami-fizicheskogo-vospitaniya>
8. <https://rt82.ru/az/documentation/socialnaya-politika-gosudarstva-votnoshenii-studenchestva-o-specifike/>
9. https://knowledge.allbest.ru/psychology/2c0a65635b2ad68a5d53b89521216d37_0.html

ANALYSIS OF ETHNIC PSYCHOLOGICAL PROBLEMS OF STUDENT YOUTH

Elşən Sadıqov

ABSTRACT

In modern times, a special section of psychology called “ethnic psychology” deals with the psychology of nations. The first general terms of this field of psychology, which appeared in the initial stage - to study the spiritual and cultural characteristics of different peoples, appeared in the second half of the 19th century. The mentioned terms include “psychology of nations”, “national character”, “national spirit.

Məqalə BDU-nun Psixologiya kafedrasının iclasında müzakirə edilərək çapa məsləhət görülmüşdür (protokol №6)

Rəyçi R.V. Cabbarov. psixologiya elmləri doktoru, dosent.

Məqalə redaksiyaya 31 yanvar 2023-cü ildə daxil olmuşdur.

AQRESSİV DAVRANIŞIN FORMALAŞMASINA TƏSİR GÖSTƏRƏN AMİLLƏR VƏ ONUN ƏSAS TƏZAHÜR XÜSUSİYYƏTLƏRİ

Günel Mahmudzadə

Odlar Yurdu Universiteti

Koroğlu Rəhimov küç. 2, indeks AZ 1008

E-mail:gunel_mahmudzade@mail.ru

Açar sözlər: *aqressiya, aqressiv hərəkətlər, davranış, ətraf mühitin, insanlar.*

Keywords: *aggression, aggressive actions, behavior, environment, people.*

GİRİŞ

Təcavüzkar davranışın xarakteri əsasən yaş xüsusiyyətləri ilə müəyyən edilir. Hər bir yaş mərhələsinin özünəməxsus inkişaf vəziyyəti var və fərd üçün müəyyən tələblər irəli sürür. Yaş tələblərinə uyğunlaşma tez-tez aqressiv davranışın müxtəlif təzahürləri ilə müşayiət olunur. Psixoanalitik tədqiqatlar körpələrin, xüsusən də ehtiyaclarının kifayət qədər nəzərə alınmadığı vəziyyətlərdə böyük miqdarda qəzəbləndiyini göstərdi. O da məlum məsələdir ki, ana məhbəbətini özündə saxlamaq istəyən azyaşlı uşaqlar yeni doğulmuş bacı-qardaşlarına qarşı qəddar davranışırlar.

İbtidai məktəb yaşında aqressiya daha çox zəif (“seçilmiş qurban”) şagirdlərə münasibətdə istehza, təzyiq, söyüş və dava şəklində özünü gos-

tərir. Məktəblilərin bir-birinə qarşı aqressiv davranışının təzahürü bəzi hallarda ciddi problemə çevrilir. Müəllimlərin və valideynlərin bu cür davranışa kəskin mənfi reaksiyası çox vaxt nəinki uşaqların aqressivliyini azaltır, əksinə, onu gücləndirir, çünki bu, sonuncunun gücünün və müstəqilliyyinin dolayı sübutu kimi xidmət edir. Buna baxmayaraq, uşaqları daha səzial cəhətdən təsdiqlənmiş davranış formalarını seçməyə təşviq edən müəllim, onun səlahiyyəti və aqressiv davranışa münasibətini açıq şəkildə ifadə etmək bacarığıdır. [2, s. 126].

Yeniyetməlik dövründə aqressiv davranışın spesifik xüsusiyyəti. Büyüklərin səlahiyyətlərinin dağılması fonunda bir qrup həmyaşiddan asılılığıdır. Bu yaşda aqressiv olmaq çox

vaxt “görünmək və ya güclü olmaq” deməkdir. Hər hansı bir yeniyetmə qrupunun lider tərəfindən dəstəklənən öz ritualları və mifləri var. Məsələn, qrup üzvlərinə daxil olma ritualları (və ya yeni gələnlərin sınadaları) geniş yayılmışdır. Qrupun (ümumilikdə yeniyetmə modası kimi) göz oxşayan “uniforması” da ritual xarakter daşıyır. Rituallar bir qrupa mənsubluq hissini artırır və yeniyetmələrə təhlükəsizlik hissi verir, miflər isə onların həyatının ideoloji əsasına çevrilir. Qrupdaxili və xarici təcavüzə haqq qazandırmaq üçün miflərdən geniş istifadə olunur. Beləliklə, məsələn, “qrupun üzvü olmayanlara” qarşı hər hansı zorakılıq təzahürü “onlar satqındırlar özümüzü qorunmalıdır” hamının bizə hörmət etməsini təmin etməliyik” kimi təminatlarla əsaslandırılır. Qrup mifi ilə “mənəviləşən” zorakılıq yeniyetmələr tərəfindən güclərinin ifadəsi, qəhrəmanlıq və qrupa sədaqət kimi yaşanır. Eyni zamanda bəzi hallarda aqressiv davranışın təşəbbüskarları ayrı-ayrı yeniyetmələr – kənar, müxtəlif səbəblərdən uyğunlaşmayan və aqressiyanın köməyi ilə özünü təsdiq etməyə cəhd edənlər ola bilər.

Beləliklə, aqressiv davranış usaqlıq və yeniyetməlik dövründə olduqca yaygındır. Normalda qorxudan azad olur, öz maraqlarını müdafiə etməyə kömək edir, xarici təhlükələr-

dən qoruyur və uyğunlaşmanı təşviq edir. Bu baxımdan iki növ aqressiya-dan danışmaq olar: xoşxassəli-adaptiv və dağıdıcı-maladaptiv.

Ümumiyyətlə, uşağın və yeniyetmənin şəxsiyyətinin inkişafı üçün təhlükəli olan aqressiv təzahürlərin özləri deyil, onların nəticəsi və başqalarının yanlış reaksiyasıdır.

Yetkinlərdə aqressiv davranışın təzahürləri daha müxtəlifdir, çünki onlar əsasən fərdi xüsusiyyətləri ilə müəyyən edilir. Aqressiv davranışçı gücləndirən fərdi-şəxsi xüsusiyyətlər adətən ictimai narazılıq qorxusu, əsəbilik, şübhə, qərəzlər (məsələn, milli), həmçinin təqsirkarlıq əvəzinə utanmaq meyli kimi xüsusiyyətlər hesab olunur. Zorakılığa meylin saxlanmasında insanın öz taleyinin (bəzən də başqa insanların taleyinin) yeganə sahibi olduğuna inamı, həmçinin aqressiyaya müsbət münasibəti (faydalı və ya normal bir hadisə kimi) mü Hüüm rol oynaya bilər.

Xüsusi bir kateqoriyadan olan insanlardan – ya həddindən artıq tez-tez, ya da ekstremal formada aqressivlik nümayiş etdirən ekstremistlərdən danışa bilərik. Ekstremistlər, öz növbəsində, açıq şəkildə iki qrupa bölünür: azalmış və artan özünü idarə edənlər. Birincilər, zəif inkişaf etmiş məhdudlaşdırma mexanizmləri səbəbindən daim aqressiya nümayiş etdirməyə meyillidirlər, ikincilər

uzun müddət hətta güclü təxribatlar-dan çəkinə bilirlər, lakin daxili re-surslar artıq tükəndikdə təcavüzün eks-tremal formalarını (qəddar olanlara qədər) göstərirler.

İnsanın aqressiv davranışına təsir edən başqa bir xüsusiyyət onun mə-yusluğa dözə bilməsidir. Bildiyiniz kimi, məyusluq bir ehtiyacın ödənilməsi və ya məqsədə çatmaq yolunda bir maneənin yaratdığı vəziyyət kimi başa düşülür. Bəzi müəlliflər məyusluğunu aqressiv davranışın əsas səbəb-lərindən biri hesab edirlər. Ümumiyyətlə, məyusluq çox yaygın bir feno-mendir və insanlar onunla mübarizə aparmaq qabiliyyətinə görə çox fərq-lidirlər. Əgər aqressiv davranış mə-yusluğun aradan qaldırılmasına uğur-la kömək edirsə, o zaman öyrənmə qanunlarına uyğun olaraq onun art-ması ehtimalı var. Bundan əlavə, bir insanın məyusluğa qarşı həssaslığı artarsa, həmçinin məyusluğu aradan qaldırmaq üçün sosial cəhətdən məq-bul yollar inkişaf etdirməsə, problemlər yarana bilər.

Müşahidə yolu ilə aqressiv davra-nışın formalaşması bir neçə şəraitdə mümkündür. Birincisi, gördükleriniz real görünməli və tutmalıdır. İkinci-si, gördükleriniz aqressiya kimi qə-bul edilməlidir. Üçüncüüsü, aqressiya o zaman qəbul edilir ki, tamaşaçı tə-cavuzkarı eyniləşdirir və konkret şəxs üçün potensial təcavüz obyekti

filmdə təcavüz qurbanı ilə əlaqələn-dirilir. Öyrənmənin növbəti funda-mental şərti ondan ibarətdir ki, aq-ressiya nəticəsində qəhrəman məq-sədə çatır və ya tamaşaçı üçün mə-nalı olan həzz alır. [4, s. 126].

Ümumiyyətlə, zorakılıq səhnələ-rinə baxmaq böyüklerin əksəriyyətinə nəzərdə tutulan birbaşa mənfi təsir göstərmir, çünki qavrayışın özü daxili və xarici şərtlərin birləşməsi ilə müəy-yən edilir. İnsanların zorakılıq səhnə-lərinə reaksiyaları çox fərqli ola bilər: ikrah, rədd etmə, virtuallaşdırma (təs-vir olunan hadisələrin qeyri-real kimi qəbul edilməsi), yalnız bəzi hallarda heyranlıq və ya təqlid etmək istəyi. Buna baxmayaraq, medianın uşaq və yeniyetmələrin inkişafına mənfi təsiri ədalətli narahatlıq doğurur və xüsusi aşadırma tələb edir.

Kütləvi informasiya vasitələrinin şəxsiyyətin davranışına təsiri tam aydın olmasa da, hazırda ailə aqres-siv davranışın formalaşmasının əsas sosial mənbəyi kimi tanınır. Məlum-dur ki, təcavüz təkcə düşmənlərə, yad-lara və ya rəqiblərə qarşı təzahür et-mir. Psixoloji və ya fiziki zorakılıq bir çox ailələr üçün qeyri-adi haldır.

Uşağın aqressiv davranışının for-malaşmasına müxtəlif ailə amilləri təsir göstərir, məsələn, ailə birliyinin aşağı səviyyədə olması, münaqışələr, valideynlərlə uşaq arasında kifayət qədər yaxınlığın olmaması, uşاقlar

arasında xoşagəlməz münasibətlər, qeyri-adekvat ailə tərbiyə tərzi.

Beləliklə, daxili və xarici amillərin əlverişsiz təsiri altında aqressiv cazibə, həqiqətən, sosial təhlükəli formalara qədər aqressivlik və davamlı destruktiv davranış formalarını alır. Ancaq aqressiya mənfi nəticələrə səbəb olmamalıdır. Məsələn, o, nəinki getdikcə daha çox yeni obyektlərə keçə bilər, həm də müxtəlif fəaliyyət formalarında – işdə, təhsildə, idmando, rəhbərlikdə və s.

Aydındır ki, adətən, aqressiya müdafiə xarakteri daşıyır və sağ qalmağa xidmət edir. O, həm də şəxsiyyətin fəaliyyətinin, onun yaradıcı potensialının və nailiyyətlərə can atmasının mənbəyi kimi çıxış edir. İnsan aqressiyanın müxtəlif təzahür-lərini tanıya, aqressiyani sosial cəhətdən məqbul formalarda ifadə edə, nəhayət, başqalarına və ya özünə qarşı zorakılıqladan qaça bilər. Öz aqressiyasının taleyi hər bir yetkin insanın şəxsi seçimidir və aqressiyani mənimsəmək vəzifəsi ümumiyyətlə ən çətin psixoloji vəzifələrdən biridir.

Xarici psixologiyada insan aqressiyasının mahiyyətini və mənşəyini izah edən ən geniş yayılmış nəzəriyyələrdən biri də məyusluq nəzəriyyəsidir. Təcavüz probleminin frustasiya nəzəriyyəsi nöqtəyi-nəzərin-dən öyrənilməsi müasir cəmiyyətdə insan aqressiyasının əsas amillərinin

və mexanizmlərinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Frustasiya nəzəriyyəsinə görə, aqressiya, məqsədə çatmaq yolunda əngəl törədən və məyusluq vəziyyətinə səbəb olan aşılmaz maneələr adlanan incidənlərin fəaliyyətinin nəticəsidir.

Əksər tədqiqatlar aqressiv davranışın tamamilə aradan qaldırılmasının qeyri-mümkünlüğünü işaret edir. Psixologiya öz tədqiqatında, qismən aqressiv, qismən libidinal olan, insanların doğulduğu andan praktiki olaraq özünü göstərən obyektlərlə yüksək differensiallaşdırılmış münasibətlərin böyük dəyişkənliliyinə dəlil görülür. Aqressiya hər bir uşağın psixi həyatında mütləq mövcud olan normal bir hadisə hesab olunur. Narahatlıq və qəzəb, bəzən sevgi kimi nifrət də eyni insandan qaynaqlanır. Nəticədə ağrılı münaqişələr qaçılmazdır. Sevilən bir insana yönəlmış qəzəb və düşmənçilik meyilləri yatırıla, yönəldirilə (köçürülə bilər), başqalarına yönəldilə bilər. [3, s. 336].

E.Fromm aqressiyanın bir neçə növünü fərqləndirir:

1. Xoşxassəli (bioloji cəhətdən uyğunlaşan, həyatı təmin edən).
2. Bədxassəli təcavüz (həyatın qorunması ilə əlaqəli deyil).
3. Psevdoaqressiya (qəsdən olmayan, müdafiə xarakterli, oynaq və iddiyalı aqressiya daxildir).

Xeyirxah aqressiya təmin edir:

- körpənin xarici dünyaya müraciəti və onun içində qalmasına kömək edir;
- dəyişən mühitdə bədəndə homeostatik tarazlığın qorunması və ya bərpası;
- qeyri-qənaətbəxş obyekt münasibətlərinin narahatedici nəticələrinin azaldılması;
- muxtariyyət; arzu olunan məmnunluq səviyyəsinə maneələrin aradan qaldırılması;
- dərin ağrı və ya məyusluq mənbəyinin aradan qaldırılması və ya məhv edilməsi;
- yenidən birləşmə və ayrılığın qarşısının alınması.

Təsvir edilən tendensiyalar, uşağın qorunduğu hiss etdiyi təhlükəsizlik meyarına daxildir. Aqressiv davranış onları təmin etmək mümkün olmadıqda güclənir və dağıdıcı davranışa gətirib çıxarır.

Yuxarıdakı alımların fikrincə, aqressiya insanın həyatı maraqlarına qarşı təhlükəyə genetik olaraq programlaşdırılmış reaksiya olduğundan, onun bioloji əsasını dəyişdirmək olmaz.

Aqressiyaya səbəb olan amillərin mahiyyətini təhlil edərək onları iki böyük qrupa bölmək olar: fərdi-şəxsi və xarici sosial-psixoloji amillər.

Aqressiyaya səbəb olan xarici amillərdən danişarkən, ilk növbədə, insan mühitinin mənfi amillərinin, məsələn, səs-küy, su və havanın çirk-

lənməsi, temperaturun dəyişməsi, böyük izdiham, şəxsi məkana müdaxilə və s. Bu mövzu ilə R.Baron, D.Zilman, K.Loo, C.Karlsmit, C.Müller, C.Fridman, X.Holdin və başqları məşğul olurlar. Alkoqol və narkotik kimi amillərin rolu ilə bağlı suallar bu sahədə araşdırılarda müəyyən yer tutur. Burada A.Armenti, R.Boyatjiz, X.Kappel, C.Karpenter, D.Kapasso, K.Leonard və S.Taylorun əsərlərini qeyd etmək olar.

Yeniyetmələrin qrup mənsubiyəti, medianın təsiri, kino və kompüter oyunlarında qəddarlıq, sosial şəbəkələrdə davranış kimi mühüm sosial amillər öyrənilmişdir. Aparılan tədqiqatlar bu amillərdən birbaşa asılılığı aşkar etməyib. Bütün tədqiqatlarda əsas xüsusiyyət əhəmiyyətli yetkinlərin rolü, sadalanan amillərə münasibəti, məlumatdan istifadə etmək və baş verənləri izah etmək bacarığı idi. Beləliklə, tərbiyənin təsiri, ailə münasibətlərinin üslubu kimi sosial amillər ön plana çıxır.

Uşaq və yeniyetmə davranışını tənzimləyən sosial normaların əksəriyyətini onlar üçün əhəmiyyətli olan insanları təqlid etmək nəticəsində öyrənirlər. A.Bandura uşaqların valideynlərində asılılığının əhəmiyyətini təsvir edir ki, bu da onları təqlid etmək istəyi ilə nəticələnir və belə nəticəyə gəlir ki, asılılığın olmadığı şəraitdə münasibətlər aqressiv hisslər

mənbəyidir və eyni zamanda onların idarə etmək imkanlarını məhdudlaşdırır. Onun asılılıq konsepsiyası ana-nın ikinci dərəcəli möhkəmləndirmə dəyərini necə əldə etdiyinə (uşağı qulluq prosesində) əsaslanır. Bəzən onun sadəcə varlığı özünü rahat hiss etmək üçün kifayətdir.

Bundan əlavə, “asılılıq anlayışı bağlılıq anlayışının ifadə etdiyinin tam əksisi olan dəyər mənasına malikdir. Bir insanı aludəçi kimi təsvir etmək alçaltmaq mənasını daşısa da, bir insanı kiməsə bağlı kimi təsvir etmək bəyənmə ifadəsi ola bilər. Əksinə, əgər insan şəxsi münasibətlərində yadlaşırsa, bu, adətən, heyran olmaqdan uzaq bir xüsusiyyət kimi görünür. Bağlılıq davranışının yaşamaq üçün verdiyi dəyərin dərk edilməməsini əks etdirən aludəçilik anlayışındakı aşağılayıcı element onun klinik istifadəsi üçün ölümcul zəiflik hesab olunur”. Beləliklə, Con Bloubi sosial münasibətlərdə emosional komponentin əhəmiyyətinə, onun həyat boyu insan davranışlarına, o cümlədən aqressiv davranışlara təsirinə diqqət çəkir.

Yeniyetmələrin aqressivliyinə təsir edən digər amili Yu.B.Mojginski. Bir çox səhvlər aqressiv davranışın yanlış təfsirinə görə yaranır. Təcavüzün ağır forması üçün uşağın müəyyən bir vəziyyətə normal reaksiyaları alınır. Aqressiyanın bəzən agrılı

əsası olur, lakin valideynlər və müəllimlər bunu lazımcı qiymətləndirmirlər. Çox vaxt böyükər mühiti qeyd-şərtsiz mənfi bir fenomen kimi təqdim olunan aqressivliyin səthi şərhindən irəli gəlir. Aqressiv davranışın müəyyən edilməsi və onun vaxtında düzəldilməsi çox vaxt valideynlərin özləri tərəfindən çətin olur, onlar da öz növbəsində uşağında aqressiv təzahürləri görməkdən imtina edirlər.

Çətin sosial-iqtisadi vəziyyət, ailə tərbiyəsinə fərqli yanaşmalar, zorakılıq kultunu mütəmadi olaraq təbliğ edən kino və video sənayesi və bir sıra digər amillər gənc nəslin şəxsi inkişafında və davranışında müxtəlif sapmaların artmasına səbəb olur. Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq dalğasının artması və aqressiv davranış formalarına meyilli uşaqların sayının artması xüsusi narahatlıq doğurur. Yaxın gələcəkdə bəşəriyyətin mübahisəli məsələlərin həlli üçün güc tətbiqindən əl çəkəcəyinə inanmaq mümkün deyil. Ona görə də münaqişələrin qarşısının alınması deyil, onların idarə olunması ön plana çıxır. [5, s. 16].

Aqressiya müasir psixologiyanın ən mühüm problemlərindən biridir. İstər ölkəmizdə, istərsə də xaricdə çoxlu sayıda psixoloji əsərlərin mövzusudur. Yeniyetməlik bütün orqanizmin yenidən qurulması dövründür.

Nisbi qısa müddətə (14 ildən 18 ilə qədər) baxmayaraq, bu, əsasən bir insanın bütün gələcək həyatını müəyyən edir. Yeniyetməlik dövründə inkişafın bioloji xüsusiyyətlərinin qanuna uyğunluqlarının nəzərə alınması uşaqqıñ tipindən böyüyə qədər bütün bədən sistemlərinin inkişafında əsaslı dəyişikliklərin olduğunu göstərir. Yeniyetməlik dövrünün ilkin mərhələlərində xüsusilə kəskin olan belə bir restrukturizasiya köhnə qurulmuş sabit sistemləri zəiflədir və bu, yeniyetmə orqanizminin fəaliyyətinin regressiv xüsusiyyətlərinə səbəb olur. Erkən yeniyetməlik inkişafın müvəqqəti geriləməsi kimi yeniyetmə davranışının bir çox psixoloji xüsusiyyətlərini də müəyyən edir.

Daxili psixologiyada aqressiv davranış probleminin tədqiqi göstərdi ki, təcavüzün təzahürü ilə aşağıdakı amillər əlaqələndirilir:

1. Hüquq və imtiyazlar uğrunda rəqabət mühitinin hökm sürdüyü cəmiyyətin sosial-iqtisadi və siyasi təşkilatı.

2. İnsan hissələrini qeyri-insanlışdırən sosial şəraitin müəyyən etdiyi mənəvi davranış formaları. Bu vəziyyətdə aqressiya təbliğ olunan ideallar və dəyərlərlə faktiki təzahür edən bir insana qarşı laqeydlik və amansız münasibət arasında açıq bir ziddiyyətin nəticəsi ola bilər. Humanizm çağırışlarının deklarativ xa-

rakteri insanda xeyir və şər, atrofiya anlayışlarının sərhədlərini bulandırır.

3. Mikromühitin şəraiti, yəni ailə, qohumluq mühiti və tanışların və həm-yasıdların mühiti. Onlar tez-tez aqressiv davranışa səbəb olan arxaik baxışları və gündəlik davranış vərdişlərini qəbul edirlər. Eyni zamanda uşaqlarda, kiçik məktəblilərdə və yeniyetmələrdə aqressiya əsasən mikromühitin birbaşa təsirindən, yeniyetmə və yetkinlik dövründə isə daha mürəkkəb münasibətlərdən asılıdır.

4. Erkən uşaqlıqdan hərəkətlərin aqressiv stereotipinin qondarma instrumental aqressiyani inkişaf etdirən subyektin davranış reaksiyalarının arsenalına daxil olmasına töhfə verən təhsilin təbiəti və sistemi.

5. Aqressiyanın təzahürünün orijinallığını müəyyən edən əsas amillərdən biri olan yaş və fərdi psixoloji xüsusiyyətlər, çünki insanların psixi fəaliyyətdən əsas fərqləri müəyyən edir. Ətraf mühitin qavranılması və qiymətləndirilməsinin spesifikasiyi, daxili təcrübələrin və emosional reaksiyaların xarakteri, hərəkətlərin və fəaliyyətlərin motivasiyası onlardan asılıdır.

6. Somatik problemlər, zəif sağlamlıq, ruhi xəstəlik, eləcə də fiziki ekoloji şəraitin astenizator təsiri.

7. Alkoqol və narkotiklərin spesifik təsiri.

Yeniyetmələrin aqressiv hərəkətlərini izah etmək cəhdləri təkcə gün-

dəlik şüurda deyil, həm də peşəkar dairələrdə, bir çox nəzəri anlayışlarda aqressivlik fenomeninin çox ziddiyətli şərhələr alması ilə əngəllənir. Koqnitiv-davranış konsepsiyası çərçivəsində yeniyetmə aqressiyası konkret sosial öyrənmənin nəticəsi kimi qəbul edilir. Eyni zamanda aqressiv davranışın inkişafı və möhkəmlənməsi üçün əsasların, ilk növbədə, valideynlərin uşaqlarını həyatın ilk illərində və sonrakı dövrlərində, o cümlədən yeniyetməlik dövründə düzgün tərbiyə etmə tərzində axtarmaq lazımdır.

Ailə risk faktorlarını üç qrupa bölmək olar:

- valideynlərin özlərinin psixoloji sağlamlığının pozulması və ilk növbədə onların narahatlığının artması;
- uşağın tərbiyəsinin qeyri-adekvat üslubu, ilk növbədə, həddindən artıq müdafiə və ya həddindən artıq nəzarət;
- Ailənin fəaliyyət mexanizmlərinin pozulması, valideynlər arasında münaqişələr və ya valideynlərdən birinin olmasına.

Beləliklə, aqressiv davranışın formalaşma mənbələri müxtəlifdir. Ətəraf mühitin, medianın təsiri, orqanizmin bioloji qoruyucu funksiyaları, insanların sosial qarşılıqlı əlaqələri, ailə münasibətləri, davranış reaksiyaları, situasiyalardan xəbərdar olmaq,

arzu olunan və real olan arasında uyğunsuzluq – bütün bunlar davranış nümunələrinin müxtəlif təzahürlərinə səbəb olur. [1s. 60-67].

Kurikulumun artırılması, məktəb kurikulumunun genişləndirilməsi müasir yeniyetmənin vaxtinin əhəmiyyətli hissəsini məktəbdə keçirməsinə səbəb olmuşdur. On ildir ki, məktəb uşağın inkişafında fəal iştirak edir. Onun təsiri hər hansı bir təhsil sistemi üçün ümumi məqsədə çatmağa yönəlmüşdür ki, bu da şəxsiyyəti tərbiyə etmək, tərbiyə etmək və inkişaf etdirməkdir. Bu, həm təhsil fəaliyyəti zamanı (dərslər, sinif saatları, dərs-dənkənar işlər), həm də ixtisaslaşdırılmış psixoloji dərslərdə həyata keçirilə bilər.

Yeni formalar arasında getdikcə daha çox peşəkar psixoloqlar tərəfindən istifadə olunan sosial-psixoloji təlim adlanmalıdır. Təlimin sübuta əsaslanan fərdi formaları 20-ci əsrin əvvəllərində meydana çıxmaya başladı. Nəzəri biliklərin öyrədilməsinin nəticələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və əmək bacarıqlarının “təhlükəsiz” mənimsənilməsi vasitəsi kimi.

Aqressiv davranış formalarına meylli uşaqlar təkcə müəllimlər və psixoloqlar üçün deyil, bütövlükdə cəmiyyət üçün problemdir. Bu neqativ halla əlaqədar məktəb yeniyetmələrdə aqressiv davranışın təzahürünün

psixoloji xüsusiyyətlərinin öyrənilməsi vəzifəsini qarşıya qoyur. Aqressiv yeniyetmə təkcə başqalarına deyil, özünə də çoxlu problemlər gətirir.

Aqressiv davranış başqa bir şəxsə və ya qrupa psixoloji və ya fiziki zərər vurmağa yönəlmış davranış formalarından biridir. Bu davranış hər bir insana xasdır və onun təzahür dərəcəsi şəxsiyyətlərarası ünsiyyətimizə, sosial uyğunlaşmamıza təsir göstərə bilər. Və bu sahələrdə problemlərin qarşısını almaq üçün aqressiv davranışın şəxsi xüsusiyyətlərini idarə etməyi bacarmalısınız.

Müasir dünyada insanların davranışlarında aqressiyanın təzahürü, zorakılığın, qəddarlığın artması ən aktual problemlərdən biridir. Aqressiv davranışın ən çox görülən təzahürləri bunlardır: böhtan, səsin tonunu və həcmini yüksəltmək, affektivlik (mənfi emosiyaların şiddetli təzahürü), mənfi qiymətləndirmə, təhqirlər, hədələr, fiziki güc və silahdan istifadə. Ünsiyyətdən qaçmaq, qəsdən hərəkətsizlik, özünə zərər vurmaq aqressiyanın gizli təzahürləridir.

Uşaqlıqdan başlayaraq uşaqlarda aqressiv davranışın təzahürlərini görə bilərik. Bu, qısqırıq, dişləmə və təpiklə müşayiət olunan qəzəb və ya qəzəb partlayışları kimi özünü göstərə bilər. Psixoloq İ.Yu.Kulagina iddia edir ki, bu yaşda valideynə əl yel-ləmək, əgər onu xoşagelməz hala

salırsa, norma hesab olunur, çünkü uşaqda müstəqillik istəyi yaranır.

Uşaq aqressiyasının təzahürlərinin əsas səbəbləri bunlardır:

- həmyaşidlarının diqqətini cəlb etmək istəyi;
- arzu olunan nəticəni əldə etmək istəyi;
- lider olmaq arzusu;
- müdafiə və qisas;
- öz üstünlüğünü vurğulamaq üçün başqasının ləyaqətinə toxunmaq istəyi.

Uşaqların aqressivliyi böyükər üçün də xarakterik olan iki formada özünü göstərir: dağıdıcı olmayan aqressivlik və düşməncəsinə destruktivlik. Birincisi – istəkləri təmin edir, məqsədə çatmağa kömək edir. Bu, həm də uşaqa öz hüquq və mənafelərini qorumağa kömək edir, uşaqa özü-nə inam yaradır. İkincisi, düşməncilik davranışıdır ki, bunun nəticəsi başqa bir insana qəsdən ağrı vermək və bundan həzz almaqdır.

Yeniyetməlik dövründə aqressiv davranışın səbəblərini anlamaq üçün bu dövrün xüsusiyyətlərini öyrənmək lazımdır. Araşdırırmalarımızda biz dəfələrlə qeyd etmişik ki, yeniyetmədə aqressiv davranışa meylin formalasmasına bir çox səbəblər təsir edir: ailə-dəki psixoloji vəziyyət və yanlış təribiyə tərzi, fərdin davranışına təsir edən yeniyetməlik dövrünün xüsusiyyətləri, fərdi və genetik xüsusiyyətlərin şəxsi xüsusiyyətləri, media, qrup həmyaşidləri.

Məlumdur ki, yeniyetməlik bizim davranışımıza daha da təsir edən şəxsi xüsusiyyətlərin sabitləşdiyi bir dövrdür. Öz növbəsində, bu şəxsi xüsusiyyətlər müasir cəmiyyətdə iqtisadiyyatın çətin dövrlərində və sosial-siyasi gərginliyin artması ilə formalasılır, uzun müddət davam edən ye-

niyetmə problemləri – valideynlər, həmyaşıdlarla ünsiyyət, yetkinlik hissinin yaranması ilə birləşir. “Mən anlayış”nın formallaşması. Bütün bular şüurun yenidən qurulmasını, fərdin şəxsiyyət-psixoloji xüsusiyyətlərinin yenidən qiymətləndirilməsini müəyəyən edir.

NƏTİCƏ

Son onilliklərdə gənc nəsil tərəfindən insanlara qarşı xüsusi qəddarlıqla əlaqəli zorakılıq hərəkətləri artmışdır. Çox vaxt cəmiyyətdə aqressiv toqquşmaların səbəbləri kimi sosial və siyasi həyatın amilləri hesab olunur, lakin şəxsi xüsusiyyətlər heç də az əhəmiyyət kəsb etmir ki, bu da müəyyən şəraitdə nəzarətsiz aqressiyaya səbəb ola bilər. Beləliklə, aqressiv davranış insanın fərdi həyatının

və cəmiyyətin həyatının ayrılmaz hissəsidir. Bu, əxlaqi-hüquqi normaların hüdudlarını aşaraq dağıdıcı, insanların şəxsiyyətini məhv edən və başqları üçün təhlükə yarada bilər. Eyni zamanda fəndlər, qruplar, icmalar və bütün dövlətlər öz maraqlarını qorumaq, hüquqları uğrunda mübarizə aparmaq, məqsədlərinə çatmaq üçün aqressiv davranış vasitələrinin istifadə edirlər.

Ədəbiyyat:

1. Басс, А.Г. Психология агрессии / А.Г.Басс // Вопр. психологии. – 1967. – № 3. – С. 60–67.
2. Нравственность. Агрессия. Справедливость / Под ред. А.М.Матюшкина. – М., 1992. – 126 с.
3. Крэйхи, К. Социальная психология агрессии / К.Крэйхи. – СПб. : Питер, 2003. – 336 с.
4. Нравственность. Агрессия. Справедливость / Под ред. А.М.Матюшкина. – М., 1992. – 126 с.
5. Семенюк, Л.М. Психологическая сущность агрессивности и ее проявления у детей подросткового возраста: Метод. рекомендации в помощь педагогам-практикам / Л.М.Семенюк. – М., 1991. – 16 с.
6. Фромм, Э. Анatomия человеческой деструктивности / Э.Фромм. – М., 1994. – 246 с.

FACTORS AFFECTING THE FORMATION OF AGGRESSIVE BEHAVIOR AND ITS MAIN MANIFESTATIONS

Günel Mahmudzadə

ABSTRACT

The sources of formation of aggressive behavior are various. The influence of the environment, the media, the biological protective functions of the organism, social interactions of people, family relations, behavioral reactions, being aware of situations, inconsistency between the desired and the real – all these lead to various manifestations of behavioral patterns. Aggressive behavior is an integral part of a person's individual life and the life of society. This exceeds the limits of moral and legal norms, can be destructive, destroy a person's personality and create danger for others. At the same time, individuals, groups, communities and entire states use aggressive means of behavior to protect their interests, fight for their rights, and achieve their goals.

Məqalə Odlar Yurdu Universitetinin “Psixologiya, pedaqogika və sosial fənlər” kafedrasının iclasında müzakirə edilərək çapa məsləhət görülmüşdür. (Protokol №10)

Rəyçi H.Ə.Əlizadə, pedaqoji elmlər doktoru, professor.

Məqalə redaksiyaya 12 yanvar 2023-cü ildə daxil olmuşdur.

YENİYETMƏLƏRİN FƏRDİ PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ İLƏ MÜNAQİŞƏDƏ DAVRANIŞ STRATEGIYALARI ARASINDA ƏLAQƏ

Aysel Babayeva

Odlar Yurdu Unuversiteti

Koroğlu Rəhimov küç. 2, indeks AZ 1008

E-mail: babayeva. aysel. 99 @gmail. com

Açar sözlər: yeniyetmə, psixoloji, şəxsiyyət, böhran, münaqişə və s.

Keywords: adolescent, psychological, identity, crisis, conflict, etc.

GİRİŞ

Yeniyetməlik, şəxsiyyətin intensiv inkişafı olan bütün uşaqlıq dövrlərinin ən çətin və mürəkkəb dövrüdür. L.F.Obuxovanın fikrincə, bu, ən həlledici dövrdür, çünki burada əxlaqın əsasları formalaşır, sosial münasibətlər, özünə, insanlara, cəmiyyətə münasibət formalaşır. Həm də bu yaşda xarakter xüsusiyyətləri və şəxsiyyətlərarası davranışın əsas formaları sabitləşir” [5., s. 301].

L.İ.Bojoviçə görə, bütün yeniyetməlik dövrü böhrandır və iki mərhələdən – 12-15 yaş və 15-17 yaş dövründən ibarətdir [2].

İ.V.Dubrovina yeniyetməlik dövrünü “müstəqillik böhranı” adlandıraqla vurgulayır ki, əgər yeniyetməlik rəvan və münaqişəsiz keçirsə və ya “asılılıq böhranı” növünə görə aparılırsa, o zaman gecikmiş, buna

görə də xüsusilə ağrılı və şiddetli böhran baş verir (17-18 yaş) qaćılmaz və ya uzanan “uşağın infantil mövqeyi”dir [6]. O, həmçinin qeyd edir ki, bu çətin dövrün mənfi və müsbət amilləri var. Mənfi olanlara şəxsiyyətin strukturunda uyğunsuzluq, uşağın əvvəllər qurulmuş maraqlar sisteminin məhdudlaşdırılması, böyüklərə qarşı davranışının etiraz xarakteri kimi indikativ mənfi təzahürlər daxildir. Ancaq eyni zamanda belə müsbət amillər də var: uşağın müstəqilliyi artır, digər uşaqlar və böyüklər ilə münasibətlər daha müxtəlif və mənalı olur, onun fəaliyyət dairəsi əhəmiyyətli dərəcədə genişlənir və s. Bu dövrün uşağın cəmiyyətin bir üzvü kimi özünə qarşı şüurlu münasibətinin formalandığı keyfiyyətcə yeni sosial mövqeyə çıxışı olması vacibdir.

Münaqışələrin qarşılıqlı təsirinin psixoloji ilkin şərtlərinə dair elmi ədəbiyyatın öyrənilməsi münaqışəyə şəxsi meylin olduğunu söyləməyə imkan verir.

Şəxslərarası münaqışələrin ilk nəzəri və eksperimental tədqiqatları K.Levin tərəfindən aparılmışdır. Onları məmnunluq – fərdin ehtiyaclarından narazılıq kontekstində nəzərdən keçirdi. K.Levin şəxsiyyətlər-arası konfliktləri insan ehtiyacları ilə xarici məcburedici qüvvələr arasında ziddiyyətlər kimi nəzərdə tutur, yəni konflikt “təxminən bərabər miqyasda əks istiqamətlənmiş qüvvələrin fərdə təsir göstərdiyi vəziyyət” olduğunu qeyd edirdi.

Münaqışə nə qədər ciddidirsə, fərdin daha əhəmiyyətli ehtiyaclarına təsir edir. Əgər yeniyetmə belə bir vəziyyətdədirsa, böyükler tərəfindən onu sövq edən qüvvə bu şəxsin yeniyetmə üzərindəki “güc sahəsinin” nəticəsidir. K.Levin bildirirdi ki, “müasir cəmiyyətdə həm müstəqil böyükler qrupu, həm də uşaqlar qrupu mövcuddur”. Münaqışə qarşılıqlı əlaqəsi bir-biri ilə əlaqəli üç sistemdə baş verir [3, s. 269-271]:

1. “yeniyetmə – yeniyetmə”;
2. “yeniyetmə – müəllim”;
3. “yeniyetmə – valideyn”.

“Yeniyetmə – yeniyetmə”. Yeniyetmələrin həmyaşidləri ilə ünsiyyəti onların həyatının xüsusi sahəsidir: o

qədər maraqlı olur ki, öyrənməyi arxa plana keçirir, yaxınları ilə ünsiyyətin cəlbediciliyini azaldır. Baxma-yaraq ki bu cür təsirin psixoloji məxanizmləri çox vaxt müəllimlər və valideynlər üçün anlaşılmazdır. F.E.Vasilyuk qeyd etdiyi kimi, “yeniyetmələr arasında konflikt münasibətləri liderlik uğrunda mübarizəyə əsaslanır. Münaqışə davranışının əsas amilləri iddiaların səviyyəsi, özünə hörmət və statusdur” [1].

“Yeniyetmə – müəllimlər”. Qeyd edək ki, bu münasibətlər sistemi fəaliyyət, münasibətlər və davranış konfliktləri ilə müşayiət olunur. Pedagoji münaqışələr təhsil fəaliyyətinin xüsusiyyətləri, tərəflərin statusu və yaşı fərqləri ilə əlaqəli xüsusiyyətlərə malikdir. Münaqışədə müəllimin konstruktiv davranışını aşağıdakılari təmin edir:

- öz mövqeyini düzgün müəyyənləşdirmək;
- valideynlərlə münasibətlərə güvənmək;
- sinfin və müəllim heyətinin təsirindən istifadə etmək;
- yeniyetmənin şəxsiyyətinə hörmət etmək;
- yeniyetmə ilə qarşılıqlı əlaqəni optimallaşdırmaq üçün tövsiyələrdən istifadə etmək.

“Yeniyetmə – valideynlər”. Yeniyetməlik dövründə bu münasibətlər sistemi kontekstində qeyd etmək

lazımdır ki, “yeniyetmələrlə valideynlər arasında münaqişələr ailədaxili münasibətlərin dağdırıcılığı, tərbiyədəki nöqsanlar, yeniyetmələrin psixi inkişafındakı fərdi psixoloji dəyişikliklər və böyüklərin özlərinin fərdi xüsusiyyətlərindən qaynaqlanır” [4, s. 117-130].

Yalnız böyüklərin ünsiyyətinin forma və məzmunu dəyişmədikdə, fərdi xüsusiyyətlər, psixikada yaşı bağlı dəyişikliklər nəzərə alınmadıqda, yeniyetmələrin konfliktli davranışları yaranır. Valideynlərin pedaqoji mədəniyyətinin artırılması, ailənin kollektiv əsasda təşkili, valideynlərin övladlarının daxili dünyasına marağının ilə şifahi tələblərin gücləndirilməsi – bütün bunlar yeniyetmə və valideyn arasında münaqişəsiz ünsiyyətə kömək edir. L.İ.Bojoviç, L.S.Slavina, B.S.Volkovun əsərlərində konfliktli davranış “cəmiyyət, mikromühit və insanın özü arasında daxili və xarici ziddiyyətlərin nəticəsi kimi” hesab olunur [10, s. 133].

Bunlar, özünüqiyəmtəndirmə ilə qrupun qiymətləndirilməsi, özünü təsdiq etmə ehtiyacı ilə onun qane olma ehtimalı, qrupun tələbləri ilə öz münasibətləri və inancları arasında daxili və xarici ziddiyyətlərdir.

Beləliklə, konflikt davranışı şəxsi amillərlə ətraf mühit faktorlarının qarşılıqlı təsirində insanın münaqişəyə meyli kimi çıxış edir. Münaqişə-

nin tərifinə V.İ.İliçukun, L.A.Petrovskayanın, V.İ.Vaşçenkonun əsərlərində rast gəlmək olar. Münaqişə onun təbii meyilləri və sosial təcrübəsi ilə toplanan daimi şəxsiyyət xüsusiyyətidir. “Yeniyetmə konfliktlerinin psixoloji determinantlarının üç növü fərqləndirilir:

- inkişafın psixofizioloji xüsusiyyətləri ilə əlaqəli determinantlar (beyin zədələri və ya infeksiyalar, irsi xəstəliklər, əqli gerilik, sinir sisteminin xüsusiyyətləri, xüsusən də həyəcanlanma və inhibə prosesləri);
- faktiki olaraq psixoloji determinantlar – şəxsiyyət xüsusiyyətləri (cins və yaşı xüsusiyyətləri, ailədaxili inkişaf vəziyyəti, özünə hörmət səviyyəsi, xarakterin vurğulanması);
- sosial determinantlar – mikro və makromühitin amilləri”.

Bu psixoloji determinantların öz iyerarxik quruluşu var, çünkü onlar müxtəlif dərəcədə yeniyetmələr arasında münaqişə yaradır. V.S.Muxinanın fikrincə, dominant mövqə faktiki psixoloji determinantlar, xüsusən də “ailədaxili inkişafın vəziyyəti” tərəfindən tutulur.

Ailə bir tərəfdən bir çox zərərli nəticələrin qarşısını alaraq, digər tərəfdən yeniyetmənin təəssürat və təcrübələrinin ən zəngin mənbəyi olmaqla həyat şəraitini qətiyyətlə müəy-

yən edir. Ailədəki böhran əvvəlcə davranışın dəyişikliyinə, sonra isə əxlaqi xarakterin və münasibətin dəyişməsinə səbəb olur, idealların, yeniyetmənin “mən”inin təhrif olunmasına səbəb olur.

C.Skott qeyd edirdi ki, “yeniyetmələrdə münaqışının amilləri haq-

ında bilik yeniyetmələrdə adekvat özünüqiyətləndirmə bacarıqlarının inkişafı, şəxsiyyətlərarası qarşılıqlı münasibətlərin vəziyyətini təhlil etmək bacarıqlarının formalasdırılması üçün insanlarla münasibətlərdə öz davranışlarını düzəltmək zəruridir.

NƏTİCƏ

Müasir nəşrləri və psixoloqların araşdırırmalarını təhlil edərək müəyyən bir xarakter vurguları olan yeniyetmələrin münaqışında müəyyən bir davranış strategiyası seçdikləri qənaətinə gələ bilərik. Rəqabət hipertimik, uca, həyəcanlı xarakter vurguları olan yeniyetmələr tərəfindən seçilir. Kompromis narahat və nümayişkarənə vurğu ilə yeniyetmələr tərəfindən seçilir. Distimik, ilişib qalmış və emosional vurguları olan subyektlər çəkinməyi seçirlər. Uyğunlaşma ən çox pedantik, siklotimik, nümayışkarənə, ilişib qalmış və ifadə olunmayan xarakter vurguları olan yeniyetmələr tərəfindən seçilir. Əməkdaşlıq çox nadir hallarda seçilir və əsasən bunlar ifadə olunmamış vurğuya malik insanlardır.

Beləliklə, yeniyetməlik dövründə yeniyetmələrin xüsusiyyətlərinin mü-

rəkkəbliyi və uyğunsuzluğu, onların inkişafının daxili və xarici şərtləri səbəbindən fərdi inkişafın normal gedisatını pozan, münaqışının yaranması və təzahürü üçün obyektiv ilkin şərtlər yaradan vəziyyətlər yaranı bilər.

Beləliklə, ədəbi mənbələrin təhlili göstərdi ki, yeniyetməlik dövründə aqressivlik və konfliktlər artır ki, bu da bu yaş dövrünün gedisatının xüsusiyyətləri ilə bağlıdır. Əksər müəlliflər yeniyetmə böhranının gedisatının yüksək dəyişkənliliyinə və onun psixoloji və pedaqoji dəstək kimi xarici ətraf mühit şəraitindən asılılığına, identifikasiyanın təbiətinə, ailədəki iqlimə, həmyaşidləri və müəllimlərlə münasibətlərə və s. yeniyetmələr və inkişaf edən belə yeniyetmələrlə işləmək üçün fərdi tədbirlərə ehtiyac var.

Әдәbiyyat:

1. Багаева В.В. Стратегии поведения в конфликте // СТЭЖ. 2015. №2 (20) С. 91-92.
2. Божович Л.И. Проблемы формирования личности. Под ред. Д.И.Фельдштейна. М.Воронеж, 2005. – 455 с.
3. Василюк Ф.Е. Конфликт // Психология конфликта. Хрестоматия; Сост. и общая редакция Н. В.Гришиной. СПб.: Питер, 2008. – с. 269-271.
4. Гришина Н.В. Психологические детерминанты конфликтности //Социально-психологические проблемы подростков / Под ред. Е.В.Шороховой. – М., 2009. – с. 117-130
5. Гришина Н.В. Психология конфликта. СПб.: Питер, 2008. – с. 344.
6. Дубровина И.В. Особенности обучения и психического разви-тия школьников. - М.: Педагогика, 2008. с. 366.
7. Мухина, В.С. Возрастная психология: феноменология развития, детство, отрочество. / В.С.Мухина – М.: Издательский центр «Академия», 2004. – с. 134.
8. Сапогова Е.Е. Психология развития человека. – М.: Аспект-Пресс, 2006. 460 с.
9. Скотт Дж.Г. Выбор стиля поведения, соответствующего конфликтной ситуации // Психология конфликтов. Хрестоматия; Под ред. Райгородского Д.Я.Самара: Издательский Дом «Бахрах-М», 2007. – с. 458-528.
10. Тимохин Я.С. Психология конфликта в социуме // Научный вестник МГТУ ГА. 2011. №166 С. 132-136

**THE RELATIONSHIP BETWEEN INDIVIDUAL
PSYCHOLOGICAL CHARACTERISTICS OF ADOLESCENTS
AND BEHAVIORAL STRATEGIES IN CONFLICT**

Aysel Babayeva

ABSTRACT

Adolescence, defined as the transitional period between childhood and adulthood, is one of the most intense changes in the physiological, psychological and social areas associated with growth and maturity. There are also certain developmental milestones that must be met as a teenager adjusts to the changes they are experiencing. Thus, after successfully completing these, he can acquire a unique personality and move into adulthood. The most important skill to acquire during this period is to be emotionally independent, independent and independent of family by being able to make one's own choices. If the problems experienced during this period are severe, persistent and prevent the successful personality formation of the teenager, then behavioral disorders can be noted at this point. Adolescents try to adapt to the changes they experience, tend to new interests, go through the process of questioning between the values of society and family relations, and try to form their independent personality according to the answers given.

Məqalə Odlar Yurdu Universitetinin “Psixologiya, pedaqogika və sosial fənlər” kafedrasının iclasında müzakirə edilərək çapa məsləhət görülmüşdür. (Protokol №10)

Rəyçi R.H. Qədirova, psixologiya elmləri doktoru, professor.

Məqalə redaksiyaya 13 yanvar 2023-cü ildə daxil olmuşdur.

YENİYETMƏLİK DÖVRÜNDƏ BULLİNQİN TƏZAHÜR XÜSUSİYYƏTLƏRİ

Səməngül Abdullazadə

Odlar Yurdu Universiteti

Koroğlu Rəhimov küç. 2, indeks AZ 1008

E-mail: semengul.abdullazade@bk.ru

Açar sözlər: bullinq, yeniyetmə, psixoloji, zorakılıq, stress və s.

Keywords: bullying, adolescent, psychological, violence, stress, etc.

GİRİŞ

Bullinq problemi həmişə möv-cud olub və insanın həyatının bütün mərhələlərində həm uşaqlıqda təhsil müəssisəsində, həm də işdə yetkinlik dövründə qarşılaşmaq mümkündür. Yeniyetməlik şəxsiyyətin inkişafının ən çətin, ziddiyətli və mübahisəli mərhələsidir. Bu mərhələdə fiziki və psixoloji dəyişikliklər baş verir, yetkinlik dövrü baş verir, insanın öz “Mən” axtarışı baş verir. Təhsil arxa plana keçir və bir yeniyetmə üçün həmyaşidləri istinad qrupuna çevrilir, liderlik uğrunda mübarizə, münaqişələr var.

Ölkəmizdə bullinq anlayışı nisbətən son zamanlarda aktuallaşıb. Bullinq müasir dünya üçün kifayət qədər yeni bir anlayışdır, lakin onun istinad etdiyi anlayış hazırda aktual və vacib problemdir [1].

Bullinq problemin aktuallığına baxmayaraq müasir sosial və humanitar

elmlərdə bullinqin ümumi qəbul edilmiş tərifi hələ inkişaf etməmişdir. Buna məktəb bullinqindən və video çəkilişlərdən tutmuş, ümumiyyətlə, bullinqə qədər baxmaq olar.

Yeniyetməlik dövründə bullinq özünü çox müxtəlif şəkildə göstərir:

- Adi zarafatdan (zarafatçıların özlərinin fikrincə) qətl;
- İntihara cəhdələ nəticələnə bilən ağır fiziki və psixoloji hərəkətlərə qədər.

David Lane və Endryu Millerin tərifinə görə bullinq bir şəxs və ya bir qrup insan tərəfindən bir uşaqa qarşı uzunmüddətli şüurlu psixoloji və ya fiziki zorakılıqdır [6, s. 28].

I. Konn bullinqi qorxuya səbəb olmaq və başqasına tabe etmək məqsədi daşıyan psixoloji və ya fiziki terror olaraq təyin etdi. Bullinq, İ.Konna görə, ən çox yeniyetmələr arasında rast gəlinir və mədəniyyətin “nor-

mal” aspektidir [5, s. 137]. Bullinqin arxasında təkcə fiziki gücün qeyri-bərabərliyi deyil, həm də bir yeniyetmənin digərinə uzun müddət tabe olmasına imkan verən güc dayanır.

C.Mead tərəfindən səciyyələndirilən sosiallaşma mərhələləri yeniyetmələrin bullinq vəziyyətinə uyğunlaşmasının vacib mərhələlərini ayırmaga əsas verir:

1. Bullinq vəziyyətində yeniyetmələr arasında qarşılıqlı əlaqənin xarakteri və tipik xüsusiyyətlərinin təqlidi ilə xarakterizə olunan imitasiya mərhələsi.
2. Sosial rolların qəbulu mərhələsində yeniyetmələr cəmiyyətin ən statuslu nümayəndələrinin rollarını və sosial atributlarını təkrarlayırlar.
3. Kollektiv rolların oynanması mərhələsi bullinq vəziyyətində iştirakçıların rollarının və statuslarının sıfariş olunduğu bir vəziyyət ilə xarakterizə olunur.

Müasir yeniyetmə kənarlaşmalarının öyrənilməsi təcrübəsi göstərir ki, onlar digər yeniyetmələrdən təzyiq göstərmədən könüllü olaraq təsdiqlənməmiş norma və davranış nümunələrini qəbul edirlər. Bu anlayışın səbəbləri ilə bağlı sualın cavabı rəsional seçim nəzəriyyəsi ilə verilə bilər.

Bullinq iştirakçılarının fərdi psixopedagoji xüsusiyyətlərinin öyrənil-

məsinə xüsusi diqqət yetirmək lazımdır. Məktəb sinfinin tərkibi dörd konfiqurasiyaya malik ola bilər [9]:

1. Orada potensial təqibçılər və Zərərçəkənlər yoxdur;
2. Potensial Zərərçəkəni ehtiva edir;
3. Potensial təqibçini ehtiva edir;
4. Hər iki şəxsiyyət növü onda mövcuddur.

Bullinq iştirakçılarının fərdi psixoloji xüsusiyyətlərini daha yaxşı başa düşmək üçün onların hansı mövqeləri tutduqlarını və hansı rolları oynadıqlarını anlamamaq lazımdır. Son tədqiqatlar göstərdi ki, bullinqə ən yaxşı şəkildə təkcə Zərərçəkənləri və bullinq göstərən şəxslər deyil, hər kəsi əhatə edən sosial fenomen kimi baxılır. Bullinqdə rolların bir çox təsnifatı var. Əksər tədqiqatlarda üç əsas rol var: təqib, zərərçəkən, izləyici. E.Roland “zorbalıq strukturunu” təqib edənləri, onların Zərərçəkənlərini və kənar şəxsləri əhatə edən sosial sistem kimi təsvir edir. Sistemdə hər bir iştirakçının baş verənlər haqqında öz fikri var [10].

Kristina Salmivalli və onun həmkarları bullinqlə bağlı rollarına görə izləyicilər kateqoriyasını genişləndiriblər. Onlar qeyd edirlər ki, bəzi şagirdlər təqibçiləri dəstəkləyir və həvəsləndirir, digərləri zərərçəkəni qorumağa çalışır, əksəriyyəti isə sadəcə passivdir. Bu cür kateqoriya-

ların tətbiqi bütün şagirdlər haqqında əlavə məlumat əldə etməyi tələb edir və səbəb-nəticə əlaqələrinin daha yaxşı başa düşülməsinə və müxtəlif şagirdlər üçün müvafiq tədbirlərin hazırlanmasına kömək edir [4].

Yeniyetmələrin aqressiyası ən çox yaşanan həyat uğursuzluqları və çətinliklər (atadan qalma, məktəbdə zəif qiymətlər, idman bölməsində qovulma və s.) nəticəsində ümumi qəzəb və aşağı özünə hörmətin nəticəsidir.

Dövrümüzdə bullinq probleminə hər kəsin göz yumduğunu söyləmək olmaz. Xeyr, bu barədə danışırlar, amma əsasən konkret vəziyyəti təhlil etmək səviyyəsində tədqiqatlar aparılır. Lakin bu istiqamətdə ciddi, hərtərəfli, dərin araşdırırmalar kifayət qədər açıq deyildir.

Bullinqin səbəbləri mürəkkəb və müxtəlifdir. Onlardan biri, A. Adlerin fikrincə, münaqişə iştirakçısının uşağın kifayət qədər uzun müddət yaşadığı alçaltmaq hissini aradan qaldırmaq istəyidir. Müasir insan üçün bullinq yeni bir anlayışdır və bir sıra sosial, psixoloji, hüquqi, pedaqoji məsələləri ehtiva edir və dövrümüzün ən ciddi problemlərindən biridir [3, s. 4].

Bullinq dörd əsas komponentdən ibarətdir:

1. Aqressiv və mənfi davranış;
2. Müntəzəm olaraq həyata keçirilir;
3. İştirakçıların qeyri-bərabər gü-

cə malik olduğu münasibətlərdə baş verir;

4. Bu davranış qəsdəndir.

İstənilən uşaq zərərçəkən ola bilər, lakin əsasən “zorakılar” digərlərindən daha zəif və ya bir növ fərqli olan birini seçirlər. Uşاقlar tez-tez məktəb bullinqinin zərərçəkəni olurlar:

- Fiziki qüsurları olanlar (eynək taxanlar, eşitmə və ya hərəkət pozğunluqları və s.), layiqli cavab verə bilməyən və özünü qoruya bilməyənlər;
- Davranış xüsusiyyətlərinin olması (qapalı uşاقlar və ya impulsiv davranışlı olan uşاقlar).

Belə uşاقlar digərlərinə nisbətən daha çox aqressiyaya və istehzaya məruz qalırlar. Hiperaktiv uşاقlar həddən artıq itələyici, eyni zamanda həmyaşıdlarından daha sadəlövh və kortəbii ola bilərlər. Onlar tez-tez baş-qalarının söhbətlərinə, oyunlarına girirlər, öz fikirlərini qəbul edirlər, oyunda öz növbəsini gözləyərkən sə-birsiz olurlar və s. Bu cür vəziyyətlər qıcıqlanmaya səbəb olur və sonra belə uşاقlar “geri zərbə” alırlar. Eyni zamanda hiperaktiv uşاقlar təkcə zərərçəkənlər deyil, həm də zorakılar və çox vaxt hər ikisi eyni vaxtda ola bilər.

Bullinqə məruz qalan şagirdlərə aşağıdakılardan aididir [7, s. 101]:

- Görünüş xüsusiyyətlərinə ma-

- lik olması. Qırmızı saçlar, çillər, çıxıntılı qulaqlar, əyri ayaqlar, xüsusi baş forması, bədən çəkisi (tam və ya arıqlıq) lağ ob-yektinə çevrilə bilər;
- *Zəif sosial bacarıqlar.* Ünsiy-yət və özünüifadə təcrübəsinin kifayət qədər olmaması belə uşaqlarda psixoloji müdafiənin formallaşmamasına və zərərçə-kən rolunu öz üzərinə götürmə-sinə səbəb ola bilər. Uşaq yanmış vəziyyətlə qaçılmazlıq kimi barışır, çox vaxt hətta daxilən bullinq göstərənə bəha-nə tapır: "...yaxşı, bu o deməkdir ki, mən beləyəm, buna la-yiqəm";
 - *Məktəb qorxusu.* Bunlar məktəbə bununla bağlı mənfi sosial gözləntilərlə gedən uşaqlardır. Bəzən belə qorxu məktəb çə-gında da problem yaşayan vali-deynlərdən yaranır. Qəzəbli müəllim və pis qiymətlər haq-qında hekayələr qorxu üçün bir tətik ola bilər. Özünə inamsızlıq və məktəb qorxusu göstərən uşaq daha asanlıqla sinif yoldaşları tərəfindən bullinq obyektinə çevriləcək;
 - *Komandada həyat təcrübəsinin olmaması (ev uşaqları).* Məktəbə qədər uşaq qrupuna get-məyən uşaqlar ünsiyyət problemlərinin öhdəsindən gəlmək üçün lazımı bacarıqlara malik olmaya bilərlər. Eyni zamanda onlar uşaq bağçasına gedən uşaqları öz eridisəya və bacarıqlarına görə tez-tez üstələyə bilirlər;
 - *Xəstəliklərin olması.* Həmya-şıdları tərəfindən lağ və təhqirə səbəb olan bir çox pozuntular var: epilepsiya, tiklər və hiper-kinez, kəkələmə, enurez və s.;
 - *Aşağı intellekt və öyrənmə çə-tinlikləri.* Zəif akademik per-formans aşağı özgüvəni formalas-dırır: "mən bunu bacarmiram. Mən başqalarından pisəm" və s. Aşağı özünə hörmət, bir halda, zərərçəkənin rolunun formalas-masına kömək edə bilər, digə-rində – zorakı davranış kom-pensasiya seçimi kimi. Ona gö-rə də intellekt səviyyəsi aşağı olan və öyrənmə çətinliyi olan uşaq həm məktəb bullinqinin zərərçəkəni, həm də təcavüzkar ola bilər.

Araşdırımlar göstərir ki, yeniyet-mənin bullinq vəziyyətinə cəlb edilməsi çox faktorlu müəyyənliyə mal-likdir. Yeniyetmələrin bullinqi çox nəticəli bir prosesdir, yəni tez-tez oxşar ilkin şərtlər müxtəlif təzahürlərə səbəb olur və beləliklə, yeniyetmələr zərərçəkənlərə, cinayətkarlara və iz-ləyicilərə bölünür. Hər bir konkret situasiyada amillərin şiddətinin,

onların fərdi və şəxsi determinantlarla birləşməsinin fərqli olmasına baxmayaraq, tədqiqatçıların böyük əksəriyyəti mikro və makrososial mühit faktorlarının yeniyetmə bullinqina üstün təsiri haqqında fikirlərlə həmrəydir.

Müasir yeniyetmə bullinqinin bəzi xüsusiyyətləri var. Özünə diqqət çəkən ilk xüsusiyyət qızların bullinqə qatılmasıdır. Əgər əvvəllər zorakılarıın böyük əksəriyyəti oğlanlar idisə, indi bu nisbət təxminən 50-50%-dir. Qızlar getdikcə daha çox fiziki bullinqə cəlb olunublar. Şalygina K.S. tərəfindən əldə edilən bullinq zərərçəkənləri haqqında statistik məlumatları təhlil edərək, bullinqin zərərçəkənləri arasında aşkar gender fərqlərinin olmadığı qənaətinə gəlmək olur – həm oğlanlar, həm də qızlar təxminən eyni dərəcədə bullinqə məruz qalırlar [9].

Bədən funksiyaları lazım olan minimuma endirilir. Bədənə aşağıdakı kimi təsir edən adrenalin hormonunun istehsalının artması başlayır. Həzm proseslərini bloklayır, çünki təhlükə olduqda yemək olmaz. Bunun nəticəsi mədədə qəribə və xoşagəlməz hissələrin görünüşüdür. Beyinə qan və oksigen axını artırmaq üçün ürək döyüntüləri artır. Ürək döyüntüsü sürətlənir. Zəhni aparat qismən və ya tamamilə söndürülür, nəticədə kütləvi psixi blokadalar (zehnin qaralmasına qədər). İmmunitet sisteminin işi pozulur (bu,

somatik və autoimmun xəstəliklərin inkişafı üçün ilkin şərtidir) [11].

Bullinqin zərərçəkəni olan yeni-yetmələr aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur [2, s. 281]:

- Məktəbə getməmək üçün özünü xəstə kimi göstərmək
- Məktəbə gedib evə tək getməkdən qorxurlar, dərsə aparmağı xahiş edirlər, gecikirlər;
- Davranış və temperament dəyişikliyi;
- Yuxu və iştahanın pozulması, gecə ağlaması, kəkələmə və sinir tikləri, ünsiyyətsizlik və gizlilikdən ibarət aşkar qorxu əlamətləri;
- Tez-tez pul tələb etmək, oğurluq;
- Dəslərin keyfiyyətinin azalması, sevimli fəaliyyətlərə mərağınitməsi;
- Daimi aşınmalar, qançılardan və digər xəsarətlər;
- Susmaq, danışmaq istəməmək;
- İntihar cəhdləri.

Uşağı daha da bullinqdən qorumaq üçün tədbirlər görmək və baş verənlərlə bağlı öz mövqeyinizi açıq şəkildə bildirmək vacibdir. Uşağı bullinqin hədəfi olmaqdə günahlandırmamaq və bullinqin qarşısını almaq üçün konkret tədbirlər görülməlidir. Valideynlər tez-tez belə vəziyyətlərdə uşağını səhv böyütüklərindən, ona bir şəkildə təsir etməli olduqların-

dan qorxmağa başlayırlar ki, o, “daha adekvat” olsun (və onu təhqir etməyi dayandırırlar), lakin bunlar boş gözləntilərdir. Uşaq üçün məktəbdən

kənarda, özünü qəbul edilmiş, lazımlı, müvəffəqiyyətli hiss edəcəyi bir yer yaratmaq vacibdir.

NƏTİCƏ

Beləliklə, yeniyetmələrdə bullinqin təzahürünün səbəbi aşağılıq hissi, inciklik və özünü təsdiq etmə meylidir. Yeniyetmə zərərçəkənlər zəif fiziki güc, emosional məhdudiyyət və ailənin sosial vəziyyəti ilə xarakterizə olunur. Əldə etdiyimiz nəticələrə əsasən deyə bilərik ki, məktəb illərində bullinq edənlərin yeniyetməlik dövründə də bullinqə məruz qaldığı, qurban olanların isə yeniyetməlik dövründə də qurban olmağa davam

etdiyi görülür. Günümüzdə artmaqdə olan bullinq problemindən yola çıxaraq, bu problemin əhəmiyyətini vurgulayaraq fərqindəlik yaratmaq aktual məsələlərdəndir. Həmçinin şagirdlərdə bullinq nəticəsində yaranan mənfi halların yaranmasına təsir edən amilləri müəyyənləşdirərək bu təsirlərin minimuma endirilməsi üçün gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədqiqat işlərinə zəmin rolu oynaya bilər.

Ədəbiyyat:

1. İsmayılov, N.B. və İsmayılov F.N. (1987). Tibbi psixologiya və psixoterapiya (dərslik). Bakı: Maarif, 569.
2. Давыдов Д.Г., Бочавер А.А. Кибербуллинг в опыте российских подростков. Психология и право psyandlaw.ru 2019. Том 9. №2. С. 276–295.
3. Иванова А.К. Буллинг и кибербуллинг как явление образовательной среды: примеры современных исследований проблемы. 2018, №5, с 11.
4. Казанская В.Г. Подросток. Трудности взросления / 2-е издание, дополненное: Питер; Спб.; 2008. – 178 с.
5. Кон И.С. Мальчик – отец мужчины. М.: Время. – 2009. – 704 с.
6. Миллер Э. Детская подростковая психотерапия: коллективная монография / Э.Миллер, Д.Лейн. СПб., 2001. 448 с.
7. Нурутдинова А.Р. Образование в Японии: проблема агрессии детей и подростков // Социальная педагогика / Изд-во: Научно-

- исследовательский институт школьных технологий. – Москва, 2012. – С. 97-108.
8. Шалагинова К.С., Куликова Т.И., Залыгаева С.А. Гендерные особенности буллинга в подростковом возрасте Психологическая наука и образование. 2019. Т. 24. № 4
9. Olweus D., Limber S.P., Flerx V.C., Mullin N., Riese J., Snyder M. Olweus bullying prevention program: Schoolwide guide. Center City, MN: Hazelden, 2007.
10. Roland E., Munthe E. Bulling: An International Perspective. – London, 1989.
11. Samara M., Burbidge V., Asam A.E., Asam M., Smith P.K., Morsi H. Bullying and cyberbullying: Their legal status and use in psychological assessment // Int. J. Environ. Res. Public Health. – 2017. – Vol. 14(12).

CHARACTERISTICS OF THE MANIFESTATION OF VIOLENCE IN ADOLESCENCE

Səməngül Abdullazadə
ABSTRACT

Bullying creates stress. A bullied person experiences psychological stress. Stress arises when we think that we cannot cope with the events that happen to us. The problem of violence among teenagers has not lost its relevance for many years. According to the results of various studies, about one third of students are constantly or occasionally bullied at school. Experience shows that these forms of violence are mainly verbal. These include shouting, humiliating expressions, insults, “bad” jokes that degrade honor and dignity, etc. Belongs to Meanwhile, a quarter of today’s children are at risk of mental and physical abuse.

Məqalə Odlar Yurdu Universitetinin “Psixologiya, pedaqogika və sosial fənlər” kafedrasının iclasında müzakirə edilərək çapa məsləhət görülmüşdür. (Protokol №10)

Rəyçi R.H. Qədirova, psixologiya elmləri doktoru, professor.
Məqalə redaksiyaya 06 yanvar 2023-cü ildə daxil olmuşdur.

TƏLƏBƏLƏRDƏ İMTAHAN STRESİ NƏTİCƏSİNĐƏ YARANAN EMOSİONAL POZUNTULARIN TƏHLİLİ

Müşviq Mustafayev
Bakı Dövlət Universiteti
Zahid Xəlilov küçəsi 33, AZ1148
E-mail: mustafayev76@mail.ru

Nərgiz Quliyeva
Odlar Yurdu Universiteti
Koroğlu Rəhimov küç. 2, indeks AZ 1008
E-mail: nergizq9@gmail.com

Açar sözlər: tələbə, imtahan, stress, tədqiqat, emosional pozğunluq

Key words: student, exam, stress, research, emotional disorder.

GİRİŞ

İmtahan narahatlığı və stresi psixologyanın ən vacib mövzularından biridir və xüsusilə xarici ədəbiyyatda zəngin bilik və araşdırmalara malikdir. Dünyada bu mövzu ilə bağlı araşdırmaların tarixi təxminən 45 il əvvələ gedib çıxır. Ölkəmizdə bu mövzuda araşdırmalara 70-ci illərdə başlanılmış və test narahatlığı və akademik müvəffəqiyyət, imtahan narahatlığı, müalicə və mübarizə bacarıqları, qrup işinin test həyecanına təsiri ilə bağlı bir çox ixtisaslı tədqiqatlar aparılmışdır.

İmtahan fenomeni hər birimizin həyatımızın bir nöqtəsində qarşılaşdığını biz reallıqdır. Hər il milyonlarla ailə imtahanlara hazırlaşan

övladlarının uğurları üçün əllərindən gələni etməyə çalışırlar. İmtahan prosesi yalnız şəxsin həyatına deyil, bütün ailənin həyatına təsir göstərə bilər. İmtahan tələbənin bilik səviyyəsini müəyyən etmək üçün istifadə olunan ölçmə üsullarından biridir. İmtahan nəticələri tələbənin akademik uğruna böyük təsir göstərir. Bu vəziyyətdən xəbərdar olan tələbələr səx imtahan stresi yaşıyır və imtahan onlar üçün kabusa çevrilə bilər.

Tələbələr imtahan nəticələrində əldə etdikləri uğur səviyyəsinə uyğun olaraq karyeralarını planlaşdırır və təşkil edirlər. İmtahanlarla bağlı akademik vəzifələrini imtahan öhdəliyini idarə etmək bacarığı ilə yerinə

yetirən tələbə, planlaşdırduğu karyera hədəfinə çox daha asan çata bilər. Bu ideya ilə tələbənin imtahana hazırlığı zamanı və imtahan zamanı tələbənin imtahan performansına daxili və xarici amillər təsir edə bilər.

Öyrənilmiş bilik və bacarıqların qiymətləndirilməsi prosesi imtahan adlanır. İmtahan həyəcanı imtahan zamanı və ya imtahanın qiymətləndirilməsi zamanı yaşanan vəziyyətlərdir. Bu situasiyalar idrak, fiziki, davranış və affektiv xüsusiyyətlərə malik olan emosional vəziyyətlərdir ki, bu da şagirdlərin real fəaliyyətini üzə çıxarmasına mane olur və şagirddə gərginlik hissi yaradır. Test narahatlığını uğur narahatlığı və ya performans narahatlığını da adlandırmış olar. İmtahan zamanı narahatlıq, ümumiyyətlə, psixoloji və ekoloji hadisələrə emosional reaksiya kimi müəyyən edilir. Müəyyən hüdudlar da qalmaq şərti ilə universal və normal emosiya hesab olunur (3, s. 17).

Tələbələr və gənclər ümumilikdə psixi sağlamlıq problemlərindən getdikcə daha çox təsirlənirlər. Gənclər arasında müsbət psixi sağlamlıqda 39% azalma var. Psixi sağlamlığa təsir edən amillər arasında imtahan stresi özünəməxsus yer tutur. Hər bir tələbə üçün imtahan təzyiqi fərqlidir. Tələbələrdə sınaq narahatlığı və depressiya, onların əqli rifahı və akademik performansı ilə əks əlaqəni

nəzərə alaraq, tələbələrin həyatında yaşanan əsas problemlərdəndir.

Bəziləri üçün bu, mükəmməllik hissini tətkikləyir. Digərləri üçün bu, uğursuzluq qorxusudur. İmtahan stressinin əlamətləri əhval dəyişikliyi, qidalanma pozğunluğu, yuxu olmaması, qərar verməkdə çətinlik çəkmək, özünü həddən artıq tənqid etmək, həddindən artıq işləmək və ya lazım olan dan çox oxumaq, akademik tükənmişlik və hətta özünü məhv edən davranışlara qədər dəyişir. İmtahan stressi o qədər ağır ola bilər ki, kömək şəbəkələrinə əlçatan olmadıqda, gəncin bütün bunların ağırlığı altında zehni olaraq qırılmasına səbəb olacaq.

Bəzən imtahan stresi olduqca mənfiyalıdır. Biz sadəcə olaraq müəyyən bir mövzuya uyğun deyilik və onunla mübarizə aparırıq, buna görə də keçə biləcəyimizi və ya keçməyəcəyimizi vurğulayırıq. Yaxud bizdən, həqiqətən də, böyük ümidi ləbəsləyən valideynlərimiz var və onları ruhdan salmağa qorxuruq. Tələbənin imtahana yaxınlaşlığı zaman keçirməli olduğu narahatlıq dozası tələbə performansı baxımından əhəmiyyətli bir meyardır. Tələbədə həddindən az narahatlıq motivasiyanın azalmasına, həddindən artıq narahatlıq isə narahatlıq və panika ilə yanaşı, zehni qeyri-mütəşəkkilliyyə səbəb olur (5, s. 89).

K.V.Sudakovun fikrincə, imtahan sessiyası tələbələr arasında ümumi travmatik təsir mənbəyidir. Sessiya zamanı tələbələrin dərs yükü, təbii ki, xüsusilə yüksəkdir. Güclü zehni stres, borcun aradan qaldırılması, qısa müddətdə tamamlanması lazımlı olan böyük miqdarda məlumatla işləmək, gündəlik rejimin pozulması, yuxusuzluq stresə xidmət edən səbəblərdir.

Tələbələrdə imtahan stresinin yanmasının əsas səbəbi tələbələrin nə qədər çalışsalar da, özlərini imtahana hazır hiss etməmələridir. “İmtahan-dan keçməsəm, ömrüm bitdi” və “Bilməsəm, hamiya biabır olaram” fikirləri imtahan günü yaxınlaşdırıqca tələbələrin fikirləri daha da artır. Gənclər imtahan stresinin öhdəsin-dən gəlməkdə çətinlik çəkə bilərlər. Çünkü hələ inkişaf etməkdə gənclərdə bu psixoloji vəziyyət onların asanlıqla öhdəsin-dən gələ bilməyəcəkləri vəziyyətə çevrilə bilər. Bütün bunlar tələbələrin imtahan vaxtı panikaya düşməsinə, bildiklərini unutmasına səbəb olur və təbii olaraq gənc istədiyi uğura nail ola bilmir.

Testlər və imtahanlar tələbələrin əhval-ruhiyyəsinə, rifahına, psixikasına və psixo-emosional vəziyyətinə təsir edən amillər rolunu oynaya bilər. İmtahan stresinin emosional simptomlarını nəzərdən keçirdikdə bir sıra əlamətlər ortaya çıxa bilir; Ümu-

mi nasazlıq, əsəbilik, narahatlıq, panika, qarışılıq, qeyri-müəyyənlik, depressiya hissi və s.

İmtahan stresi bir əlamət kimi fərdin nisbətən sabit xüsusiyyətidir, qiymətləndirmə vəziyyətləri ilə bağlı bir çox stimullar şiddetli narahatlıq meyli ilə ciddi şəxsi təhlükə kimi qəbul edilir. İmtahan narahatlığı ən çox qiymətləndirmə vəziyyətlərində, onlardan sonra, onları düşünərkən və ya konseptuallaşdırarkən baş verən həyəcan, gərginlik və narahatlıq hissi kimi müəyyən edilir.

Emosiya zehni fəaliyyətin xüsusiyyətlərindən yalnız biridir, o, həmişə bütöv xarakter daşıyır və motivasiya, idrak, iradi və psixomotor komponentləri ehtiva edir. Emosional stres anlayışı R.Lazarus tərəfindən təqdim edilmişdir. Onun fikrincə, emosional stres idrak fəaliyyətinin aktivləşdirilməsi ilə əlaqələndirilir, bunun vəsi-təsilə insan özü üçün təhlükənin dərəcəsini müəyyənləşdirir və yaranan çətinlikləri onların aradan qaldırılması üçün öz qabiliyyəti ilə müqayisə edir. Emosional tənzimləmə fərdlərin hansı hissləri yaşayacaqlarına, onları nə vaxt yaşayacaqlarına və onları necə ifadə edəcəklərinə təsir etmək cəhdlərinə aiddir (2, s. 91).

Tələbələrdə imtahan stresi zamanı emosional pozuntuya gətirib çıxara bilən iki səbəb var:

– Birincisi, bilikdəki həqiqi boş-

luqlardan qaynaqlanan doğru ola bilən biliyində qeyri-müəyyənlik və naməlum qorxu ilə əlaqəli yalandır. İmtahan stresi müxtəlif vəziyyətlərdən yarana bilər. Amma ən çox rast gəlinən səbəblərdən biri tələbələrin imtahana tam hazır olmadıqlarını düşünmələri ola bilər. Xüsusilə imtahan yaxınlaşdıqca bu hiss stres hissini ortaya çıxarıır. Tələbələrin buraxılış sınaq imtahanlarında aldıqları aşağı qiymətlər tələbələrdə bu vəziyyətin yaranmasına səbəb ola bilər. Yaxud son dövrə tələbələrin bəzi dərsləri unutduqlarını düşünməyə başlamaları stres yaradır. İmtahan psixologiyası korunan tələbələr imtahan zamanı stresə tab gətirərək bildikləri fənlərdə belə səhvər etməyə başlayırlar.

– İkincisi, imtahanın əhəmiyyətinin həddindən artıq qiymətləndirilməsidir. Stresə səbəb olan başqa bir emosiya tələbələrin imtahana həddindən artıq məna vermələri və ya başqa sözlə, həyatlarının bu imtahandan asılı olduğunu düşündükləri üçün yaranır. Sosial həyatda və ya ailədəki təzyiqlər bu vəziyyətin ortaya çıxmاسının ən böyük səbəblərindən biridir. Bu vəziyyət tez-tez valideynlərin tələbələrə imtahan haqqında daim danışması və ya valideynlərin yalnız şagirdlərdən dərsləri haqqında soruşması səbəbindən baş verə bilər. Bu vəziyyətin baş verməməsi üçün ən

böyük məsuliyyət ailələrin üzərinə düşür.

Stress yaşayan tələbələr bunu fiziki və ya zehni olaraq ifadə edirlər. Əlbəttə ki, inkişaf edən mənfi reaksiyanın intensivliyi stressorun xüsusiyyətlərindən deyil, təsir edən amilin şəxsi əhəmiyyətindən aslidir. Bu baxımdan əslində, emosional vəziyyət təlim prosesində yaranır və eyni vəziyyət hər bir tələbəni müxtəlif nəticələrə və təzahürlərə aparır.

Bundan əlavə, hər bir insanın özü-nəməxsus həyəcan və qorxu səviyyəsi var ki, bu da onlara ən yaxşı nəticələri göstərməyə imkan verir. Buna görə də qüvvələrini səfərbər etmək, sınaq və imtahanlardan uğurla keçmək üçün bəzi tələbələr stres səviyyələrini azaltmalı, bəziləri isə düzgün şəkildə “qorxmalıdırılar”.

İmtahan narahatlığı yaşayan insan davamlı olaraq özü və imtahan haqqında mənfi fikirlər və ssenarilər arxasınca qaçır. Başqa sözlə, o öz ağlının yaratdığı ssenariyə inanır. Daim daxili danışan və özünü tənqid edən özünü cəzalandıran bir rəftarla məşğul olur. Özünü başqaları ilə müqayisə edir, “başqaları nə deyəcək” fikirləşir.

Bir ali təhsil müəssisəsinin tələbələri arasında təhsil fəaliyyətində stresin daha ətraflı öyrənilməsi məqsədilə araştırma aparılmışdır. Tədqiqat nümunəsi 75 nəfərdən ibarət dör-

düncü kurs tələbələrindən ibarət idi. Diaqnostik material kimi Yu.V.Şerbatıxın “Təhsil stresi” testi seçilmişdir. Tələbələrin stresə salan amilləri qiymətləndirmək üçün müəllif aşağıdakılardır müəyyənləşdirdi:

– Sərt müəllimlər, böyük dərs yükü, dərslik çatışmazlığı, anlaşılmaz dərsliklər, valideynlərdən uzaq həyat (başqa şəhərlərdən gələn tələbələr üçün), məhdud maliyyəni düzgün idarə edə bilməmək, gündəlik iş rejimini düzgün təşkil edə bilməmək, nizamsız yeməklər, digər tələbələrlə bir yerdə yaşamaq problemləri, qrupda münaqişələr, təhsilə həddindən artıq ciddi münasibət, təhsil almaq istəməmək və s.

Tədqiqatın nəticələri göstərdi ki, subyektlər üçün əsas stres faktorları “gələcək qorxusu və böyük dərs yükü”dür. Tədris gərginliyi vəziyyətində öz zehni proseslərini və vəziyyətlərini qiymətləndirən tələbələr qorxu və narahatlıq, kənar düşüncələrdən

qurtula bilməmə və zəif yuxu kimi əlamətləri müəyyən etdilər. Daha az dərəcədə görünən əlamətlər ünsiyətdə problemlər, sosial təmasların pozulması, nəfəs darlığı, mədə-bağırsaq traktının problemləridir (6, s. 45).

İmtahanqabağı stresin səviyyəsinin öyrənilməsi göstərdi ki, tələbələrin əhəmiyyətli hissəsi (47%) imtahan sessiyası zamanı maksimum stres səviyyəsini yaşayır və onu 10 ballıq reyting şkalasında – 10 balla qiymətləndirirlər. Bəzi fənlər (32%) imtahan-dan əvvəl stresli vəziyyətlərini 8–9 balla qiymətləndiriblər. Respondentlərin 21%-i “imtahan stresinə daha az meyilli olduğunu” qeyd edib. Tədqiqat göstərdi ki, tələbələrin stresi onların düşdürüyü çətin təlim vəziyyətini əks etdirmələrinin müəyyən formasıdır. Tədris prosesində stres idarə olunmalıdır. Bu, təkcə tələbələr üçün deyil, müəllimlər, psixoloqlar üçün bir vəzifədir.

NƏTİCƏ

Tələbələrdə imtahan stresi nəticəsində yaranan emosional pozuntunun aradan qaldırılması yollarına nəzər yetirib bir sıra nəticələr çıxarmaq olar. İlk növbədə, gündəlik rejimin optimallaşdırılması, düzgün qidalanma və təmiz havada sistematik qalmاق kimi ümumi gücləndirici vəsi-tələrindən istifadə etmək lazımdır. Ən

təsirli olanlardan biri davranış bacarıqlarını təkmilləşdirməyə yönəlmış metoddur:

Ünsiyət, müsbət düşüncə, özünə inam. Qrupda tədris fəaliyyətində qeyri-müəyyən və ekstremal vəziyyətlərə hazırlaşmaq, təhsil gərginliyini aradan qaldırmanın yollarını təqdim etmək və onları həyatda, məsələn,

imtahan sessiyası zamanı, imtahan zamanı və s. imtahan seansından sonra psixi sağlamlığı bərpa etmək lazımdır. Təcrübə dərslərində tələbələr həmçinin tənəffüs texnikasını, əzələlərin boşaldılmasının müxtəlif üsullarını və vizualizasiyanı öyrənməlidirlər.

Qorxulmaması lazım olan bir vəziyyətdən qorxmaq və ya narahat edilməməsi lazım olan bir hadisədən narahat olmaq normal olmadığımız

anlamına gəlmir. Əksinə, narahatlıq müəyyən dərəcədə bizim üçün zəruri olan bir şeydir. Çünkü azacıq narahatlığımız yoxdursa, imtahan bizi həyəcanlandırmırısa, kifayət qədər istəmirik. Çünkü bizi hədəfimizə doğru çəkən, istiqamətləndirən, təkan verən də məhz bu narahatlıqdır. Beləliklə, deyə bilərik ki, imtahan həyəcanı müəyyən səviyyədə olduqda bizə fayda verən və uğur qazanmağa sövq edən bir fenomendir.

Ədəbiyyat:

1. Lisa K. Libby, Richard P. Eibach, in Advances in Experimental Social Psychology, 2011
2. Ellis, J. and Fox, P., Promoting Mental Health in Students: Is There a Role for Sleep, J. R. Soc. Health, 2004
3. Бодров В. А. Психологический стресс: развитие и преодоление. – М. : ПБР СЭ, 2006. – 528 с.
4. Психология стресса и методы его профилактики: учебно-методи-ческое пособие / Авт. -сост. В. Р. Бильданова, Г. К. Бисерова, Г. Р. Шагивалеева. – Елабуга: Изд-во ЕИ КФУ, 2015. – 142 с.
5. Baltaş, A. Stres ve Başa Çıkma Yollarıİstanbul. . Remzi Kitapevi, 1995, 135 s.
6. Özer, K. “Sınav ve Sınanma Kaygısı” İstanbul. Varlık Yayınları, 1990,

ANALYSIS OF EMOTIONAL DISORDERS RESULTING FROM EXAM STRESS IN STUDENTS

*Mushvig Mustafayev
Nargiz Guliyeva*

ABSTRACT

The article states that students with exam anxiety develop emotional symptoms such as pre-exam anxiety, depression, sense of failure, sense of helplessness, sadness, panic and anxiety, confusion, anxiety, insecurity and apathy. Students with anxiety have memory problems such as inattention, inability to organize their thoughts, forgetfulness, distortion, loss or absence of information, inability to concentrate, inadequacy in learning, difficulty in understanding what they read, inability to convey information. Learned, it manifests as an inability to plan and organize one's thoughts, excessive self-listening, making negative evaluations through criticism and observation, repeating negative thoughts, and writing disaster scenarios. In the end, it is noted that students should first investigate why this feeling arose and start taking the necessary steps.

Məqalə Odlar Yurdu Universitetinin “Psixologiya, pedaqogika və sosial fənlər” kafedrasının iclasında müzakirə edilərək çapa məsləhət görülmüşdür. (Protokol №10)

Rəyçi R.V.Cabbarov, psixologiya elmləri doktoru, dosent.

Məqalə redaksiyaya 06 yanvar 2023-cü ildə daxil olmuşdur.

POSTTRAVMATİK STRESS POZULMASININ TƏZAHÜR XÜSUSİYYƏTLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI

Mətanət Ələkbərova

Odlar Yurdu universiteti

Koroğlu Rəhimov küç. 2, indeks AZ 1008

E-mail: metanet.elekberova.99@mail.ru

Açar sözlər: stress, PTSP, psixoloji hadisələri, psixi travma, yeniyetmələr və s.

Keywords: stress, PTSD, psychological phenomena, mental trauma, adolescents, etc.

GİRİŞ

“Stres” termini fizioloji və psixoloji hadisələr arasında əlaqə quraraq psixologiyada geniş istifadə olunur. Psixologiyada bu anlayışa narahatlıq, konflikt, emosional sıxıntı, öz “mən”inə təhlükə, məyusluq, stres və s. anlayışlar daxildir. Posttravmatik stres pozuntusu bəzi insanlarda qorxulu və ya təhlükəli həyat hadisəsi ilə qarşılaşdıqdan sonra inkişaf edən bir pozuntudur.

Fiziologiya və psixologiyada ilk dəfə “stres” termini Valter Cannon (Walter Bradford Cannon) tərəfindən təqdim edilmişdir. V.Kennon (1871–1945) – Amerika psixofizioloqu, fizioloqu, Harvard Tibb Məktəbini bitirib, tibb elmləri namizədi, ABŞ Milli Elmlər Akademiyasının, London Kral Cəmiyyətinin üzvü, SSRİ

Elmlər Akademiyasının xarici fəxri üzvü olmuşdur. V.Kennon öz emosiya konsepsiyasını irəli sürmüştür. Bu konsepsiyaya görə, emosiyaların ifadəsi hipotalamus strukturlarının funksiyalarının, emosional təcrübə isə talamusun stimullaşdırılmasının nəticəsidir.

Stres problemi Hans Selyenin (Hans Hugo Bruno Selye) (1907–1982) əsərlərində ətraflı təsvir edilmişdir. Hans Seyle stres haqqında demişdir: “Tam istirahət vəziyyətində belə, yuxuda olan bir insan stres yaşayır... Stresdən tam azad olmaq ölüm deməkdir”.

Müasir cəmiyyətin inkişafi şəraitində stresin qarşısının alınması və onun aradan qaldırılması ilə bağlı məsələlər aktuallaşır [3, s. 67]. Stresin

idarə edilməsinin müasir təcrübəsi fənlərarası yanaşma çərçivəsində formalaşmış güclü nəzəri bazaya əsaslanır. Bu təcrübədə toplanmış yerli və xarici təcrübəyə əsaslanan fizioloji və psixoloji biliklər xüsusi rol oynayır. Son zamanlar stres problemi və onun aradan qaldırılması yollarının fəal şəkildə öyrənilməsi sayəsində psixologiyada resurs yanaşması geniş yayılmışdır.

Posttravmatik stresin fenomenologiyası N.V.Tarabrinanın işində təsvir edilmişdir. Müəllifin fikrincə, insan psixikasına fövqəladə təsir ilə xarakterizə olunan, onda travmatik stress yaranan, psixoloji nəticələri özünün ekstremal təzahüründə travmadan sonrakı stres pozulmasında ifadə olunan vəziyyətlər həyat və ya sağlamlıq üçün ciddi təhlükə ilə əlaqəli vəziyyətlərə uzun və ya gecikmiş reaksiya kimi yaranır [7].

Posttravmatik stres pozulması (PTSP) haqqında müasir anlayış 1980-ci illərə qədər tamamlandı, lakin travmatik təcrübələrin təsiri haqqında məlumatlar əsrlər boyu sənədləşdirilmişdir.

Ağır psixi travma nəticəsində yaranan və müasir posttravmatik vəziyyətlərə bənzər psixi pozulmaların təsvirinin tarixi XIX əsrin ikinci yarısına təsadüf edir. Sonra psixogen pozulmalar qrupu kimi təsnif edilən “travmatik nevroz” anlayışı ortaya

çıxır. Psixoloji travma mümkündür, əgər:

- baş vermiş hadisə şüurludur, yəni insan onun başına gələnləri və buna görə psixoloji vəziyyətinin pisləşdiyini bilir;
- təcrübə adı həyat tərzini məhv edir.

Posttravmatik stres pozulmaları E.M.Cherepanovanın işində təsvir edilmişdir. Müəllifin fikrincə, psixi pozulmaların Beynəlxalq Təsnifatında travmatik stres aşağıdakı hallarda reaksiyalar toplusu kimi müəyyən edilir [8]:

Travmatik hadisə israrla təkrar-təkrar yaşanır. Bu müxtəlif formalarда ola bilər:

- görüntülər, fikirlər və ya ideyalar daxil olmaqla, təkrarlanan və zorla püşkürən, şüru zəbt edən hadisə xatirələri;
- hadisə ilə bağlı təkrarlanan kabuslar;
- travma zamanı yaşananlara uyğun hərəkətlər və ya hissələr;
- travmatik hadisəyə bənzəyən (simvollaşdırın) bir şeylə qarşılaşdıqda intensiv mənfi təcrübələr;
- yuxu problemləri (yuxusuzluq və ya yuxunun pozulması)
- qıcıqlanma və ya qəzəblənmə;
- yaddaş və konsentrasiyanın pozulması;
- şışirdilmiş cavab (kiçik səs-küy, döyülmə və s. zamanı adam tit-

rəyir, qaçmağa tələsir, yüksək səslə qışqırır və s.).

Deməli, insan psixikasına dərin-dən təsir edən bir və ya bir neçə travmatik hadisə yaşamışdır. Bu hadisələr bütün əvvəlki təcrübələrdən kəskin şəkildə fərqlənir və o qədər ağır iztirablara səbəb olur ki, insan onlara şiddətli mənfi reaksiya ilə cavab verir. Belə vəziyyətdə olan normal psixika, təbii olaraq, narahatlığı aradan qaldırmağa çalışır: insan ətrafindakı dünyaya münasibətini kökündən dəyişir, həyatını bir az da olsa asanlaşdırmağa çalışır və bu da öz növbəsində psixi gərginliyə səbəb olur.

Müxtəlif yaş qruplarında olan uşaqlarda posttravmatik pozulmaların formalaşması və təzahür xüsusiyyətlərini başa düşmək, onları insanın müdafiə sisteminin səviyyələri haqqında fikirlər baxımından nəzərdən keçirməklə kömək edə bilər [5, s. 103].

V.V.Kovalev, insan inkişafı mərhələlərinin biogenetik nəzəriyyəsinə əsaslanaraq, müxtəlif yaş dövrlərində uşaqlarda və yeniyetmələrdə zərərə (travmatik vəziyyət də daxil olmaqla) neyropsix reaksiyaların spesifikliyinin üstünlük təşkil edən neyropsix reaksiya səviyyələrinin dəyişməsi ilə əlaqəli olduğuna inanırdı. Onlara 4 əsas belə səviyyə ayrılib [2, s. 32]:

- Somatovegetativ (0–3 yaş);
- Psixomotor (3–7 yaş);
- Affektiv (5–10 yaş);

● Emosional-ideasion (11–17 yaş).

Vurğulamaq vacibdir ki, söhbət digər səviyyələrin cavab formalarının eyni vaxtda daxil olmasını istisna etməyən üstünlük təşkil edən cavab səviyyəsindən gedir. Cavab səviyyəsini nəzərə alaraq, müxtəlif yaş qruplarından olan uşaqlarda PTSP-nin müxtəlif əlamətlərini görmək və başa düşmək, adekvat tibbi və psixoloji yardım göstərmək daha asandır.

Uşaqlar və yeniyetmələr bütün bu amillərdən təsirlənir, lakin bəziləri xüsusi əhəmiyyət kəsb edir. Uşaq nə qədər kiçik olsa, travmatik bir vəziyyət zamanı baş verənləri dərk etmək bir o qədər çətindir, o, böyüklərin davranışına, baş verənləri qavrayışına daha çox yönəldilmişdir. Uşaqlarda PTSP-nin nəticələrinin əksər affektiv təzahürləri valideynlərin reaksiyası ilə həyata keçirilir. Etibar etdiyiniz, hər zaman köməyə gələcək bir insandan ayrılıq uşaq üçün çox vaxt travmatik vəziyyətə çevrilir. Yalnız psixoloji travma aldığı anda deyil, həm də vəziyyətin həllindən sonra valideynlərdən ayrılması təsirlənmiş uşaqın vəziyyətini pisləşdirir. Bu baxımdan ilk fürsətdə travmatik vəziyyətə düşmüş uşaqları ailələrinə qaytarmaq və artıq onları ayırmamaq lazımdır. Əgər şərait imkan verirsə, psixi travma qurbanlarına yerindəcə yardım göstərilməlidir.

M.Maqomed-Eminov posttravmatik pozulmaların mənşəyini izah

edən bir neçə əsas model müəyyən etmişdir [4, s. 50]. M.Maqomed-Eminovun ilk təsnifat modeli reaktiv adlanır. Onun əsas elementi stressorun gücü ilə baş verən pozulmanın intensivliyi arasında xətti əlaqədir. Reaktiv model çərçivəsində aparılan tədqiqatların əsas töhfəsi stresdən sonrakı pozulmalara səbəb olan obyektiv səbəbləri və neyrobioloji determinantları müəyyən etmək və təhlil etmək, həmçinin veteranların davranışlarının korreksiyasına və onların sosiallaşmasına yönəlmış metodların işlənib hazırlanmasından ibarətdir. A.Marker öz konsepsiyasında post-travmatik stresin baş verməsi üçün şərait və amilləri vurğulayır [1, s. 73]:

- travmatik hadisə ilə bağlı amillər: zədənin şiddəti, onun idarə oluna bilməməsi, gözlənilməzliyi;
- qoruyucu amillər: baş verənləri dərk etmək bacarığı, sosial dəstəyin mövcudluğu, mübarizə mexanizmləri;
- risk faktorları: travma zamanı yaş, mənfi keçmiş təcrübə, psixi pozulmaların tarixi, aşağı sosial-iqtisadi səviyyə.

Travma subyektin ətraf mühitlə qarşılıqlı əlaqə azadlığını itirdiyi hərhənsi bir vəziyyət hesab edilə bilər. Məzmun baxımından travmatik vəziyyətlər üç növ ola bilər [6, s. 12].

- fiziki tipli xəsarətlər (insan or-

qanızminə və onun fiziki dünyasına təsir edən hallar);

- narsistik tipli travmalar (başqa insanlarla münasibət zonası və EGO-nun formallaşması təsirlənir);
- sosial münasibətlər sisteminə aid travmalar.

Tibbi praktikada ən başa düşülən və ən çox nəzərə alınan bir insana xarici təsir halları, canlılığın təsirləndiyi fiziki xəsarətlərdir. Belə hallara misal olaraq yanğın, təbii fəlakət, avtomobil qəzası, terror aktı ola bilər. Bu vəziyyətlərdə “fiziki sərhədlərin bütövlüyü” pozulur.

DSM-IV-ə görə PTSP-nin ən müüm klinik simptomları bunlardır:

- travmatik hadisənin təkrarlanan təcrübələrinin qeyri-ixtiyari müdaxiləsi – xatırələr, yuxular, qorxu təsirinin qəfil başlaması, illüziyalar, halüsinasiyalar, dissosiativ epizodlar (sözdə flashbacklər);
- qaçınma davranışısı və ümumi emosional karlıq – düşüncələrdən, birləşmələrdən xilas olmaq cəhdləri, travmatik hadisənin vacib anlarını xatırlaya bilməmək, həyata ümumi marağın azalması, dostlardan və yaxınlarınızdan uzaqlaşma hissi, məhdud imkanlar, müxtəlif emosional təcrübələr, qısaldılmış gələcək hissi yaşamaq;
- daimi fizioloji həddindən artıq

həyəcan – yuxunun pozulması, əsəbilik, diqqəti cəmləməkdə çətinlik, hipersayıqlıq, gözlənilməz stimula şişirdilmiş reaksiya.

Bütün bu simptomlar stress dövrü bitdikdən qısa müddət sonra baş verir, lakin altı aya qədər və ya daha çox gecikə bilər. PTSP-nin xroniki gedişində işləmək qabiliyyətinin olmaması, ümidsizlik hissi, əsəbilik və qəzəb partlayışları, aqressiv davranış epi-zodları, sistematik olaraq peşəkar fəaliyyət göstərmək qabiliyyətinin

itirilməsi, ictimai həyatdan kənarlaşdırılması, digər insanlarla münasibətlərin zəifləməsi ailə və dostluq əlaqələrinin pozulmasında özünü göstərən sosial uyğunsuzluğa səbəb ola bilər.

N.V.Tarabrinanın sözlərinə görə, hazırda müalicənin nəticəsi ilə bağlı müəyyən edilmiş fikir yoxdur. Müəllif qeyd edir ki, bəzi tədqiqatçılar PTSP-nin müalicə oluna bilən xəstəlik olduğuna inanır, digərləri isə onun simptomlarını tamamilə aradan qaldırı bilməyəcəyinə inanırlar.

NƏTİCƏ

Bu prosesdə psixoterapevtik, psixofarmakoloji və reabilitasiya aspektlərini ayırd etmək olar.

Psixofarmakoloji terapiya klinik mənzərənin xüsusiyyətləri ilə müəyyən edilir, bu anda psixopatoloji simptomlarla baş verir. Onlardan ən kəskinini aradan qaldıran psixofarmakoterapiya psixoterapiya və reabilitasiya tədbirlərini asanlaşdırır.

PTSP üçün psixoterapiya ümumi reabilitasiya tədbirlərinin tərkib hissəsidir, çünki travma nəticəsində pozulmuş psixi fəaliyyəti reinteqrasiya etmək lazımdır. Eyni zamanda psixoterapiya həyatın yeni koqnitiv modelinin yaradılmasına, travmatik təcrübənin affektiv şəkildə yenidən qiyamətləndirilməsinə, öz şəxsiyyətinin dəyəri hissini və dünyada mövcud

olmağa davam etmək qabiliyyətini bərpa etməyə yönəlmüşdir.

PTSP olan xəstələrin psixoterapevtik müalicəsinin məqsədi keçmişin həyəcanverici xatırələrini buraxmağa kömək etmək və sonrakı emosional təcrübələri travmanın xatırlatmaları kimi şərh etmək və xəstəyə indiki zamanla aktiv və məsuliyyətli şəkildə məşğul olmaq imkanı verməkdir. Bunu etmək üçün o, emosional reaksiyalarına nəzarəti bərpa etməli və həyatının və şəxsi tarixinin ümumi zaman perspektivində baş verən travmatik hadisə üçün düzgün yer tapmalıdır.

Qrup terapiyası travmadan sağ qalanlar üçün ən çox istifadə edilən terapiya növüdür. Cox vaxt müxtəlif fərdi terapiya növləri ilə birlikdə

həyata keçirilir. Hansı qrup terapiyasına üstünlük verildiyinə dair xüsusi tövsiyələr yoxdur. Bir-birindən fərqlənən istiqamətlər təklif olunur:

- təhsil problemlərinin həllinə və ya travmatik xatırələrin strukturlaşdırılmasına yönəlmış açıq tipli qruplar;
- müəyyən bir tapşırığı yerinə yetirməyə, travmanın öhdəsindən gəlmək bacarıqlarını inkişaf etdirməyə, şəxsiyyətlərarası dinamika ilə işləməyə yönəlmış müəyyən bir quruluşa malik qruplar.

İdrak-davranış, psixo-tərbiyə, psixoanalitik, psixodramatik qruplar, özünə kömək qrupları, yuxu təhlili, art-terapiya və bir çox başqalarını əhatə edən qrup terapiyasının bir çox sahələrinə ümumi baxış A.Allen və S.L.Bloom (1994) tərəfindən olmuşdur. Qrup formatı nə olursa olsun, qrup terapiyası müəyyən terapevtik məqsədlərə nail olmaq məqsədi daşıyır:

- travmanı təhlükəsiz məkanda təkrar yaşayan terapevt (və qrup) ilə bölməşmək (bu halda terapevt prosesi məcbur etmədən xəstəni izləməlidir);
- oxşar təcrübələri olanlarla eyni qrupda işləmək, bu da öz təcrübələrinin universallığını hiss etməyə imkan verir;
- qrupun hər bir üzvünün travmatik təcrübəsinin unikallığına

baxmayaraq, təcrid, yadlaşma hissələrindən qurtulmaq;

- sosial dəstək və emosional təcrübəni digər insanlarla bölmək imkanı təmin etmək;
- ümumi problemlərin aydınlaşdırılması, travmanın nəticələri ilə mübarizə üsullarının öyrədilməsi və şəxsi travmanın həllini tələb etdiyini başa düşmək;
- dəstəkləyici və həvəsləndirici effekt verən intensiv təsirlərin başqalarının necə baş verdiyini müşahidə etmək;
- kömək edən birinin rolunda olmaq imkanı (dəstək verir, özünə inam yaradır, özünə hörmətini bərpa edə bilir);
- qrupun digər üzvlərinin həyatlarını öyrənmək və bununla da diqqəti təcrid hissələrindən və mənfi, özünü təhqir edən fikirlərdən uzaqlaşdırmaq imkanı;
- təqsir və utancın azalması, inamın inkişafı, kədər və itkini bölmək bacarığı;
- “sirr”lə işləmək bacarığı – özünüz haqqında məlumatı terapevdən başqa biri ilə bölmək (məsələn, qohumluq əlaqəsinin qurbanları üçün);
- qrup ideologiyasının, qrup üzvlərinə stresli hadisəni fərqli, da-ha optimist şəkildə qavramağa imkan verən dilin mənimşənilməsi;

– qrupun hər bir üzvü ilə baş və rən dəyişikliklərin reallığı haqqında öz fikirlərini formalasdırmaq imkanı əldə etmək.

PTSP üçün koqnitiv-davranış (davranış) psixoterapiyası. PTSP psixoterapiyasiın bu formasının mərkəzi hissəsi PTSP simptomlarını tədricən azaltmaq üçün xəstənin travmatik yaddaş şəkilləri ilə qarşıdurmasıdır. Xüsusilə qaçınma davranışlarını aradan qaldırmaq, həmçinin geri dönüşlərin və həddindən artıq oyanmanın intensivliyini azaltmaq üçün təsirli olur.

PTSP müalicəsində davranış terapiyasından istifadə etmək üçün bir neçə variant var. Bu gün ən məşhur olanları, xəstəyə səbəb olan vəziyyətlərin öhdəsindən gəlməyə kömək etmək üçün nəzərdə tutulmuş “açılış müdaxilələri” (Exposure-Based Interventions, EVG) və göz hərəkətləri vasitəsilə travmatik təcrübələrin desensitizasiyası və işlənməsi (EMDR), qorxu və Narahatlıq İdarəetmə Təlimi (AMT), bu müddət ərzində xüsusi bacarıqların köməyi ilə narahatlıq hissələrini idarə etməyi öyrənir.

Ədəbiyyat:

1. Калмыкова Е.С., Миско Е.А., Тарабрина Н.В. Особенности психотерапии посттравматического стресса // Психологический журнал. 2001. №4. С. 70-80.
2. Ковалёв В.В. Семиотика и диагностика психических заболеваний у детей и подростков. М.: Медицина, 1985. 288 с.
3. Леонова А.Б. Психопрофилактика стрессов [Текст] / А.Б.Леонова, А.С.Кузнецова. – М.: Издво Моск. ун-та, 1993. – 123 с.
4. Магомед-Эминов М.Ш. Личность и экстремальная жизненная ситуация // Вестник Московского университета. 1996. №4. С. 47-61.
5. Никольская И.М., Добряков И.В. Уровни защитной системы человека в контексте оказания психологической помощи // Психология совладающего поведения: материалы II Междунар. научно-практ. конф., Кострома, 23-25 сент. 2010 г. Кострома: КГУ им. Н.А.Некрасова, 2010. С. 102-104.
6. Петрова Е.Ю., Самсонова Е.В. Как предупредить негативные последствия стресса у детей. М.: Академия, 2010. С. 11-12.
7. Тарабрина Н.В. Практикум по психологии посттравматического стресса. М., 2001. 240 с.
8. Черепанова, Е.М. Психологический стресс: помоги себе и ребенку [Текст] / Е.М.Черепанова. М., 1997.

MANIFESTATIONS OF POSTTRAUMATIC STRESS DISORDER AND WAYS TO OVERCOME PTSD

Mətanət Ələkbərova

ABSTRACT

Post-traumatic stress disorder is a psychological trauma or mental health condition caused by fear, despair, often unusual and unexpected events. If these events lead to the death or threat of injury to a person or a loved one, feelings of fear, dread, and helplessness may arise. After symptoms and signs of post-traumatic stress disorder appear, getting effective treatment as soon as possible is critical to reducing symptoms and improving function. Post-traumatic stress disorder can cause disruptions in work, relationships, health, enjoyment of daily activities, in short, an individual's entire life, and increases the risk of other mental health problems. These include major anxiety and depression, alcohol and drug use disorders, suicidal thoughts and actions, and eating disorders.

Məqalə Odlar Yurdu Universitetinin “Psixologiya, pedaqogika və sosial fənlər” kafedrasının iclasında müzakirə edilərək çapa məsləhət görülmüşdür (Protokol №10).

Rəyçi Müşfiq Mustafayev, psixologiya üzrə fəlsəfə doktoru, dosent.
Məqalə redaksiyaya 12 yanvar 2023-cü ildə daxil olmuşdur.

Qeyd üçün

REDAKSİYA HƏYƏTİ

Baş redaktor:

Əliyev B.H. (*AMEA-nin müxbir üzvü, psixol.e.d., prof., Azərbaycan*)

Baş redaktorun müavini:

Seyidov S.İ. (*psixol.e.d., prof., Azərbaycan*)

Məsul katib:

Mustafayev M.H. (*psixol. üzrə fəls. d., Azərbaycan*)

REDAKSİYA ŞURASI

Əliyeva K.R. (*psixol. e.d., prof., Azərbaycan*)

Əlizadə H.Ə. (*ped. e.d., prof., Azərbaycan*)

Əliyev R.İ. (*psixol. e.d., prof., Azərbaycan*)

Baxşəliyev Ə.T. (*psixol. e.d., prof., Azərbaycan*)

Qurbanova G.K. (*psixol. e.d., prof., Azərbaycan*)

Mehmet Engin Deniz (*psixol. e.d., prof., Türkiyə*)

Turan Akbaş (*psixol. e.d., prof., Türkiyə*)

Xudyakov A.İ. (*psixol.e.d., prof., Rusiya*)

Qədirova R.H. (*psixol. e.d., prof., Azərbaycan*)

Şəfiyeva E.İ. (*psixol. e.d., prof., Azərbaycan*)

İbrahimbəyova R.F. (*psixol. üzrə fəls. d., prof., Azərbaycan*)

Cabbarov R.V. (*psixol. e.d., dos., Azərbaycan*)

Rüstəmov E.M. (*fəlsəfə üzrə fəls. d., Azərbaycan*)

Redaksiyanın ünvani: AZ 1069, Bakı şəhəri, Z.Bünyadov 38, II mərtəbə.

Telefon: 5629961

Lisenziya: AV №022487. Qeydiyyat nömrəsi V 287, 19 aprel 1999-cu il.

Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi

www.psixologiyajurnalı.az

E-mail: psixologiyajurnalı@gmail.com; psixologiyajurnal.az@bk.ru

Formatı 70x100 1/16. Fiziki çap vərəqi: 5,0.

Tiraj: 300. Sifariş 193.

Qiyməti müqavilə ilə.

“Təhsil Nəşriyyat-Poliqrafiya” müəssisəsinin mətbəəsində çap edilmişdir.

© “Təhsil”, 2023